

Ayup

Ihlasmənlik həm awatlıq

1 «Uz» degən yurtta, Ayup isimlik bir adəm yaxıqanidi. Bu adəm bolsa ķusursız, durus, Hudadin қorkıdioqan, yamanlıktın əzini yırak tutidioqan adəm idi. ■

2 Uningdin yəttə oçul wə üq kiz tuquldi. **3** Uning yəttə ming koy, üq ming təgə, bəx yüz jüp kala, bəx yüz mada exək կatarlıq mal-mülki bar idi. Uning malayliri bək kəp idi; u xərkliklər iqidə həmmidin uluq idi.

4 Uning oqulliri nəwət boyiqə bekitkən kündə ez eyidə baxkilar üçün dastihan selip ziyapət ķilatti. Bu künldərədə ular adəm əwətip üq singlisini ular bilən billə tamaklinixka qakırittə. **5** Ularning xu ziyapət künliri ayaqlıxi bilən Ayup adəm əwətip ularni Huda aldida paklinixka orunlaxturattı. U tang səhərdə ornidin turup ularning saniqə asasən kəydürmə կurbanlıklarnı ķilatti. Qünki Ayup: «Balilirim gunah ķilip koyup, kənglidə Hudaqə bihərmətlik ķilip կoyamdkin» dəp oylaytti.

Ayup hərdaim ənə xundak kılıp turattı. □

Ərxtiki birinqi ketimlik kengəx; Xəytan sokunup kirdi

6 Bir küni, Hudaning oqulliri Pərwərdigarning huzurioqa hazır boldi. Xəytanmu ularning arisioqa kiriwaldi. □ **7** Pərwərdigar Xəytandin: — Nədin kəlding? — dəp soridi.

Xəytan Pərwərdigarqa jawabən: — Yər yüzini kezip paylap, uyak-buyaklarni aylinip qərgiləp kəldim, dedi.■

□ **1:5 «Ayup adəm əwətip ularni Huda aldida paklinixka orunlaxturatti»** — baxka birhil tərjimisi: «Ayup ularni qakirixka adəm əwətip, ularni Huda aldida paklanduratti». **«paklinix»** — əyni qaqdiki қurbanlıq қılıx üçün «adəmni paklandurrux»ning қandaq elip berilidioqanlıqı bizgə naməlum. Bəlkim yuyundurulup, pakiz kiyimlərni kiydürüx degəndək ix boluxi mümkün. **«kəydürmə қurbanlık»** — ədimki zamanlarda məlum bir həywan (köy, kala, qatarlık)ni soyup, uning əkinini yərgə ekitiwetip, andin uning pütün tenini Hudaşa atap kəydürüxtin ibarəttur. Bu hil қurbanlıq gunahını tiləx yaki Hudaşa ibadət қılıx məksitidə kilinidu. **«Hudaşa bishermətlik қılıx»** — muxu səz iibraniy tilida «baruk» dəp elininidu. «Baruk» adəttə «bərikət, bəht» degən mənini bildüridi. Xu dəwrədə adəmlər bir-biri bilən hoxlaxkanda «bərikətlik bolsun» dəp bəht tiləytti. Xu səwəbtin «bəht tiləx» («baruk») «hoxlixix»ni bildürüpmu əelixi mümkün idi. Demək, muxu yerdə bu ibarə «Balilirim Hudadin hoxlixip («huddi widalaxkandək») ayrılip ketəmdikin» degən mənidə boluxi mümkün. □ **1:6 «Hudaning oqulliri»** — muxu yerdə ehtimal mukəddəs pərixtılerni kərsitudu. 38:7ni kərung. **«Xəytanmu ularning arisioqa kiriwaldi»** — Huda nemə üçün Xəytanning ezinin huzurioqa kirip, ezzini ərkinlik bilən həkarətlixigə yol łożyidu? Bu muhüm məsilə toopruluk «köxumqə səz»imizni kərung. ■ **1:7 1Pet. 5:8**

8 Pərwərdigar uningoqa: — Mening կulum Ayupka diķkət kılɔjansən? Yər yüzidə uningdək mukəmməl, durus, Hudadin қorkıdioqan həm yamanlıqtın yirək turidiqan adəm yok, — dedi.

9 Xəytan Pərwərdigar oqa jawabən: — Ayup Hudadin bikardin bikar қorkmioqandu? **10** Өzüng uning əzi, ailisidikiliri həm uning həmmə nərsisining ətrapioqa қaxa қoyoqan əməsmu? Sən uning қoliqə bərikət ata kilding, xuning bilən uning təəllükəti tərəp-tərəptin güllini p awumakta. □ **11** Əgər Sən қolungni sozup, uning həmmə nərsilirigə tegip қoysang, u Səndin yüz ərüp, Seni tillimisa *Xəytan bolmay ketəy!* — dedi.

12 Pərwərdigar Xəytanoqa: — Mana, uning həmmə nərsisini sening қolungoqa tutkuzdum! Birək uning əzигə təgküqi bolma! — dedi.

Xundak қılıp Xəytan Pərwərdigarning huzuridin qıçıq kətti.

Birinqi sinak

13 Bir küni, Ayupning oqul-ķizliri qong akisining eyi də tamak yəp, xarab iqip olturatti.

14 Bir həwərqı Ayupning yenioqa kelip uningoqa: — Kalilar bilən yər həydəwatattuk, exəklər ətrapta otlawatatti; **15** Xebalıklar hujum қılıp kala-exəklərni bulap kətti. Ixləwatkan yaxlarnı қılıqlap əltüriwətti. Yaloquz mənla կutulup қelip, siligə həwər yətküzüvkə nesip boldi, — dedi.

□ **1:10 «ətrapioqa қaxa қoyoqan»** — yaki «ətrapioqa tosak қoyoqan».

16 Bu adəmning gezi tehi tüğiməy turupla, yənə birsi yığırıp kelip Ayupka: — Asmandin Hudanıng oti qüxüp կոյլar wə ixləwatkan yaxlarnı kəydüriwətti; yalqız mənla կutulup կaldim, siligə həwər yətküzüxkə nesip boldum, — dedi.

17 Bu adəmning gezi tehi tüğiməy turupla, yənə birsi yığırıp kelip Ayupka: — Kaldıylər üq tərəptin hujum kılıp təgilərni bulap elip kətti, ixləwatkan yaxlarnı kiliqlap əltürüwətti; yalqız mənla կutulup կaldim, siligə həwər yətküzüxkə nesip boldum, — dedi.

18 Bu adəmning gezi tehi tüğiməy turupla, yənə birsi yığırıp kelip Ayupka: — Oqulliri wə կızlırları qong akisining əyidə tamak yəp, xarab iqip olturoqinida, **19** tuyuksız, qəldin կattik bir boran qikip əyning tət bulungini կattik soğup, əy oqulap qüxüp yaxlarnı əltürüwətti; yalqız mənla կutulup կaldim, siligə həwər yətküzüxkə nesip boldum, — dedi.

20 Ayup bolsa buni anglap ornidin dəs turup, tonini yirtip, qeqini qüxüriwetip, əzini yərgə taxlap Hudaqla ibadət կildi: —

21 Mən apamning կorsikidin yalingaq qüxkən, u yərgimu yalingaq կaytimən; həmməni Pərwərdigar *manga* bərgən, əmdi Pərwərdigar *məndin* elip kətti; Pərwərdigarning namələ təxəkkür-mədhiyə կayturulsun! — dedi.■

22 Bularning həmmisidə Ayup gunah կilmidi wə yaki Hudani հeqkandaq nalayıklık bilən əyiblimidi.

2

Ərxtiki ikkinqi ketimlik kengəx; Xəytan yənə sokunup kiridu; ikkinqi sinək

1 Yənə bir kuni, Hudaning oğulları Pərwərdigarning huzuriqa hazır boluxka kəldi. Xəytanmu ularning arisioqa kiriwaldi. □

2 Pərwərdigar Xəytandin: — Nədin kəlding? — dəp soridi. Xəytan Pərwərdigaroqa jawabən: — Yər yüzini kezip paylap, uyak-buyaklarnı aylınip qərgiləp kəldim, — dedi.

3 Pərwərdigar uningoqa: — Mening ķulum Ayupka diķkət kılqınsən? Yər yüzidə uningdək mukəmməl, durus, Hudadin ķorkıdioqan həm yamanlıktın yırak turidiqan adəm yok. Məyli sən Meni uni bikardin-bikar yutuwetixkə dəwət kılqan bolsangmu, u yənilə sadakətlikidə qing turuwatidu, — dedi.

4 Xəytan Pərwərdigarmışa jawabən: — Hər adəm eż jenini dəp terisini berixkimu razi bolidu, hətta həmmə nemisinimu berixkə təyyardur; □

5 Bırak Sən hazır қolungni sozup uning səngək-ətlirigə təqsəng, u Səndin yüz ərüp tillimisa *Xəytan bolmay ketəy!* — dedi.

6 Pərwərdigar Xəytanoqa: — Mana, u hazır sening қolungda turuwatidu! Bırak uning jeniqə təgmə! — dedi.

□ **2:1 «Hudaning oğulları»** — 1:6, 38:7 wə izahatlarnı yənə kərüng. □ **2:4 «Hər adəm eż hayatını saklap kelix üçün terisini berixkimu razi bolidu»** — ibraniy tilida: «Hər adəm eż hayatını saklap kelix üçün terining orniqə terə berixkimu razi bolidu» degən ibarə ixlitilgən — mənisi bəlkim biz tərjimə kılıqnimizdək boluxi kerək.

7 Xundak қılıp Xəytan Pərwərdigarning huzuridin qıkip, Ayupning bədinini tapinidin bexiqiqliqə intayın azablık hürrək-hürrək yarilar bilən toxküziwətti. □

8 Ayup bolsa bədinini tatilax-qırdax üçün bir sapal parqisini қoliqa elip, küllükkə kirip olturdi. □ **9** Ayali uningoşa: — Əjəba sən tehiqə ez sadakətlikində qing turuwatamsən? Hudani қarəqa, elüpla tūgəx! — dedi. □

10 Lekin Ayup uningoşa: — Sən һamakət aylardək gəp kiliwatisən. Biz Hudanıng yahxilikini kobul қılqanıkənmiz, əjəba uningdin kəlgən kulpətnimu kobul қiliximiz kerək əməsmu? — dedi. Ixlarda Ayup eojızda həqkandak gunah ətküzmidi.

Ayupning üq dostining uni yoklap kelixi

11 Ayupning dostliridin üqəylən uningoşa qüxkən kulpəttin həwərdar boldı. Ular, yəni Temanlıq Elifaz, Xuhalıq Bildad wə Naamatlıq Zofar

□ **2:7 «intayın azablık hürrək-hürrək yarilar»** — bu kesəlning կaysı kesəl iкənlikini enik dəp berix kiyin. Bəzi dohturlar uni «yawa qeqək kesili» dəp қaraydu. □ **2:8 «küllükkə kirip olturux»** — қədimki zamanlarda matəm tutux yaki қattıq կayoqunu bildürük üçün adəmlər kül dəewisidə olturatti. Қədimki xəhərlərning sırtida adəttə qong bir «kül dəwisi» bolidu, Ayup xu kül dəwisi üstigə olturoqan boluxi mumkin.

□ **2:9 «Hudani қarəqa!»** — Ayupning ayalining uningoşa Hudani қarəqa dəp bu nəsihət қılıxi, muxu arkılıq Huda təripidin jening elinsun degən mənidə. «Hudani қarəqa!» — Ibraniy tilida «baruқ» degən söz bilən ipadilinidu, «Huda bilən hoxlixix», «Hudadin waz keqix» degəndək mənilərdə. 1:5diki izahatni kərüng. **«elüpla tūgəx!»** — ibraniy tilida «elüwərgin!».

degən kixilər bolup, əz yurtliridin qıkıp, Ayupka həsdaxlıq bildürüx həm təsəlli berix üçün uning yenioqa berixka billə kelixkənidi.

12 Ular kelip yırakṭınla uningoqa ḳariwidi, uni toniyalmay ḳaldi-də, awazlirini kətürüp yioqlap taxlıdi. Hərbiri əz tonlirini yırtıwetip, topa-qanglarnı asmanoqa etip əz baxliriqa qeqixti.

13 Ular uning bilən billə dak yərdə yəttə keqə-kündüz olturdi, uningoqa həqkim gəp kilmidi; qünki ular uning dərd-əlimining intayın azablık ikənlikini kərüp yətkənidi.

3

Ayupning səzlixi — uning ḥayatka lənət okup, əlümgə intizar boluxi

1-2 Yəttə kündin keyin, Ayup eojiz eqip əħwaliqa ḳarita əzining kərüwatkan künigə lənət okup mundak dedi: ■

3 «Mən tuqulqan axu kün bolmiqan bolsa boptikən!

«Ooqul bala apiridə boldi!» deyilgən xu keqə bolmiqan bolsa boptikən! □

4 Xu künni zulmət ḳaplioqan bolsa boptikən!
Ərxtə turoqan Təngri kəz aldidin xu künni yokitiwətkən bolsa boptikən,

Kuyax nuri uning üstigə qüxürülmişə boptikən!

5 Xu künni ḳarangoquluk həm əlümning kələnggisi əz ḳoynioqa alsə boptikən!

■ **3:1-2** Yer. 15:10; 20:14 □ **3:3 «Ooqul bala apiridə boldi!»**
— bu gəpni pərixtılər kılıqan boluxi mümkün.

Bulutlar uni yutup kətsə boptikən,
Xu künni kün қarangoqulatkuqilar қorkitip
kətküziwətkən bolsa boptikən! □

⁶ Xu kəqni — Zulmət tutup kətsə boptikən;
Xu kün yil iqidiki *baxķa* kūnlər bilən billə
xatlanmisa boptikən!

Xu kün ayning bir kūni bolup sanalmisa bop-
tikən!

⁷ Mana, xu keqidə tuqut bolmisa boptikən!
U keqidə həqkändak xad-huramlıq awaz yan-
grimisa boptikən!

⁸ Kūnlərgə lənət kılouqilar xu kündə lənət kilsa
boptikən!

Lewiatanni қozəqaxķa petinalaydiqanlar xu
kündə lənət kilsa boptikən! □

⁹ Xu kün tang səhərdiki yultuzlar
қarangoqulaxsa boptikən!

U kün kuyax nurini bihudə kütsə boptikən!
Xu kün sübhining қapaklırinining eqilixini bihudə
kütsə boptikən!

□ **3:5 «kün қarangoqulatkuqilar»** — buning nemə ikənlikigə
həzir birnemə deyix təs. Bəlkim jadugərlerning bir hil
jadugərlikni ixlitip künni қarangoqulitixka intlidioqanlığını
kərisitixi mumkin. □ **3:8 «Lewiatan»** — qongqur
dengiz astida yaxaydiqan korkunqluk ejdihaşa ohxap
ketidiqan həywan. «Lewiatanni қozəqax» bolsa, bəzi kona
mədəniyyətlərdə: «bu yoqan həywanni қozəqap ornidin
turoquzup pütün kuyaxni tosup yepip, қarangoquluk
qüxürələyimiz» degən kəzkaraxtur. Ayupning əzi mundak
«қarangoqulaxturux usuli»qa ixənməsliki mumkin, birak
xeirlilik təkitləx üçün bu selixturmini ixlitudu. Demək, Ayup
muxu yərdə əzi tuqulqan kūning muxu ejdihaşa ohxax
korkunqluklığını wə taqabil turuxning intayın təslikini
bildürməkqi bolğan boluxi mumkin.

10 Qünki xu kün meni kətürgən baliyatķuning ixiklirini ətmigən,
Mening kəzlirimni dərd-ələmni kərəlməs kılmiqən.

11 Ah, nemixķa anamning ķorsikidin qüxüpla olüp kətmigəndimən?!
Nemixķa ķorsaktin qikqandila nəpəstin ķalmioqandimən?

12 Nemixķa meni қobul kılıdioqan etəklər bolqandu?

Nemixķa meni emitidiqan əmqəklər bolqandu?

13 Muxular bolmiqən bolsa, undakta mən mənggү tinq yetip қalattim,

Mənggülük uykuşa kətkən bolattim, xu qaqda aram tapkan bolattim.

14 Xu qaqda əzliri üqünla hilwət jaylarqa mazar saloqan yər yüzidiki padixahlar həm məslihətqilər bilən. □

15 Yaki altun yiqlıkan,
Əyliri kümüxkə toloqan bəg-xahzadilər bilən bolattim;

16 Korsaktin məzgilsiz qüxüp kətkən yoxurun balidək,
Nurni kərməy qaqrəp kətkən balidək һayat kəqürmigən bolattim.

17 Axu yerdə rəzillər awariqiliktin haliy bolidu,

□ **3:14 «əzliri üqünla hilwət jaylarqa mazar saloqan yər yüzidiki padixahlar həm məslihətqilər»** — bu ayəttiki «mazar» bəlkim Misirdiki qong ehramlarnı kərsitixi mumkin. Məyli qong, һəywətlik bolsimu, bəribir adəmni əlümdin қoqdiyalmaydu. Bu jümlini yənə «əzi üqünla һazır harablixip kətkən jaylarnı կuroqan padixahlar...» dəp tərjimə қiloqlı bolidu.

Axu yerdə һalidin kətkənlər aram tapidu; □

18 Axu yerdə əsirlər rahəttə jəm bolidu,

Ular əzgüqilərninq awazini anglimaydu;

19 Ojeriblarmu həm uluoqlarmu axu yerdə turidu,

Kul bolsa hojayinidin azad bolidu.

20 Japa tartkuqioqa nemə dəp nur berilidu?

Nemixka dərd-ələmgə qəmgənlərgə һayat berilidu?

21 Ular təxnalıq bilən əlümni kütidu,

Birak u kəlməydu;

Ular əlümni yoxurun gəhərni kezip izdigəndinmu əwzəl biledi,

22 Ular gerni tapkanda zor huxal bolup,

Xad-huramlikça qəmidu.

23 Əz yoli eniksiz adəmgə,

Yəni Təngrining tosiki selinəqan adəmgə nemixka *nur wə һayat* berilidu?

24 Xunga tamikimning orniqə nalilirim kelidu;

Mening կattik pəryadlim xarkiratmidək xarkiraydu.

25 Qünki mən dəl korkqan wəhəxət əz beximəq qüxti;

Mən dəl korkidioqan ix manga kəldi.

26 Məndə heq aramlıq yoktur!

Həm heq hatırjəm əməsmən!

Heq tinq-amanlıkim yoktur!

Birak parakəndiqilik həman üstümgə qüxməktə!».

□ **3:17 «Axu yerdə rəzillər** һalidin kətkənlər aram tapidu» — muxu yerdə Ayupning səzi Hudaninq adalitidin gumanlinixioqa yekin kelidu. U, rəzillər baxqa adəmlərgə ohxax gərdə təng bolup ohxax dəm alalaydu, dəwatqandək mənidə səzləydi.

4

Elifazning söz kılıxi «Adəm Hudanıng al-dida həkəkəniy bolalmayıd»

1 Temanlıq Elifaz jawabən mundak dedi: —

2 «Birsi sən bilən səzləxməkqi bolsa, eoir alamsən?

Bırak kim aqzıoğa kəlgən gəpni yutuwatalaydu?

3 Kara, sən kəp adəmlərgə təlim-tərbiyə bərgən adəmsən,

Sən jansız қollaroşa küq bərgənsən,

4 Səzliring dəldəngxip aran mangidiqanlarnı riqbətləndürgən,

Tizliri pükülgənlərni yəligənsən.

5 Bırak hazır nəwət sanga kəldi,

Xuninglik bilən һalingdin kətting,

Balayı'apət sanga tegixi bilən,

Sən alakzadə bolup kətting.□

6 Ihlasmənliking tayanqing bolup kəlmigənmü?

Yolliringdiki durusluk ümidinqning asası əməsmidi?

7 Esingga al, kim bigunah turup wəyran bolup bakğan?

□ **4:5 «Balayı'apət sanga tegixi bilən, sən alakzadə bolup kətting!»** — deməy turalmaymızkı, Elifazning «Balayı'apət sanga tegixi bilən» degini Ayupning eqinixlik əhwalını nahayıti yenik qaoqliqan bir sözdur.

Duruslarning hayatı nədə üzülüp қалоqan? □

8 Mən kərginimdək, gunah bilən yər aqdurup awariqilik teriəfanlar,
Ohxaxla həsul alidu. ■

9 Təngrinin bir nəpisi bilənla ular gumran bolidu,
Uning oqəzipining partlixi bilən ular yokılıp ketidu. □ ■

10 Xirning hərkirəxliri,
Həm əxəddiy xirning awazi *bar bolsimu*,
Xir arslanlırining qixliri sundurulidu; □

11 Batur xir bolsa ow tapalmay yokilixką yüzlinidu,

Qixi xirning küqükliri qeqilip ketidu.

12 — Mana, manga bir səz oqayıbanə kəldi,

Kulikimoqə bir xiwirlıqan awaz kirdi,

13 Tün keqidiki oqayıbanə kərünüxlərdin qikqan

□ **4:7 «Esingga al, kim bigunaq turup wəyran bolup bakğan? Duruslarning hayatı nədə üzülüp қалoqan?»** — Elifazning bayani, xübhisizki, kiyamət künidə əməlgə axurulidu. Bırak bundak səzlərning bu dunyada hərdaim əməlgə axuruluxi natayın. Ayupning dostlirining həmmisi: «Bu dunyada gunah sadir қiloqan hərkəndək adəmgə kulpət kəltürülidu; Ayupka kulpət kəldi; xunga u qoqum məlum bir eojir gunahni қiloqan» dəp pərəz kildi. Bu kezkaraxni Ayup kobul kilmisimu, lekin bundak gəplər uni intayın azablaydu həm uni Hudanıng adalitidin gumanlinixką türtkə bolidu. Ularning səzliridin қariojanda, Ayup wə uning dəwridikilərning kiyamət künü tooqrisida asasən həwiri yok idi. ■ **4:8** Ayup 15:35; Zəb. 7:14-16; Pənd. 22:8; Yəx. 59:4; Həx. 10:13; Gal. 6:7, 8 □ **4:9 «nəpisi»** — «nəpsi» əməs. ■ **4:9** Yəx. 11:4 □ **4:10 «Xirning hərkirəxliri, həm əxəddiy xirning awazi bar bolsimu,...»** — baxqa bir hil tərjimisi: «Xirning hərkirəxliri həm əxəddiy xirning awazi jim bolidu...».

oylarda,

Adəmlərni qongkur uyku başkanda,

14 Korkunq wə titrəkmə meni bastı,

Səngək-səngəklirimni titritiwətti;

15 Kəz aldimdin bir roh ətüp kətti;

Bədinimdiki tüklimrim hürpiyip kətti. □

16 U roh ornida midirlimay turdi, bırak turkini kərəlmidim;

Kəz aldimda bir gəwdə turuptu;

Xiwirlioqan bir awaz anglandı: —□

17 «Insan balisi Təngridin həkkənəyi bolalamdu?

Adəm əz Yaratkuqisidin pak bolalamdu? □

18 Mana, U Θəz külliriqə ixənmigən,

Hətta pərixtılırinimu «Nadanlıq ķılqan!» dəp əyibligən yerdə, ■

19 Uli topilardin boloqan insanlar,

Laydin yasaloqan əylərdə turquqılar կandak bolar!?

□ **4:15 «bir roh ətüp kətti»** — andin bu roh Elifazoqa gəp kılıdu. «Ayup» 1-2-babtiki həwərdin կarıqanda, rohning gezi yaloqan bolqaqqa, bu roh Xəytandin kəlgən yaman bir roh ikənlikigə bizdə ķılqə guman yok. Təwəndiki izahatlarımı kərüng. □ **4:16 «Xiwirlioqan bir awaz anglandı»** — baxqa bir hil tərjimi: «süküt iqidə bir awaz anglandı». □ **4:17 «Insan balisi Təngridin həkkənəyi bolalamdu?»** — baxqa bir hil tərjimi: «Insan balisi Təngri aldida həkkənəyi bolalamdu?».

■ **4:18** Ayup 15:15; 2Pet. 2:4

Ular pərwanidinmu asanla yanjilidu!□

20 Ular tang bilən kəq arılıkida kukum-talkan bolidu;

Ular həqkim nəzirigə almioğan һalda mənggүгə yokılıdu.□

21 Ularning qedir tanisi yulup taxlanqanomu?

Ular həq danalikka tehi erixməyla өlüp ketidu!». □

□ **4:19 «Laydin yasaloğan eylərdə turoquqılar қandak bolar!?»** — roh eytqan bu səzlər (17-21-ayətlər) pütünləy yaloğan xikayət səzləridur; qünki biz kitabning bexida Hudanıng Ayupni «Mening կulum Ayup» dəp atap uningoşa bolqan ixənqisi toqrisidiki hatirilərni kərələymiz. Həmmə rohıarning səzining toqra boluxi natayın! Xuning üçün təkitləyimizki, barlıq «rohıarning səzləri»ni, xundaqla insanıarning səzlərinimə mukəddəs yazmilar (Təwrat, Zəbur, Injil)diki toluk həkikətlərgə asasən təkxürüp ispatlax tolimu zərürdür.

«Ular pərwanidinmu asanla yanjilidu!» — rohning muxu səzining keqmə mənisi: İnsan balisi Hudanıng aliddə həqnemə hesablanmasıydı, xunga Hudanıng həkənliylikə adəmning əkli kılqə yətməydi, degənlilik. Demək, insanlar Hudanıng həkənliylikini kət'iy qüxinəlməydi. Bırak Ayupning əxrixi undak əməstur. Ayup: — Gərqə adəm wə Hudanıng arisida insanıarning gunahı səwəbidin zor һang pəyda bolqan bolsimu, insanıarning bəribir eż wijdanıda həkənliylik toqrisidiki birhil oqıl-pal kərənidiqan qüxənqisi bolidu, dəp կaraydu.

□ **4:20 «Ular həqkim nəzirigə almioğan һalda mənggүgə yokılıdu»** — rohning bu səzi yənilə bir aldamqılıktur; Injiloşa asəsən, Huda hətta կuqqaqning yərgə yikilqininimə nəzirigə alidu. □ **4:21 «Ular... həq danalikka tehi erixməyla өlüp ketidu!»** — Elifaz adəmning həyatını qediroqa ohxitidu; qedirning tanılıri yulunoğada qedir dərhal oqulap ketidu. Elifazning bu səzигə կarıoqanda, həyatning bir məksiti danalikka erixixtur. Məlum nuktidin eytkənda bu səzning asası bar.

5

Elifazning səzini dawamlaxturuxi

- ¹ Kəni, iltija ķılıp baķ, sanga jawab ķiloquqi barmikin? □ Mukəddəslərning կaysisidin panaḥ tiləysən? □
- ² Qünki əhməkning aqqıki əzini əltüridi, Kəhri nadanning jenioqa zamin bolidu. □
- ³ Mən əz kəzüm bilən əhməkning yiltiz tartıkanlığını kərgənmən; Lekin xu һaman uning makanini «Lənətkə uqrayıdu!» dəp bildim, □
- ⁴ Uning balılırı amanlıqtın yiraktur; Ular xəhər dərwazisida sot ķilinoqanda basturıldı; Ularqa һeqkim hımayıqi bolmayıdu.
- ⁵ Uning həsulini aqlar yəp tügitidu; Ular hətta tikən arisida қaloqanlırinimu elip tügitidu; Қıltaqqimu uning mal-mülüklini yutuwelixka təyyar turidu.
- ⁶ Qünki awariqilik əzəldin topidin ünüp qıkmaydu, Külpətmə yərdin əsüp qıkkənmu əməs.

□ **5:1 «Mukəddəslər»** — muxu yerdə bəlkim mukəddəs pərixtilərni kərsitidu. □ **5:2 «Kəhri nadanning jenioqa zamin bolidu»** — yaki «Kərməsliki nadanning jenioqa zamin bolidu». Elifazning bu səzining mənisi: Ayupning aqqıqlınip, Hudaqa կakxixi hətərlik ix; Huda uningoqa jawab kəlmigən yerdə, Huda wə insanning arılıkında turidiqan bir «kelixtürgüçi» dinmu yardəm tiləx pütünləy bihudə ix, degənlik boluxi mumkin. □ **5:3 «Lekin xu һaman uning makanini «lənətkə uqrayıdu!» dəp bildim»** — baxqa birhil tərjimisi: «Lekin mən dərħal uning makaniqa lənət okudum».

7 Biraқ uqkun yukirioqa uqidiqandək,
Insan külpət tartixka tuqulqandur.□
8 Ornungda mən bolsam, Təngriqila murajıət
kilattim,
Mən iximni Hudayimoqila tapxuriwetəttim.
9 U həsabsız karamətlərni,
San-sanaqsız möjizilərni yaritidu.■
10 U yərgə yamoqur təkdim kılıdu;
U dala üstigə su əwətip beridu.■
11 U pəs orunda turidioqanlarning mərtiwisini
üstün kılıdu;
Matəm tutqanlar amanlıkkə kətürülidu.■
12 U hıyligərlərning niyətlirini bikar kiliwetidu,
Nətijidə ular ixini püttürəlməydu.□ ■
13 U məkkarlarnı ez hıyligərlikidin tuzakğa
alidu;
Əgrilərning nəyrəngliri ekitip ketilidu.□ ■
14 Kündüzdə ular қarangoqulukğa uqraydu;
Qüxtə tün keqidək silaxturup mangidu.■

□ **5:7 «Insan külpət tartixka tuqulqandur»** — yaki «Insan japa tartixkimu tuqulqandur». Kirix sezimizdə eytキンimizdək, okurmənlərning esidə bolsunki, Ayupning üq dostining bərgən pikirlirdə heli kəp hatalık yərliri bar. Keyin Huda xu hata gəpliri üçün ularnı əyibləydi. 42:7-9ni kərung. ■ **5:9** Ayup 9:10; Zəb. 72:18; Rim. 11:33 ■ **5:10** Zəb. 104:10 ■ **5:11** 1Sam. 2:7; Zəb. 113:7, 8 □ **5:12 «U hıyligərlərning niyətlirini bikar kiliwetidu, nətijidə ular ixini püttürəlməydu»** — bu ayət Injilda («1Kor.» 1:19) rosul Pawlus təripidin nəkıl kəltürülgən, xunga xübhisizki uni toqlra dəp bilimiz. ■ **5:12** Nəh. 4:9; Zəb. 33:10; Yəx. 8:10 □ **5:13 «U məkkarlarnı ez hıyligərlikidin tuzakğa alidu»** — Elifazning bu jümlisimu Injilda («1Kor.» 3:19) rosul Pawlus təripidin nəkıl kəltürülgən, xunga xübhisizki unimu toqlra dəp bilimiz. ■ **5:13** 1Kor. 3:19 ■ **5:14** Kan. 28:29

15 Biraқ u miskinlərni məkkarlarning қılıqi wə aqzidin қutkuzidu,

Ularnı küqlüklərning qanggilidin қudrətlik қoli bilən қutkuzidu.

16 Xunga, ajizlar üçün ümid tuqulidu,

Kəbihlik aqzini yumidu.■

17 Kara, Təngri ibrət bərgən adəm bəhtliktur,
Xunga, Həmmigə Қadirning tərbiyisigə səl
karima jumu!■

18 Qünki U adəmni yarilanduridu, andin yarini
tangidu;

U sanjiydu, birak Uning kolliri yənə sakaytidu.■

19 U seni altə қiyinqılıktın қutkuzidu;

Hətta yəttə kulpəttə həqkandak yamanlıq sanga
təgməydu.□ ■

20 Aqarqılıqta U sening ülüminggə,

Uruxta U sanga urulən қılıq zərbisigə nijatkar
bolidu.

21 Sən zəhərlik tillarning zərbisidimu bax-
panahlıq iqigə yoxurunisən,

Wəyranqılık kəlgəndə uningdin həq
korkmaydiqan bolisən.

22 Wəyranqılık wə kəhətqılık aldida külüpla
kövisən;

Yər yüzidiki haywanlardınmu həq korkmaysən.

23 Sən daladiki taxlar bilən əhdidax bolisən;

Yawayi haywanlarmu sən bilən inak ətidu.■

■ **5:16** Zəb. 107:42 ■ **5:17** Pənd. 3:11, 12; Ibr. 12:5; Yak. 1:12; Wəh. 3:19 ■ **5:18** Qan. 32:39; 1Sam. 2:6; Hox. 6:1

□ **5:19** «... altə қiyinqılık... yəttə kulpəttə ... » — bu
«altə... yəttə...» degən ibarə «hərhil..., hərkandak...» degənni
bildüridu. ■ **5:19** Zəb. 91 ■ **5:23** Hox. 2:20

24 Sən qediringning tinq-amanlıktı bolidioqanlığını bilip yetisən; Mal-mülküngni editlisəng, həmmə neməngning təl ikənlikini baykaysən.

25 Nəsling kəp bolidioqanlığını, Pərzəntliringning ot-qəptək kəp ikənlikini bilisən. □

26 Sən ez waktidila yetilip yioqlıqan bir baqı buqdaydək, Pəkət wakıt-saiting pixip yetilgəndila yərlikingga kirisən.

27 Biz əzimiz buni təkxürüp kərgənmiz — ular həkikətən xundaktur.

Xunga əzüng anglap bil, bularni əzünggə tətbiklap oylap bak».

6

Ayup yanə səzləydi — «Mening dadlixim hək»

1 Ayup jawabən mundak dedi: —

2 «Ah, mening dərdlik zarlirim tarazida əlqənsə! Ah, beximoqa qüvkən barlıq bala-ķaza bular bilən billə tarazılansa! □

□ **5:25 «Nəsling kəp bolidioqanlığını, pərzəntliringning ot-qəptək kəp ikənlikini bilisən»** — Elifaz Ayupning on balisidin həm barlıq mal-mülkidin ayrılip қaloqanlığını pütünləy esidin qılıkirip koyqandək kılatti. □ **6:2 «... Ah, beximoqa qüvkən barlıq bala-ķaza bular, yəni dərdlik zarlirim** bilən billə tarazılansa!» — Ayupning bu səzi: «dərdlik zarlirim» wə beximoqa qüvkən bala-ķazalar tarazada selixturulsa, əməliyəttə mening zarlirimning az ikənliki kərünidü, degən mənini ez iqigə elixi mumkin.

3 Xundak қılinsa u hazır dengizdiki құмдин еօғир bolup qikidu;

Xuning üçün сөzlirim тәlwilərqə boluwatidu. ■

4 Qunki Həmmigə Қadirning okliri manga san-jilip iqimdə turuwatidu,

Ularning zəhərini rohım iqməktə,

Təngrining wəhimirli manga қarxi səp tüzüp hujum қiliwatidu. □ ■

5 Yawa exək ot-qəp tapkanda həngramdu?

Kala bolsa yəm-həxək üstidə mərəmdu?

6 Tuz bolmisa təmsiz nərsini yegili bolamdu?

Ham tuhumning ekining təmi barmu?

7 Jenim ularoqa təgsimu səskinip ketidu,

Ular manga yirginqlik tamak bolup tuyulidu.

8 Ah, mening təxna bolqinim kəlsidi!

Təngri intizarimni ijabət қilsidi!

9 Ah, Təngri meni yanjip taxlisun!

U қolini қoyuwetip jenimni üzüp taxlaxka muwapiq kərsidi!

10 Xundak bolsa, manga təsəlli bolatti,

Hətta rəhimsiz aqırıqlarda қiynalsammu, xadlinattim;

Qunki Mukəddəs Bolqoqining сөzliridin tan-

■ **6:3** Pənd. 27:3 □ **6:4** «Ularning zəhərini rohım iqməktə» — yaki, «Ularning zəhəri rohımni yəp ketidu». ■ **6:4** Zəb. 38:1-3

miqan bolattim! □

11 Məndə əlümni kütküdək yənə қanqilik maqdur қaldı?

Mening səwr-takətlik bolup həyatimni uzartix-imning nemə nətijisi bolar?

12 Mening küqüm taxtək qingmu?

Mening ətlirim mistin yasaloqanmidi?

13 Əzümgə yardəm bərgüdək maqdurum kalmidi əməsmu?

Hərkəndək əkil-tədbir məndin қooqliwetilgən əməsmu?

Buradərlirining Ayupni daqda қoyuxi

14 Ümidsizlinip ketiwatkan kixigə dosti mehribanlıq kərsətmiki zərürərdur;

Bolmisa u Həmmigə қadirdin қorkuxtın waz keqixi mumkin. □

15 Biraq buradərlirim wakitlik «aldamqi erik» süyidək,

Manga heligərlik bilən muamilə kilmakta;

□ **6:10 «Hətta ... xadlinattim; qünki Muqəddəs Bolqoqining səzliridin tanmiqan bolattim!»** — Ayupning bundak oylxi: «Əgər hazır Huda menin jenimni alsa, mən Uningdin yüz ərümigən mana muxu qaqdila alsa boptikən; birak bu azab-oğubətlər dawamlaxturulsa, məndə nemə əzgirixlər bolar, mən Hudadin tanımənmə kəndək? Xunga yahxisi U hazır meni əpkətsə, ķattık bir zərbə bilən əpkətsə məyli» degəndək mənini beridu. □ **6:14 «Ümidsizlinip ketiwatkan kixigə dosti mehribanlıq kərsətmiki zərürərdur; bolmisa ...»** — ayətning baxka birnəqqə tərjimiliri bar. Bularning biri: «Hətta u Həmmigə Қadirdin қorkuxtın ayrıloqan bolsimu, ümidsizlinip ketiwatkan kixigə dosti mehribanlıq kərsətmiki zərürərdur».

Ular suliri ekip tügigən erikka ohxaydu.□

16 Erigən muz suliri erikka kırğəndə ular
karidap ketidu,

Karlar ularning iqidə yokılıp ketidu,

17 Ular pəsilning illixi bilən ķurup ketidu;

Ḩawa issip kətkəndə, izidin yokılıp ketidu.□

18 Səpərdaxlar mangolən yolidin qikip, erikka
burulidu;

Ular erikni boylap mengip, qəldə ezip əlidu.

19 Temalik karwanlarmu erik izdəp mangdi;

Xebalik sodigərlərmu ularoqa ümid bilən
karidi;□

20 Birak ular ixəngininidin ümidsizlinip nomusta
kaldı;

Ular axu yərgə kelixi bilən parakəndiqilikkə
uqrıdi.

21 Mana silər ularoqa ohxax *manga tayini* yok
bolup қaldınglar;

Silər қorkunqluk bir wəhimini kərüpla қorkup
ketiwatisilər.

22 Mən silərgə: «Manga beringlar»,

Yaki: «Manga mal-mülükлинглардин hədiyə

□ **6:15 «aldamqi erik»** — qəl bayawanda tuyuksız ekixtin tohtayıqolan erik. Yoluqılarning muxundak erikka ixinixi intayın hətərlik, əlwəttə. 20-21-ayətlərni kerüng. □ **6:17 «Ḩawa issip kətkəndə, izidin yokılıp ketidu»** — demək, əng kerək bololən wakitta bu eriklar qayib bolidu. □ **6:19 «Xebalik sodigərlərmu ularoqa ümid bilən karidi»** — yaki «Xebalik sodigərlərmu ularoqa uqraxni ümid կilatti».

ķilinglar?» — degənni қақан дәп бақкан?□

23 Yaki: «Meni ezitķuqining қолидин күткүзунглар!»

Yaki «Zorawanlarning қолидин гөрүгә pul bәrsәnglар!» дәп бақканму?

24 Manga өгитип қоюнглар, сүкүт қилимән;
Nәдә yoldin qikkanlikimni manga kөrsitip beringlar.

25 Toqra сөzlər nemidegən etkür-hə!

Birak əyibliringlar zadi nemini ispatliyalaydu?!□

26 Ümidsizləngən kixining gəpliri etüp ketidioqan xamaldək tursa,

Pəkət сөzlərnila əyibliməkqimusilər?□

27 Silər yetim-yesirlarning üstidə qək taxlixisilər!
Dost-buradiringlar üstidə sodilixisilər!□

28 Əmdi manga yüz turanə қarap bekinqlar;

□ **6:22 «Manga mal-mülüklininglardın hədiyə ķilinglar?»**

— **degənni қақан дәп бақкан?»** — Ayup u dostlirioqa һeqқақан kərzdar bolup bakmioqan. U: «Silərdin pul yaki mal-mülük kütkinim yok, silərdin kütkinim pəkət azraқ һesdaxlıq yaki mehribanlıq, halas» deməkqi. □ **6:25 «Birak əyibliringlar zadi nemini ispatliyalaydu?»** — xu wakitkiqə Ayupning üq dosti arisidin pəkət Elifaz сөz kılqan. Ayup «əyibliringlar» (keplük xəkli) degən sezi bilən ularqa: «Silə yeniməqə kelixtin awwal əhwalim toopruluk **til biriktürüwaloqan ohxaysilər**» dәp puritiwatidu. □ **6:26 «Ümidsizləngən kixining gəpliri etüp ketidioqan xamaldək tursa,...»** —

Ayup bu gəpliri bilən ezymning bəzi сөzlirimning həddidin exip kətkənlikini bilimən, dәp etirap kılqan bolsa kerək. Baxqa birhil tərjimisi: «Silər pəkət сөzlərnila əyibliməkqimusilər, ümidsizləngən kixining gəpliri nahayiti etüp ketidioqan bir xamaldəkla dәp қarimaqqisilar?». □ **6:27 «Dost-buradiringlar üstidə sodilixisilər!»** — baxqa birhil mənisi: «Silə dost-buradərlər üçün ora kolixisilər».

Aldinglarda yaloqan söz kılalamdim?
 29 Ötünimən, boldi qilinglar, gunah bolmisun;
 Rast, kaytidin oylap bekinqilar,
 Qünki əzümning toqrilikim *tarazida turidu*.□
 30 Tilimda hatalık barmu?
 Tilim yamanlıknı zadi tetiyalmasmu?

7

Insanlarning turmux azabliri

- ¹ İnsanqa zeminda jəwrə-japa qekidiqan turmux bekitilgən əməsmu?
 Uning künliri bir mədikarningkigə ohxax əməsmu?
² Kul kəqkurunning sayisiga təxna bolqandək,
 Mədikar əz əmgikining həkkini kütkəndək,
³ Mana bihudə aylar manga bekitilgən,
 Oleşxikkə tolqan keqilər manga nesip kılınoqan.□
⁴ Mən yatkinimda: «Kaqan կoparmən?» dəp
 oylaymən,
 Bırak kəq uzundin uzun bolidu,
 Tang atkuqə pütün bir keqə mən toloqinip ya-
 timən.
⁵ Ətlirim kurtlar həm topa-qanglar bilən
 kaplandı,

□ 6:29 «Qünki əzümning toqrilikim **tarazida turidu**» —
 yaki: «Qünki bu ixta hək mən tərəptidur». □ 7:3 «**Mana
 bihudə aylar manga bekitilgən,...**» — bu jümlə Ayupning azabi
 axu küngiqə bəlkim birnəqqə ay uzartiloqanlığını kərsitudu.
 Uning dostlirining Ayupning əxsiqə kəlgüqə kılqan səpiri uzun
 bolqan bolsa kerək.

Terilirim yerilip, yiringlap kətti. □

6 Künlirim bapkarning mokisidinmu ittik ətidu,
Ular ümidsizlik bilən ayaqlıxay dəp қaldı. □

7 *Aḥ Huda*, mening jenim bir nəpəsla halas.

Kəzüm yahxılıkni kaytidin kərməydiqanlıkı
esingdə bolsun; ■

8 Meni Kərgüqining kezi ikkinqi ķetim manga
karimaydu,

Sən nəziringni üstümgə qüxürginingdə, mən
yoқaloqan bolimən. □

9 Bulut oqayıb bolup, kayta kərünmigəndək,
Ohxaxla təhtisaraqa qüxkən adəm kaytidin
qıkmaydu. □

10 U yənə eż əyigə kaytmaydu,
Əz yurti uni kayta tonumaydu.

11 Xunga mən aqzimni yummay,
Rohimning dərd-əlimi bilən səz қilay,
Jenimning azabidin zarlaymən.

□ **7:5 «Ətlirim կուրտլար һәм топа-姜়انগুলি...»** —
yaki «Ətlirim կուրտլար һәм қақа-զақалар bilən...». □ **7:6**

«Künlirim bapkarning mokisidinmu ittik ətidu» — bapkarning mokisi intayin tez, tohtimay hərikət қılıdu. **«Ular**

ümidsizlik bilən...» — ibraniy tilida «ümidsizlik» wə «yip»
ahangdax səz. Ayup muxu ayəttə eż һayatini tokulidioqan
giləmgə ohxitip, «yip tohtap қaloudak» deməkqi. ■ **7:7** Ayup
8:9; 10:9; 14:1, 2, 3; 16:22; Zəb. 90:5, 6, 9; 102:11; 103:15; 144:4;
Yəx. 40:6; Yak. 4:14; 1Pet. 1:24 □ **7:8 «Sən nəziringni**

üstümgə qüxürginingdə, mən yoқaloqan bolimən» — bu
7-8-ayəttə, 21-ayətkə ohxax, Ayup «I Huda, Sən baldur manga
rəhİM kilmisang, keqikip қalısan!» degəndək қılatti. □ **7:9**

«Təhtisara» — muxu yərdə «təhtisara» (ibraniy tilida «xeol»)
degən yər «yər astidiki saray» (yəni, «təkt saray»), əlgənlərning
rohlıları baroqan jayni kərsitidu. Eniк turuptiki, Ayupning bu
sezlərni eytкanda gərdin tirildürülük toqrisida həwiri kəp əməs
idi.

12 Nemixķa Sən üstümdin kəzət kılısən?

Mən *hətarlik* bir dengizmu-ya?

Yaki dengizdiki bir əjdihəmumən? □

13 Mən: «Ah, yatkan ornum manga rahət beridu,
Kərpəm nalə-pəryadimoğla dərman bolidu» —
desəm,

14 Əmdi Sən qüxlər bilən meni қorkutiwatisən,
Olayibanə alamətlər bilən manga wəhimə sal-
isən.

15 Xuning üçün boquluxumni, əlümni,
Bu səngəklirimgə қarap olturuxtın artuk bil-
imən. □

16 Mən əz jenimdin toydum;
Mening mənggүgə yaxioqm yok,
Meni məyilimgə қoyiwətkin,
Mening künlirim bihudidur. □ ■

17 Insan balisi nemidi?
Sən nemixķa uni qong bilisən,
Nemə dəp uningoğla kəngül berisən? ■

18 Hər ətigəndə uni sürüxtürüp kelisən,
Hər nəpəs uni sinaysən!

19 Қaqanoqıqə meningdin nəziringni almaysən,
Manga қaqanoqıqə aozımdiki seriğ suni yu-
tuwaləqudək aram bərməysən?

□ **7:12 «Nemixķa Sən üstümdin kəzət kılısən?»** — Ayup:
«Mən aləmning amanlıqıqa birhil həwp yətküzəmdim-ya?» dəp
Hudadin sorımaqçı ohxaydu. □ **7:15 «... boquluxumni,
əlümni, bu səngəklirimgə қarap olturuxtın artuk bilimən»**

— Ayupning kesili, bəlkim, boqnuküx kesili (dəm sıqılıx kesili)
boluxi mumkin. Bu ayət yənə mundağmu tərjimə kılınıdu, yəni:
«Gelimni sıķkuqi bolsa boynumni, əlüm bolsa səngəklirimni
tallidi». □ **7:16 «Mening künlirim bihudidur»** — yaki
«Mening künlirim bir nəpəs, halas!». ■ **7:16 Zəb. 62:9; 144:4**

■ **7:17 Zəb. 8:4; 144:3; Ibr. 2:6**

20 Mən gunah kılqan bolsammu,
i insaniyətni Kəzətküqi, Sanga nemə
kılıptımən?!
Mən Sanga yük bolup қaldımmu?

Buning bilən meni Өzünggə zərbə nixani
kılqansənmə?

21 Sən nemixkə mening itaətsizlikimni kəqürüm
kılıp,

Gunahımni sakit kilmaysən?

Qünki mən pat arida topining iqidə uhlaymən;
Sən meni izdəp kəlisən, lekin mən məwҗut
bolmaymən». □

8

*Xuhalik Bildad səzləydu — Ilgiriki dəwrlərdiki
azab-oğubətlər tooqluluq guwahlıq*

1 Andin Xuhalik Bildad jawabən mundak dedi:

2 «Sən қaqqanqıqə muxularni səzləysən?

Açzingdiki səzlər küqlük xamaldək қaqqanqıqə
qıķıdu?

3 Təngri adalətni burmilioquqimu?

Həmmigə Kadir adillikni burmilamdu? ■

**□ 7:21 «...sən meni izdəp kəlisən, lekin mən məwҗut
bolmaymən»** — 7-bab, 7-8-ayət üçün berilgən izahatnimü
kərüng. Muxu yerdə, Ayupning iqidiki etikad həm gumanning
bir-birigə bolqan kürixi kərünidu. Ayup bir tərəptin Hudani
düxminimdək ix kıldı, lekin yənə bir tərəptin U kəlgüsidiə Өz
dostini izdigəndək meni izdəp kelidu, biraq tapalmayıdu, dəydu.

■ 8:3 Qan. 32:4; 2Tar. 19:7; Dan. 9:14

4 Sening baliliring Uning aldida gunah қiloqan bolsa,

U ularnimu itaətsizlikining jazasioqa tapxuroqan, halas. □

5 Birak əgər əzüng hazır qin kenglüngdin Təngrini izdisəngla,

Həmmigə Қadiroqa iltija ķilsangla, ■

6 Əgər sən sap dil həm durus bolqan bolsang,

Xübhisizki, U sən üçün oyqinidu,

Qokum sening həkkaniyilikingoqa tolqan turalqungni gülləndüridu.

7 Sən dəsləptə etibarsız қaraloqan bolsangmu,

Birak sən ahirida qokum tehimu güllinisən.

8 Xunga səndin ətünəyki, ətkənki dəwrlərdin sorap bakşın,

Ularning ata-bowilirining izdinixlirigimu kengül қoyoqin ■

9 (Qunki biz bolsaq tünüğünla tuqulqanmiz;

Künlirimiz pəkət bir sayə bolqaaqka, həqnemini

□ **8:4 «Sening baliliring Uning aldida gunah қiloqan bolsa, U ularnimu itaətsizlikining jazasioqa tapxuroqan, halas»** —

Bildadning bu bayani rəhimsizlik bilən kilinoqan sözlərdur; bu sözlər Ayupning yarisiqa tuz sepip uni tehimu azabka salidu. Qunki Ayupning həsriti dəl muxu ix tüpəylidin boluwatatti; birak Bildadning Ayupning balilirining etküzgən birər gunahı tooqrisida heqkəndək ispatı yoktur. Biz bolsaq, uning balilirining əməliyəttə əz gunahı səwəbidin əlmigənlikini bilimiz. ■ **8:5**

Ayup 22:23 ■ **8:8** Қan. 4:32

bilməymiz). □ ■

10 Sanga kərsətmə berip əgətələydiqan ular
əməsmu?

Ular əz kenglidikini sanga sözliməmdü?

11 Latka bolmisa yekənlər egiz əsələmdü?

Komuxluktiki ot-qəplər susiz əsələmdü?

12 Ular yexil peti bolup, tehiqə orulmioqan bol-
simu,

Hərkəndak ot-qeptin tez tozup ketidu.■

13 Təngrini untuqan kixilərning həmmisining
akıwətliri mana xundakıqtur;

Iplaslarning ümidi mana xundak yokka ketər.■

14 Qünki uning tayanoqını qürük bir nərsə, halas;
Uning ixəngini bolsa əmüqükning toridur, halas.

15 U əz uwisiqə yəlinidu, bıraq u məzmut
turmaydu;

U uni qıng tutuwalıqan bolsimu, bıraq u
bərdaxlıq berəlməydu.

16 U կuyax astida kəkligən bolsimu,

Uning piləkliri əz beoqını կaplıqan bolsimu,

17 Uning yiltizliri tax dəwisiqə qirmixip kətkən
bolsimu,

U taxlar arisida orun izdigən bolsimu,

18 Lekin *Huda* uni ornidin yuliwətsə,

□ **8:9 «Künlirimiz pəkət bir sayə...»** — Bildadning bu degini,
uning u dəwridiki ata-bowilirining (əzining zamanı bilən selix-
turoqanda) intayın uzun əmürlük bolqanlığını kərsitxi mümkün.
(Təwrattiki «Yaritilix» kismiqa asasən, Adəm'atimizdin baxlap
Nuh pəyəqəmbərninq dəwrigiqə nuroqun adəmlər birnəqqə yüz
yıl yaxıqanidi). ■ **8:9** Yar. 47:9; 1Tar. 29:15; Ayup 7:5, 6, 7;
Zəb. 39:5, 13; 102:11; 144:4 ■ **8:12** Zəb. 129:5-6; Yər. 17:6

■ **8:13** Ayup 11:20; 18:14; Zəb. 112:10; Pənd. 10:28

Axu yər uningdin tenip: «Mən seni kərmigən!» — dəydu.□

19 Mana uning yolinə xadlıkı!
Uningdin keyin ornioqla baxkılıri tupraqtın ünidü.

20 Kara, Huda durus adəmni taxlimaydu,
Yaki yamanlıq қılouqıllarning қolını tutup ularnı yəliməydu.□

21 U yənə sening aqzingni külkə bilən,
Ləwliringni xadlıq awazlıri bilən tolduridu,
22 Sanga nəprətləngənlərgə xərməndilik qaplinidü,
Əskilərning qediri yokitilidü».

9

Ayup bərgən jawabi — «Insan balisi қandak қılıp Huda aldida adil bolalaydu?»

1 Ayup jawabən mundak dedi: —

□ **8:18** «... Lekin Huda uni ornidin yuliwətsə, axu yər uningdin tenip: «Mən seni kərmigən!» — dəydu» — muxu yərlərdə Bildad Ayup uqriqan balayı apətni xu birnəqqə ixqə ohxatkan boluxi mumkin: — awwal -15-ayəttə, u «yamanlarning əyining oqlap ketixi» toqrluluk səzləydu; ikkinqi, 16-ayəttiki «piləklər» degən söz, ibranı tiliда «pərzəntlər»nimə kərsitudu. Üqinqi, muxu ayəttə bəlkim «axu yər» degən söz Ayupning yurtdaxlirini kərsitudu; ular uni qətkə kekip: «Səndək Huda lənət əqliqan adəmni tonumaymız» degən mənilərdimə eytılıqan boluxi mumkin. □ **8:20** «... yamanlıq қılouqıllarning қolını tutup ularnı yəliməydu» — yaki «...yamanlıq қılouqıllarnı қolioqla küq bərməydu».

2 Way, seningla toqra, *dunyani* həkikətən sən degəndək dəp bilimən!

Biraq insan balisi կandaқ kılıp Təngri aldida həkkəniy bolalisun?■

3 Hətta əgər birsi uning bilən dəwalixixka petinalisa,

Xu *kixi* məsililərning mingdin birigimu jawab berəlməydu.□

4 Uning kəlbidə qongkur danalıq bardur,

U zor küq-ķudrətkə igidur;

Kimmu Uningoqa қarxi qıkıp, yürikini tom kılıp, Keyin tinq-aman қaloqan?

5 U taqlarni oqəzipidə oqulatlaşanda,

Ularqa həq bildürməyla ularni yulup taxlaydu.

6 U yər-zeminni təwritip əz ornidin қozqitidu, Xuning bilən uning tüwrükliri titrəp ketidu.

7 U կuyaxka kətürülmə dəp səz ķilsila, u կopmaydu;

U *halisa* yultuzlarningmu nurini peqətləp կoyalaydu.

8 Asmanlarni kəng yayoqı pəkət udur,

U dengiz dolğunları üstigə dəssəp yürüdü.■

9 U yəttə қarakqi yultuz, Orion yultuz türkümi wə kəlb yultuz topini,

■ **9:2** Ayup 14:4; 25:4; Zəb. 143:2 □ **9:3** «**Hətta əgər birsi uning bilən dəwalixixka petinalisa, xu kixi məsililərning mingdin birigimu jawab berəlməydu**» — buning yənə baxka iki hil tərjimisi boluxi mumkin: (1) «Əgər Huda birsi bilən dəwalixixni layık kərsə, u kixi mingdin bir məsiligimu jawab berəlməydu»; (2) «Əgər Huda birsi bilən dəwalixixni layık kərsə, Huda u kixinin mingdin bir məsilisigimu jawab bərməydu».

■ **9:8** Yar. 1:6

Jənubiy yultuz türkümlirinimu yaratkan.□

10 U hesablioqusiz uluq ixlarni,

Sanap tügitəlməydiqan karamət ixlarni kılıdu.■

11 Kara, U yenimdin etidu, birak mən Uni kərməymən;

U etüp ketidu, birak Uni baykiyalmaymən.□

12 Mana, U elip ketidu, kim Uni Oz yolidin yanduralisun?

Kim Uningdin: «Nemə qjiliwatisən» dəp soraxka petinalisun?□

13 Təngri oqəzipini kayturuwalmaydu;

Rahabning yardəmqiliri Uning ayioqıqa bax egidu.□

14 Xundak turukluk, mən қandaqmu uningoşa jawab berələyttim.

Mən munazirə қılqıdək қandak səzlərni tal-liyalayttim?

15 Mubada mən həkkaniy bolsammu,

Mən yənilə Uningoşa jawab berəlməyttim;

□ **9:9 «Jənubiy yultuz türkümlirinimu yaratkan»** — yaki: «Jənubiy asmandiki həzinilərni yaratkan». ■ **9:10** Ayup 5:9; Zəb. 72:18; 77:14; 86:10; Rim. 11:33 □ **9:11 «U yenimdin etidu»** — yaki: «U yenimdin etsə». «U etüp ketidu» — yaki: «U etüp kətsə». □ **9:12 «U elip ketidu»**

— yaki: «U elip kətsə» yaki «U bulap kətsə». □ **9:13 «Rahab»** — «Rahab»ning mundak üq hil mənə mumkinqliki bar: — (1) həkawurluk; (2) Misir imperiyəsinin yənə bir ismi (kədimki dunyada həkawwurlukta dangki qıqqan);

(3) əng qong mumkinqliki bar mənisi xuki, dengizdiki zor, ərkənqlik bir haywanning ismi. Bu yoqan haywanning yənə bir ismi «lewiatan» boluxi mumkin (yükirik 3-bab, 8-ayəttiki izahatni kerüng). U Muğəddəs Kitabtiki baxxa birnəqqə

yərlərdə Xəytanning bir simwolidur. Xunga muxu yərdə «Rahabning yardəmqiliri» bəlkim Xəytanning yardəmqilirini kərsətgən boluxi mumkin.

Mən pəkət sotqimoqa iltijala kılalayttim.

16 Mən Uningoqa iltija ķiloqan wə U manga jawab bərgən bolsimu,

Mən tehi Uning sadayimni anglioqanlıkiqıqa ixənq kılalmıqan bolattim;

17 U boran-qapқunlar bilən meni ezidu,
U yarılırimni səwəbsiz awutmakta.

18 U manga hətta nəpəs elixkimu ruhsət bərməydu,

Əksiqə U manga dərd-ələmni yükliwətti.

19 Küq-ķudrət toqrisida gəp kilsak, mana, Uningdin küqlük *yənə baxka kim* bar?

Adalətkə kəlsək, kim Uni sotka qakıralisun?!□

20 Mən əzümni aklimakqi bolsam, əz aqzim əzümni gunahka paturar,

Kosursız bolqan bolsam, U yənilə meni əgri dəp bekitər.□

21 Birak mən əslidə eyibsiz idim.

Məyli, əzümning կandaq bolidioqanlıkim bilən pərwayim pələk!

Əz jenimdin toydum!

□ **9:19 «Adalətkə kəlsək, kim uni sotka qakıralisun?!**» — əsli tekistni qüxinix səl təx. Baxka hil tərjimiləri boluxi mumkin.

□ **9:20 «... Kosursız bolqan bolsam, u yənilə meni əgri dəp bekitər»** — Ayupkə mubada Hudaning aldida əzini akłax pursiti kəlsimu, u Hudaning zor küq-ķudriti bilən aqzining eqilmas kiliñixidin, yaki hətta «maxina adəmdək» əz aqzi bilən əzini əyibləp ketixidin körküdü. «Huda həmmidin küqlük, xunga U adil» degən kəzkarax dunyadiki hərbir zalimning: «Küq-hökük degən həktur» degən kəzkarixiqa yekin kelidu. Ayup muxu yerdə «Huda manga undak muamilə kilsa, adil bolmayıdu» deməkqi bolidu. Kitabning keyinkı kisiimlirida, Hudaning həm həmmidin küqlük həm xuning bilən birgə pütünləy adil ikənlikli aydinglixidu.

22 Həmmə ix ohxax ikən; xunga mən dəymənki,
U duruslarnimu, yamanlarnimu ohxaxla
yokitidu. □ ■

23 Tuyuksız bexioqa қaza kelip əlsə,
U bigunahlaroqa қılınoqan bu sinakka қarap
külidu. □

24 Yer yüzü yamanlarning қolioqa tapxuruldi;
Birak U sotqıllarning kezlirini bu adalətsizlikni
kərəlməydiqan қilip қoyidu;
Muxundak қiloquqi U bolmay, yənə kim bolsun?

25 Mening künlim yəltapanning
yügürüxidinmu tez ətidu;
Ular məndin keletal ketidu,
Ularning həqkandaq yahxılıki yoktur. ■

26 Ular қomux kemilərdək qapsan ətüp ketidu;
Aloqur bürküt owni tutkili xungoqsoqandək tez
mangidu. □

27 Əgər: «Nalə-pəryadtin tohtap,
Qirayimni tutuldurmay hux qiray bolay»
desəmmu,

□ **9:22 «... mən dəymənki, u duruslarnimu, yamanlarnimu
ohxaxla yokitidu»** — nahayiti eniqli, bu bəbtilki 14-ayəttin
34-ayətkiqə Ayup Hudanıng namini bir ketimmu tiloja almayı,
pəkət Uni: «U... Uning... Uni... Sən....» dəp ataydu.
Bəlkim u Hudanıng zor küq-kudiritigə həm əzininig hazırlığı
qorkunqluk əhwalını qongkur oylap, bək qorkup kətkən bolsa
kerək. ■ **9:22** Top. 9:2, 3; Mal. 3:14 □ **9:23 «... U bi-
gunahlaroqa қılınoqan bu sinakka қarap külidu»** — bu ayət
Ayupning jan aqqikidin, xundakla Hudaşa bolovan gumanidin
eytikan bayanırınınig işidə əng kəttikə boluxi mümkün. ■ **9:25**
Ayup 7:6, 7 □ **9:26 «қomux kemilər»** — əldimki Misirdə kəp
ixlitilgən, Nil dəryasında nahayiti tez mangidioqan birhil kemə.

28 Mən yənilə azablirimning həmmisidin korkup
yürimən;
Qünki Seni meni bigunah hesablimaydu dəp
bilimən.□

29 Mən haman əyiblik adəm bolsam,
Mən bihudə japa tartip nemə kılıay?

30 Hətta қar süyi bilən yuyunup,
Kolumni xunqə pakizliqan bolsammu,■

31 Sən yənilə meni əwrəzgə qəmüldürisənki,
Əz kiyimimmə məndin nəprətlinidioqan bolidu!

32 Qünki U mən Uningoğa jawab berəligüdək,
manga ohxax adəm əməs.

Mening Uning bilən sotta dəwalaxkuqilikim
yoktur.□ ■

33 Otturimizda hər ikkimizni əz կoli bilən təng
tutidioqan kelixtürgüqi bolsidi!□

34 U Əzining tayığını məndin yirək kilsun,
Uning wəhimisi meni korkatmisun;■

35 Xundila mən Uningdin korkmay
səzliyələyttim;
Birək əhwəlim undak əməstur!

□ **9:28 «... Seni meni bigunah hesablimaydu dəp bilimən»**

— Ayup yənilə Hudanıg adalitidin gumanlinidu. 31-ayəttə bolsa
uning ümidi bəlkim əng təwən dərijigə qüvkən boluxi mumkin.

■ **9:30** Yər. 2:22 □ **9:32 «Qünki U ... manga ohxax
adəm əməs. Mening Uning bilən sotta dəwalaxkuqilikim
yoktur»** — bu bayan bəlkim kitabtiki soraloqan əng qonguktur
soal boluxi mumkin; demək, adəm Huda bilən կandağmu
kelixəlisun? ■ **9:32** Top. 6:10; Yər. 49:19 □ **9:33**

«Otturimizda ... kelixtürgüqi bolsidi!» — Ayup: Adəm bilən
Hudanıg otturisida turidioqan, bir կoli bilən Hudani tutidioqan,
bir կoli bilən insanni tutidioqan kelixtürgüqi bolsidi! dəp eytkən
bu kelixtürgüqi Injilda dəl Əysə Məsihning əzi ikənliki ayan
kilinidu («1Tim.» 2:5) ■ **9:34** Ayup 13:20; 33:7

10

Seoñiz lay kulalqi bilən səzlixidu

- 1** Mən eż jenimdin nəprətlinimən;
Əz dərdimni təküwalay;
Kəlbimdiki ah-zarimni səzliwalay.
- 2** Mən Təngrigə: «Mening gunahımni bekitmə;
manga kərsətkinki,
Sən zadi nemə üqün mən bilən dəwalixisən?
- 3** Adəmni əzgining,
Əz қolung bilən yaratқiningni qətkə қakқining
Sanga paydilikmu?
Yamanlarning suyikəstigə nur qaqqining yahx-imu?□
- 4** Sening kezüng insanningkidək ajizmu?
Sən adəmlər kərgəndək hirə kərəmsən?□
- 5** Sening künliring əlidioqan insanning
künliridək qəklikmu?
Sening yilliring insanning yilliridək kışkimu?□
- 6-7** Sən mening rəzil adəm əməslikimni biliп turup,

-
- **10:3 «Əz қolung bilən yaratқiningni qətkə қakқining Sanga paydilikmu?»** — Ayup bəlkim: — «Sən manga həm pütün insanoğa xunqə yahxi əjringni singdurgənikənsən, nemixka bu yahxi nərsənggə xundak ziyan yətküzisən?» deməkqi. U tewəndiki 8-12-ayətlərdə bu sözüning mənisi kengəytidü.
 - **10:4 «Sening kezüng insanningkidək ajizmu?»** — ibraniy tilida: «Sening kezliri ətlik kezlərmə?». □ **10:5 «sening künliring ... qəklikmu? Sening yilliring insanning yilliridək kışkimu?»** — Ayup bu jümliliridə həmmə imkaniyətni ottura koyıdu; andin u həmmisini degündək qətkə қakğıdu — Huda adəmni əzginiгə huxalmu-ya? U adəmdək kaltə pəmlikmu-ya, yaki uning emri kışka bolup əzini jazalaxka ülgürəlməmdu-ya? (undaк bolmisa, mən zadi nemixka xundak azabka kəldurulimən?) dəp oylaydu Ayup.

Sening қолунгдин қутулдурулудәк һөqkimning yoklukını bilip turup,

Nemixқа mening hatalıkimni sorap yürisən?

Nemixқа mening gunahımni sürüxtürisən?» — dəymən.

8 — Sən Өz қolliring bilən meni xəkilləndürüp, bir gəwdə kılıp yaratqansən;

Bırak Sən meni yokatmaqqisən!

9 Sən layni yasiqandək meni yasiqiningni esingdə tutkaysən, dəp yelinimən;

Sən meni yənə tuprakķa қayturamsən?■

10 Sən *ustilik bilən* meni süttək կuyup qayqap,

Meni irimqiktək uyutkan əməsmu?□ ■

11 Sən terə həm ət bilən meni kiyindürgənsən,

Ustihan həm pəy bilən birləxtürüp meni tokuqansən.

12 Sən manga һayat həm mehîr-xəpkət təkdim kılqansən,

■ **10:9** Yar. 2:7; 3:19 □ **10:10** «**Sən ... meni irimqiktək uyutkan əməsmu?**» — Ayupning «meni süttək կuyup qayqap, ... irimqiktək uyutkan» degən sözləri Hudanıng əz tenini xunqajayıbılık bilən murəkkəp yaratqanlığını bildüridi. ■ **10:10**
Zəb. 139:15,16

Sən səygüng bilən rohimdin həwər alding. □

13 Biraq bu ixlar Sening kəlbingdə yoxuruqluk idı;

Bularning əslidə kəlbingdə püküklikini bilimən.

14 Gunah kılqan bolsam, Sən meni kəzitip yürgən bolatting;

Sən mening ķebihlikimni jazalimay қoymayıttı.

15 Rəzil hesablanqan bolsam, manga bala kelətti!

Həm yaki həkqaniy hesablansammu, qattık nomuska qəmüp, azabka qəmginimdə,

Beximni yənilə kətürüxkə jür'ət kılalmayıttı;

16 Hətta *beximni* kətürüxkə jür'ət kilsammu,

Sən əxəddiy xirdək mening peyimgə qüxətting;

Sən manga karamət küqüngni arkə-arkidin kərsitətting. ■

17 Sən meni əyibləydiqan guwahqiliringni kaytidin aldimoşa kəltürisən;

Manga қaritiloqan oqəzipingni zor kılısən;

□ **10:12 «Sən səygüng bilən...»** — ibraniy tilida: «sən yoklıxing bilən...». «... **Sən səygüng bilən rohimdin həwər alding**» — 8-12-ayəttə, Ayup Hudaning insanning tenini xunqə karamət ustilik bilən birləxtürüp yasap, xəpkət-səygü kərsətkəndin keyin, Hudaning hərbir adəmgə nisbətən uluŋ, karamət bir pilani boluxi kerək, dəp қaraydu. Biraq Ayup əzining ixida mundak ajayib pilanni kərəlməy, əksiqə Hudaning uning barlığını astin-üstün kılıwətkənlikini kərüp қorküp ketip: «Biraq bu ixlar sening kəlbingdə yoxuruqluk idı» (13-ayət) dəp, Huda mening dostum əməs, düxminim bolup qılkən dəp gumanlinidu. Ayupning Hudaning dostluğidin məhərum bolqanmən degən həssiyati wə uningda Hudaning uning bilən billə bolqanlıq sezimining yoklukı, xübhisizki uning üçün həmmidin azablıq ix idi. ■ **10:16** Yəx. 38:13; Yioq. 3:10

Küqliring manga қарxi dolkunlap kəlməktə. □

18 Sən əslidə nemixka meni baliyatķudin qıkaroqansən?

Kaxki, mən qaqrəp kətkən bolsam, həq adəm meni kərməs idi! ■

19 Mən həqkəagan bolmioqan bolattim!

Baliyatķudin biwasitə gərgə apiriloqan bolattim!

20-22 Mening azərinə künlirim tүgəy degən əməsmu?

Xunga mən barsa kəlməs yərgə baroqə,

— Қarangoquluk, əlüm sayə bolqan zeminoqa,

— Zulmət bir zeminoqa, yəni қarangoqulukning əzining zeminoqa,

Əlüm sayisining zeminoqa,

Tərtipsiz, hətta əz nuri կapkarangoqu kılınoqan xu zeminoqa baroqə,

Manga azrak jan kirix üçün,

Ixingni bir dəkikə tohtat, məndin neri bol!».

11

Zofarning birinqi səzi — «sahta adəmlərning akıwiti»

□ **10:17 «Meni əyibləydiqan guwaħqiliring»** — Ayupning bu degini, bəlkim, Hudanıng uni «Sən gunaħ kılding, xunga jazalanding» dəp əyibləydiqan birnəqqə guwaħqini orunlaxtuqan, dəp kərsətməkqi; guwaħqilar bolsa, uning üç dostini, əz bexioqa qüxkən külpətlərni həmdə kesəlning azabırını əz iqigə alsa kerək. ■ **10:18** Ayup 3:11

1 Andin Naamatlıq Zofar jawabən mundağ dedi:




2 «Gəp mundak kəp tursa, uni jawabsız қalduroqlı bolmas?

Səzmən kixi əzini aklısa bolamdu?

3 Sening səpsətəliring kəpqılıkning aqzini tuwaqlisa bolamdu?

Sən mazak kılıp səzligəndin keyin, həqkim bu ixni yüzünggə salmisumu?

4 Qünki sən: «Mening əkədilirim saptur,
Mən sən *Hudanıng* alidida pakmən» — deding.



5 Ah, Təngri gəp kılısidi!

Aqzini eqip seni əyiblisidi!

6 Xundak kılıp U danalıqning sirlirini sanga eqip bərsidi!

Qünki danalık ikki tərəpliktur!

Təngrining gunahıngning heli bir kismini kətürütetip, ulardin etidioqanlığını obdan bilip

□ 11:1 «Naamatlıq Zofar» — Ayupka söz қılıdioqan uning üqinqi dostidur. Biz Ayupning bu üç dostini selixturidioqan bolsaq, Elifaz ədəblikrək, baxķılardın səl mehribandək kərünüdu; söz қılıx tərtipidin қarioqanda, uning yexi bəlkim əng qong, ahirda səzləydiqan Zofar əng kiqik boluxi mumkin. Elifaz əz təjribisini, yəni əzining kərgən qayibanə alamitini bəkrək təkitləydu; Bildad bolsa ən'əniqi bolup, ilgiriki dəwrdikilər məyli nemə degən bolmisun, xu toqra dəp karaydu; Zofar bolsa həssiyatqan, kopal, ammibab makal-təmsillərgə amraķ, «Jamaətning pikri bəribir toqridur» dəp karaydu (3-ayəttimu «kəpqılık» degən söz təkitlinidu). Bəzidə uning gəp-səzliridin yamanlarning jazalinixidin uning naħayiti һuzur alidioqanlıqi qikip turidu. **□ 11:4 «Mening əkədilirim saptur»** — əməliyəttə Ayup bundak söz kilmidi.

köy! □

7 Sən Təngrini izdigən təkdirdimu Uni tüptin tonuyalamımsən?!

Həmmigə Kadirning qəksizlikini qüxinip yetələmsən?

8 *Bundak danalik* asmandin egizdur, *uningşa erixixkə* nemə amaling bar?

U təhtisaradin qongkurdur, sən nemini bilələysən?

9 Uning uzunluğunu yər-zemindin uzundur,

Kəngliki dengiz-okyanlardın kəngdur.

10 U etüp ketiwetip, adəmni կamisa, uni sorakqa qakırsa, kimmu Üni tosalisun?

11 Qünki U sahta adəmlərni obdan bilidu,

U təkxürməy turupla aldamqılıkni allığaşan kərüp bolqan. □ ■

12 «Insan tuqulup bir yawa exəkning təhiyigə aylanıouqə,

Nadan adəm dana bolur!». □ ■

□ **11:6 «Təngrining gunahıning heli bir kışmini kətüriwetip, ulardin etidiqanlığını obdan bilip köy!»**

— Zofarning bu sözleri: «Huda gunahlıringning birnəqqisini esidin qıkırıp, pəkət ularning bir kışmining tegixlik jazasını sanga qüxürüwatidu», degən mənini bildüridu. □ **11:11 «U təkxürməy turupla aldamqılıkni allığaşan kərüp bolqan»**

— yənə bir hil tərjimi: «Wə adəmlər baykıyalmaydiqan gunahınını kərəleydu». ■ **11:11** Zəb. 10:11, 14; 35:21-23; 94:11 □ **11:12 «Insan tuqulup bir yawa exəkning təhiyigə aylanıouqə, nadan adəm dana bolur!»** — bu ayətning yənə ikki hil tərjimi: «Nadan kixi danalıqka erixməs, insan tuqulqanda yawa exəkning təhiyigə ohxaxtur, halas» yaki «Yawa exəkning təhiyi tuqulup insanoğa aylanıouqə, nadan bir adəm dana bolur». Bu söz bəlkim axu dəwrədiki bir makəl bolsa kerək. ■ **11:12** Ayup 5:8; 22:21; Top. 3:18

13 Birak sən bolsang, əgər kəlbingni
 toqrilatsang,
 Қolungni Hudaqa қarap sozsang,
 14 Kolungdiki қəbihlikni əzüngdin neri ķilsang,
 Qedirliringda həq yamanlıqni turquzmisangla,
 15 Sən u qaođa yüzüngni ķusursız kətürüp
 yürisən,
 Təwrənməs, ķorkunqsız bolisən;
 16 Japayingni untuysən,
 Hətta ekip ətüp kətkən suni oyliqandək ularni
 əsləysən;
 17 Künliring qüxtiki nurdin yoruk bolidu,
 Seni hazır қarangoļuluk baskını bilən, tangdək
 parlak bolisən.■
 18 Ümiding bar bolqalaqka, sən hımayigə igə
 bolisən,
 Sən ətrapingə hatırjəm қarap aram elip oltur-
 isən.■
 19 Rast, sən yatķiningda, həqkimning wəswəsi
 bolmayıdu,
 Əksiqə nuroqunlioğan kixilər sening hımmitingni
 izdəp kelidu.□ ■
 20 Birak rəzillərning kəzliri nuridin ketidu,
 Ularqa ķeqixka həq yol կalmaydu,
 Ularning ümidi nəpisi tohtaxtin ibarət bolidu,

■ 11:17 Zəb. 37:6; 92:14; 112:4; Pənd. 4:18 ■ 11:18
 Law. 26:5 □ 11:19 «... Əksiqə nuroqunlioğan kixilər
 sening hımmitingni izdəp kelidu» — muxu gəpning ajayib
 yeri xuki, ahirda Zofarning ezi Ayupning hımmitigə həjətmən
 bolidu (42-bab). ■ 11:19 Law. 26:6; Zəb. 3:5-6; 4:8; Pənd. 3:24

halas». □ ■

12

*Ayup yənə söz kılıdu «Hudanıng küq-
küdriti, Uning adilliki wə kərünüxtə bolğan
adilsizlikı»*

¹ Ayup jawabən mundak dedi: —

² Silər bərhək əl-əhlisilər!

Əlsənglar həkmətə silər bilən billə ketidü!

³ Meningmu silərdək əz əklim bar,

Əkildə silərdin kalmaymən;

Bunqılık ixlarnı kim bilməydu?!

⁴ Mən əz dostlırimoja mazak obyekti boldum;
Məndək Təngrigə iltija kılıp, duasi ijabət bolğan
kixi,

Həkkəniy, durus bir adəm mazak kılındı!■

⁵ Rahəttə olturoqan kixilər kənglidə hərkəndək
külpətni nəzirigə almayıdu;

Ular: «Külpətlər putliri teyilix aldida turoqan
kixigila təyyar turidu» dəp oylayıdu.□

⁶ Karakqılarning qedirliri awatlixidü;
Təngrigə həkarət kəltüridiqanlar aman turidu;

□ **11:20 «Ularning ümidi nəpisi tohtaxtin ibarət bolidu, halas»** — Zofarning bu səzi Ayupka qaritiloqan həqkəndək
həsdaxlıq bolmioqan bir agahlandurux bolup: «Mundak
ketiwərsəng, səndə pəkət nəpisinqni tohtitixin baxça ümid
kalmaydu» degənlik. ■ **11:20** Ayup 8:13,14; 18:14 ■ **12:4**
Ayup 16:10; 17:2; 21:3; 30:1; Pənd. 14:2 □ **12:5 «Rahəttə
olturoqan kixilər... : «külpətlər putliri teyilix aldida
turoqan kixigila təyyar turidu» dəp oylayıdu»** — əslı tekistni
qüxinix səl təs. Baxça hil tərjimilirimi uqrıxi mümkün.

Ular əzining ilahını əz alkınida kətüridu. □ ■

⁷ Əmdi haywanlardinmu sorap bak,

Ular sanga əgitidu,

Asmandiki uqar-kanatlarmu sanga dəydu;

⁸ Wə yaki yər-zeminoqa gəp kilsangqu,

Umu sanga əgitidu;

Dengizdiki beliklar sanga səz kılıdu.

⁹ Bularning həmmisini Pərwərdigarning қoli kılqanlığını kim bilməydu?

¹⁰ Barlık jan igiliri, barlık ət igiliri,

Jümlidin barlık insanning nəpisi uning қolididur.

¹¹ Eoqizda taamni tetiqandək,

Kulağmu səzining toqrilikini sinap bağıdu əməsmu? ■

¹² Yaxanoqlarda danalık rast tepilamdu?

Künlirining kəp boluxi bilən yorutulux keləmdü?

¹³ Uningdila danalıq həm kudrat bar;

Uningdila yolyoruk həm yorutux bardur. □

¹⁴ Mana, U harab kilsa, həqkim kaytidin kurup qılçalmayıdu;

U կamap koyovan adəmni həqkim koyuwetəlməydu. ■

¹⁵ Mana, U sularni tohtitiwalsa, sular kurup ketidü,

U ularni կoyup bərsə, ular yər-zeminni besip wəyran kılıdu.

□ **12:6 «Ular əzining ilahını əz alkınida kətüridu»** — demək, ular butpərəslər. Baxka bir hil tərjimisi: «Təngri hətta

ularning қoliqa molqılık beridu». ■ **12:6** Ayup 21:7; Zəb.

73:11, 12; Yər. 12:1; Həb. 1:3, 4 ■ **12:11** Ayup 6:30; 34:3

□ **12:13 «Uningdila»** — Hudadila, deməkqi. ■ **12:14** Ayup

9:12; 11:10; Wəh. 3:7

16 Uningda küq-küdrət, qin hekəmətmə bar;

Aldioquqi, aldanoquqimu uningoşa təwədər.

17 U məslihətqilərni yalingaq ķildurup, yalap elip ketidu,

Sorakqıllarnı rəswa ķılıdu.■

18 U padixahlar əl-əħligə saloqan kixənlərni yexidu,

Andin xu padixahılları yalingaqlap, qatraqlırını lata bilənla ķildurup xərməndə ķılıdu.□

19 U kahınları yalingayaq mangdurup elip ketidu;

U küq-hökükdarları aqduridu.□

20 U ixənqlik қaraloqan zatlarning aqzını etidu;

Aksakallarning əklini elip ketidu.■

21 U aksəngəklərning üstigə һakarət təkidu,

U palwanlarning bəlwəeqini yexip *ularnı küqsiz*

■ **12:17** 2Sam. 15:31; 17:14,23; Yəx. 19:12; 29:14; 1Kor. 1:19

□ **12:18** «U padixahlar əl-əħligə saloqan kixənlərni yexidu, andin xu padixahılları yalingaqlap, ... xərməndə ķılıdu»

— muxu padixahlar mustəbit boluxi natayın; ular puçrilaroqa saloqan kixənlərni bəlkim adillik bilən saloqan boluxi mumkin. Baxka birnəqqə hil tərjimilirimi uqrixi mumkin. □ **12:19**

«kahınlar» — həlkə wakalitən қurbanlıq қılouqıllar, ular üçün dua қılouqıllar. ■ **12:20** Ayup 32:9; Yəx. 3:2, 3

kılıdu. □ ■

22 U қарangoquluktiki qongkur sirlarni axkari-
laydu;

U өлümning sayisini yorutidu.■

23 U əl-yurtlarni uluqlaxturidu həm andin
ularni gumran kılıdu;

Əl-yurtlarni kengəytidu, ularni tarkitidu.■

24 U zemindiki əl-jamaətning kattiwaxlirining
əklini elip ketidu;

Ularni yolsız dəxt-bayawanda sərsan kılıp az-
duridu.■

25 Ular nursizlandurulup қarangoqulukta yolni
silaxturidu,

U ularni məst bolup қaloqan kixidək gal-
guldung mangduridu.

13

□ **12:21 «U aksəngəklərning üstigə һakarət tekidu, U palwanlarning bəlwəoqını yexip ularni küqsız kılıdu»** — muxu aksəngək, palwanlar əslidə məlum bir gunah yaki za-
limlikni kıləolanlıqı natayın. Ayup bu yerdə: Huda taxki
kərünüxtə səwəbsiz haldə bu esilzadə kixilərgə hərhil külət
qüxüridü həm xuning bilən bir wakitta, baxqa nurçun kixilərni
kiyinqılıkça duqar kılıdu, deməkqi boləoran boluxi mumkin.
Qunki «aksakallarning əkli elip ketilgən» deyix arkılık ular-
ning məslihət beridiojan adəmliriningmu əhwalining hətərlik
ikənlikidin bexarət beridu. Bu palakətlər məlum bir gunahdın
qıkkən boluximu yaki undağ bolmaslığımı mumkin. Ayupning
yükirikı sezlirigə қarioqanda 23-25-ayətlərdə deyilgən awatqılık
həm küləptər oxhaxla yüz bərgəndək kerinidu. ■ **12:21** Zəb.
107:40 ■ **12:22** Mat. 10:26; 1Kor. 4:5 ■ **12:23** Zəb. 107:38
■ **12:24** Zəb. 107:4-5, 40

*Ayupning dostlirioja səzləxtin tohtap, yənə
Hudaşa қarap səzlixisi*

1 Mana, mening kəzüm bularning həmmisini körüp qıqkan;

Mening kulisim bularni anglap qüxəngən.

2 Silərning bilgənliringlarnı mənmu bilimən;

Mening silərdin ķelixķuqılıkim yok.

3 Birak mening arzuyum Həmmigə կadir bilən səzlixixtur,

Mening Huda bilən munazirə kılqum kelidu.□

4 Silər bolsanglar təhmət qaplıoluqilar,

Həmminglər yaramsız tewipsilər. ■

5 Silər pəkətla süküttə turoqan bolsanglar'idi!

Bu silər üçün danalıq bolatti!■

6 Mening munazirəmgə կulak selinglar,

Ləwlirimdiki muhəkəmilərni anglap bekinqalar.

7 Silər Hudanıng wakalətqisi süpitidə boluwelip biadil söz կilamsilər?

Uning üçün hıylə-mikirlik gəp kilmakqimusilər?■

8 Uningoqa yüz-hatırə կilip huxamət kilmakqimusilər?!

Uningoqa wakalitən dəwa sorımaqqimusilər?

9 U iq-baoqringlarnı ahturup qıksa, silər üçün yahxi bolattimu?

Insan balisini aldiqandək uni aldimakqimusilər?

10 Silər yüz-hatırə կilip yoxurunqə huxamət կilsanglar,

□ **13:3** «...mening Huda bilən munazirə kılqum kelidu» — yəki «...mening Huda bilən dəwalaxkum kelidu». ■ **13:4** Ayup 16:2 ■ **13:5** Pənd. 17:28 ■ **13:7** Ayup 17:5; 32:21; 36:4

U qoқum silərni əyibləydu. □

11 Buningdin kərə Uning həywisining silərni körkətkini,

Uning wəhimisining silərgə qüxkini tüzük əməsmu?

12 Pənd-nəsihətinglar pəkət külgə ohxax səzlər, halas;

Silər *ixənq baqlıqan* istihkaminglar pəkət lay istihkamlar, halas. □

13 Meni ihtiyarimə qoyuwetip zuwan sūrmənglər, meni gəp kılqılı köyünglər. Beximəqa hərnemə kəlsə kəlsun!

□ **13:10 «.... Silər yüz-hatirə kılıp yoxurunqə huxamət kılışalar, u qoқum silərni əyibləydu»** — Ayupning səzləri iqidə adəmni həyran կalduridioqan nuroğun mənilər ipadilinidu. Ayupning bu bayani ulardin intayın gəwdilik bolqan bir misal hesablinidu. U üq dəstioqa nahayiti kəskin һalda Hudaşa huxamətqılık kılıxka bolmaydiaoqanlığını bildüridi. 12-babta u Hudanıng adalitidin gumanlinip turup səzligən bolsimu, bırak u muxu yerdə Huda həkikətni intayın ətiwarlaydu. Huda durus, lilla gəpni bək seyidu, kixilərning Hudaşa wakalətqi boluwelip, eziñinq yaki baxkilarıñ qıraylıq pikrini ipadilixigə kət'iy bolmaydu, degən kəzkaraxni ipadiləydu. Hudanıng hərmitigə layik səzlərni kılıx üçün, Uning insanoqa bərgən wəhiysini asas kılıx həm xuning bilən bir wakitta reallıqtin kət'iy ayrılmay turup, bu dunyadiki kərünərlik pakitlarqa yüzelinx zərürədur. Məyli Hudaşa, məyli baxkilaroqa huxamətlik yaki yalovan gəp kılıxka kət'iy bolmaydu. U üq dəstioqa agahlanduriduki, Hudaşa huxamətqılık kılısa, Huda ularni jazalaydu. Bu gəp Ayupning Hudanıng adalitigə kət'iy ixəngənlikini kərsitudu həm uning hazırlı etikədi həm gumanı arisidiki iqidə bolqan kürəxni bizgə ayan kılıdu. □ **13:12 «Silər ixənq baqlıqan istihkaminglar pəkət lay istihkamlar...»** — yaki «Silər ixənq baqlıqan jawablar pəkət lay istihkamlar...».

14 Қандакла bolmisun, jenim bilən təwəkkul
kilimən,

Mən jenimni alkınimoqa elip қoyımən! □

15 U jenimni alsimu mən yənilə Uni kütimən,
Uningoqa tayinimən;

Biraq қandakla bolmisun mən tutkan yollirimni
Uning aldida aklımaqqımən; □ ■

16 Bundak kılıxım manga nijatlıq bolidu;

Qunki iplas bir adəm uning aldioqa baralmaydu.

17 Səzlirimni dikkət bilən anglanglar,

Bayanlırimoqa obdan կulak selinglar.

18 Mana, mən əz dəwayimni tərtiplik kılıp təyyar
kıldım;

Mən əzümning həkikətən aklını dioqanlığımni
bilimən.

19 Mən bilən bəs-munazirə kılıdiqan կeni kim
barkin?

Həzir süküt kılqan bolsam, tiniqtin tohtıqan

□ **13:14** «**Қандакла bolmisun, jenim bilən təwəkkul
kilimən**» — səzmusəz bolsa: «Қандакla bolmisun (yani «nemixə») ətlirimni qiximda elip kürəx klimən?» — u əzini kəskin kürəx kilməkqi bolqan bir haywanoqa ohxitidu. «**Mən
jenimni alkınimoqa elip қoyımən!**» — yaki: «Nemixə
jenimni alkınimoqa elip қoydum?». □ **13:15** «**U jenimni
alsimu mən yənilə Uni kütimən, Uningoqa tayinimən...**» —
bu ayət Ayupning etikadka əng tolqan bayanlıridin biri. Ibraniy
tilida «kütüx» wə «tayinix» bir peil bilənla ipadilinidu. ■ **13:15**
Zəb. 23:4; Pənd. 14:32

bolattim! □

20 *Ah Huda!* Manga pəkət ikki ixnilə kılıp bərgin;
Xundakə bololandıla, mən əzümni Səndin
ķaqurmaymən: ■

21 — Қolungni məndin yırak ķiloqin;
— Wəhiməng meni қorkatmisun. □

22 Andin meni sot ķilixka qakır, mən sanga jawab
berimən;
Yaki mən Sanga *dəwayimdin* səz ķilsam, Sənmu
manga jawab berisən.

Ayup dəwasini dawamlaxturidu

23 Mening kəbihliklirim həm gunahlırim zadi
qanqlik?

Itaətsizlikim həm gunahımni manga kərsitip
bər!

24 Nemixka didaringni məndin yoxurisən?

□ **13:19 «Mən bilən bəs-munazirə kılıdiqan əeni kim barkin? Hazır süküt ķiloqan bolsam, tiniqtin tohtıqan bolattim!»** — bu tekistning tet hil tərjimisi yaki qüxənqisi bar: — (1) Ayup birərsining əzi bilən bəs-munazirə kılalayıdiqanlıqıqa ixənməydu; hətta birsi bəs-munazirigə qıksila: «Mən Uning soaliqa pisənt kilmay, bu dunyadin ketimən» degəndək; (2) ...undak adəm qıksa, mən gəp kilmay süküttə əlüp ketixkə razımən!; (3) U kimning əzini əyiblixidin kət'iynəzər, süküt ķilixka kət'iy unimaydu; (4) Birsining əzi bilən yənə bəs-munazirə ķiloqusi bolsa, tez boluxi kerək, qünki u pat arida dunyadin ketidu. Biz üçinqisini ixləttük. ■ **13:20** Ayup 9:34; 33:7 □ **13:21 «Manga pəkət ikki ixnilə kılıp bərgin... қolungni məndin yırak ķiloqin; — wəhiməng meni қorkatmisun»** — birinqi ix bolsa, Hudanıng Əz ķolini uningdin yırak ķilixi bilən u azrak dəm alalaydu; ikkinqi ix, Hudanıng wəhimisi bolmisa u jür'ətlik bolup səz kılıdu, degənlik.

Nemixķa meni Θoz düxmining dəp bilding?■

²⁵ Uyaķ-buyakķa uquruwetilidioqan anqiki bir yopurmakni wəħimigə salmaqqimusən?

Kurup kətkən pahalni ķooqlimakqimusən?

²⁶ Qünki Sən mening üstümdin zəhərdək ərzlərni yazisən,

Sən yaxlıkimdiki kəbiħliklirimni manga kayturuwatisən.■

²⁷⁻²⁸ Mən qirip kətkən bir nərsə,

Mən pəkət küyə yegən bir kiyimla bolqinim bilən,

Lekin Sən mening putlirimni kixənləysən,

Həmmə yollirimni kəzitip yürisən;

Tapanlirim oqa mangmaslıq üçün qək sizip ķoyqansən. ■

14

Əlümdin keyin ķandaķ bolidu?

¹ Anidin tuquloloqlanlarning kūnliri azdur,
Palakət uningoşa yardur.■

² U güldək dunyaqə kelip andin tozuydu,
U ķuyax aldidin sayigə ohxax ķeqip ketidu.■

³ Bırak Sən tehi xundak bir ajiz bolqoqiqiqa
kəzüngni tikip,

■ **13:24** Ayup 16:9; 19:11; 33:10; Yioł. 2:5 ■ **13:26** Zəb. 25:7

■ **13:27-28** Ayup 33:11 ■ **14:1** Zəb. 90:5-6, 9-10; 102:11; 103:15;
144:4; Yaķ. 4:14 ■ **14:2** Ayup 8:9; Zəb. 90:5-6, 9-10; 102:11;
103:15; 144:4; Yəx. 40:6; 1Pet. 1:24

Meni Θz aldingoqa sorakqa tartiwatamsən? □ ■
4 Kim napak nərsilərdin pak nərsini qikiraydu? — həqkim! □ ■
5 *Insanning* künliri bekitilgəndikin,
 Uning aylirining sani Sening ilkingdə bolqandikin,
 Sən uning ətsə bolmaydioğan qəklirini bekitkəndikin, ■
6 Uning bir'az dəm elixi üçün uningdin kəzüngni elip қаққın,
 Xuning bilən mədikardək uningoqa eż künliridin səyünük nesip bolsun! □ ■
7 Qünki dərəh kesiwetilgəndin keyin, қayta əsüxtin ümid bar;
 Buninglik bilən uning yumran bihliri tügəp kətməydy;
8 Uning yiltizi yerdə կurup kətkən bolsimu,
 Uning kətiki topida əlüp kətkən bolsimu,
9 Bırak suning puriki bilənla u yənə kekiridu,
 Yumran ot-qəptək yengi bihlarni qikiridu.

□ **14:3** «**Meni Θz aldingoqa sorakqa tartiwatamsən?**» — yaki «Uni Θz aldingoqa sorakqa tartiwatamsən?». ■ **14:3** Ayup 7:17,18; 10:20 □ **14:4** «**Kim napak nərsilərdin pak nərsini qikiraydu? — həqkim!**» — demək, insan balisi Hudanıng aldida қandaq kılıp pak bolalaydu həm qobul қılinalaydu? Ayupning ezi 19-babta bexarət kılıp bu soaloqa jawab beridu.
■ 14:4 Yar. 5:3; Zəb. 51:5-7; Yh. 3:6; Rim. 5:12; Əf. 2:3 ■ **14:5** Ayup 7:1 □ **14:6** «**Uning bir'az dəm elixi üçün ... mədikardək uningoqa eż künliridin səyünük nesip bolsun!**» — Ayupning degini boyiqə insanlaroqa adəttiki turmuxning (mədikarningkidək) japasi kupaya, xunga u bu japalıq hayat künliridin azrakqına huzur alsun, «bu adəttiki japaşa tehimu kəp japa artmioğaysən» degən mənidə. ■ **14:6** Ayup 7:1, 2, 16, 19; 10:20

10 Birak adəm bolsa əlidu, ilajsız ongda yatidu, bərhək,

Insan nəpəstin əlidu, andin nədə bolidu?

11 Dengizdiki sular paroqa aylinip tүgəp kətkəndək,

Dəryalar қaojirap қurup kətkəndək,

12 Ohxaxla adəm yetip қalsila қaytidin turmaydu;

Asmanlar yokimişuqə, ular oydanmaydu, uyğudin turmaydu.

13 Ah, təhtisaraqə meni yoxurup қoysang idi,
Olaşiping etüp kətküqə meni məhpip saklap
қoysang idi,

Meni esingga alidioqan bir wakit-saətni manga
bekitip bərsəng idi!□

14 Adəm elsə, қayta yaxamdu?

Xundak bolsa manga xundak əzgirix wakti
kəlgüpəqə,

Muxu japaqə tolqan künlim ətküqə, səwr-takət bilən kütəttim!□

15 Xundak bolsa Sən meni qakırsang, jawab
berəttim;

Sən Θz қolung bilən yaratķiningəqə ümid-

□ **14:13 «təhtisara»** — əlgənlərning rohları baridioqan jayni kərsitudu. Yənilə 7-bab, 9-ayəttiki izahatni kərüng. □ **14:14**

«Adəm elsə, қayta yaxamdu? Xundak bolsa ... səwr-takət bilən kütəttim!» — Ayupning insanning ülümdin (yəni təhtisaradin) tirilixi toqrisida həwiri yok. Birak u bundak ix bolsila, nəkədər yahxi bolatti, undak ümid wə səwr-takət bilən Hudaning orunlaxturuxini («xundak əzgirix»ni) kütəttim, dəydu. Keyin u əzining tirilixi toqrluluk bexarət beridu (19-babta).

arzuyung bolatti. □

16 Birak Sən hazır hərbir dəssigən kədəmlirimni sanap,

Gunaḥimni kəzitiwatisənəq! □ ■

17 Itaətsizlikim haltioqa selinip peqətləndi,
Gunaḥlirimni dəwə-dəwə kılıp saklap
köydung. □

18 Dərwəkə taoqmu yimirilip yokalqandək,
Tax eəz ornidin təwrinip kətkəndək,

19 Sular tax-xeoqillarnı upritip yoqatqandək,
Topanlar zemindiki topını süpürüp kətkəndək,
Sən adəmning ümidini yok kılısən.

20 Sən mənggүę uning üstidin oqalib kelisən,
Xunga u dunyadin ketidu; uning qirayini tutul-
durisən,

Uni Əz yeningdin yırak kılısən.

21 Uning oqulları hərmətkə erixidu, birak u buni
bilməydu;

Ular pəs kılinsimu,

Birak uning bulardinmu həwiri bolmaydu.

22 U pəkət eəz tenidiki aqrıqidinla azablinidu,

□ **14:15** «Xundak bolsa ... Sən Əz կolung bilən
yaratqiningoqa ümid-arzuyung bolatti» — Ayup yənilə Huda-
ning Əzi tüjüpləp yaratqan həmmə insanoqa boloqan ajayıb
ümid-arzusioqa etikad kılqanlığını bildüridi. □ **14:16** «Birak
Sən hazır hərbir dəssigən kədəmlirimni sanap...» —
yəki «Qünki Sən hazır hərbir dəssigən kədəmlirimni sanap...».

■ **14:16** Ayup 31:4; 34:21; Zəb. 56:8; 139:1-5; Pənd. 5:21;
Yər. 32:19 □ **14:17** «Itaətsizlikim haltioqa selinip
peqətləndi...» — bəzi tərjimanlar Ayupning muxu səzlirining
mənisini, Huda Ayupning gunahlirini yapqanıkən, dəp karaydu.

Biz əksiqə, Ayupning muxu səzinən mənisini Huda uni tehim
əyibləx üçün gunahlirini dəwə-dəwə kılıp peqətləp saklap
köyən, dəp qüxinimiz.

U kenglidə əzi üqünla həsrət-nadamət qekidu.



15

Elifaz yənə səzləydu — Yamanlarning akiwiti

1 Temanlık Elifaz buningəla jawabən mundak dədi: —

2 Danixmən kixining կuruқ xamaldək səpsətə bilən jawab berixi toqrimu?

Danixmən қorsikini issik məxrik xamili bilən toyuzsa bolamdu?

3 Paydisiz səzlər bilən,

Tayini yok gəplər bilən munazirilixi muwapikmü?

4 Bərhək, sən iman-ihlasni yok kiliwətməkqisən, Hudanıng aldida dua-istikamətkə tosalou bolisən.

5 Qünki կəbihliking aqzingəla söz salidu,

Sən məkkarlarning tilini tallap կollinisən.

6 Mən əməs, bəlki əz aqzing əzüngning gunahıngni bekitidu,

Əz ləwliring sanga կarxi guwahlıq beridu. □

□ **14:22 «U pəkət əz tenidiki aqrikidinla azablinidu, ... həsrət-nadamət qekidu»** — Ayup muxu yerdə insan

gergə qüvkəndin keyin əz tenining qırıp kətkənlikini hes kılıp kiynilidu, dəp oyliqan boluxi mumkin. □ **15:6 «Əz ləwliring sanga կarxi guwahlıq beridu»** — Elifaz muxu yerdə Ayupning

Huda aldida jazalanqan gunahı həm hakawurlukjı uning əz aqzi bilən kılqan aqqık həm etkür səzliridə kərünidu, deməkqi.

Biraq Elifaz bilən ikki dostining Ayupning aqzidin qılkən xu aqqık etkür səzlərgə məs'uliyiti bar.

7 Sən insanlar iqidə tunji bolup tuqulqanmu?
 Sən taoq-dawanlardin awwal apiridə
 bołqanmu?

8 Təngrining məhpiy kengixini anglap
 kəlgənmişən?

Danalık sən bilənla qəklinəmdü? ■

9 Sən bilgənlərni bizning bilməydiqanlırimiz
 barmu?

Sən qüxəngənni bizning qüxənməydiqinimiz
 barmu?

10 Akşakallar həm ķerilar bizning təripimizdə
 turidu,

Ular sening atangdinmu yaxta qongdur. □ ■

11 Təngrining təsəlliliri,

Yəni sanga mulayimlik bilən eytqan muxu söz
 sən üçün azlıq kılamdu?

12 Nemixka kəngülning kəynigə kirip ketisən?

Kəzüngni nemigə parkiritisən?

13 Xundak ķılıp sən rohingga Təngrigə ķarxi
 turoquzdung,

Eoqizingdin xundak səzlərning qikixioqa yol
 koyuwatisən!

14 Insan nemə idi? Əz-əzini pakliyalıqudək?

Anidin tuqulqan adəm balisi nemə idi?
 Həkkaniy bolalıqudək? ■

15 Kara, *Huda* Əz mükəddəslirigimu ixənmigən
 yərdə,

■ **15:8** Rim. 11:34 □ **15:10** «Akşakallar həm ķerilar
 bizning təripimizdə turidu... » — Elifaz ilgiriki dəwrlərdiki
 ata-bowilirining kəzkarixini əzininkigə ohxax dəp ķarawatidu.

■ **15:10** Ayup 32:7 ■ **15:14** 1Pad. 8:46; 2Tar. 6:36; Ayup 14:4;
 Zəb. 14:2-3; 51:5; Pənd. 20:9; Top. 7:20; 1Yuha. 1:8,10

Asmanlarmu uning nəziridə pak bolmioqan yerdə, □ ■

16 Yirginqlik bolqan, sesip kətkən,
Kəbihlikni su iqpəndək iqidiqan insan balisi
zadi qandak bolar? □

17 Mən sanga kərsitəy, manga қulaқ sal;
Kəzüm kərgənni bayan kılmaqqimən.

18 Danixmənlər ata-bowliridin bularnı
anglioqan,

Yoxurmay bularnı bayan қiloqan: —

19 (Pəkət xularoqila, yəni ata-bowlirioqila yər-zemin tapxuruloqanidi,
Ularning arisidin yat adəm ətüxkə petinal-maytti) □

20 — Rəzil adəm barlıq künliridə azablinidu,
Zalim kixigə yillar sanaklıqla bekitilgəndur. □

21 Uning қulikiqıwa wəhimilərning awazi kiridu,

□ **15:15 «Kara, Huda Əz mukəddəslirigimu ixənmigən yerdə...»** — muxu yerdiki «mukəddəslər» Hudanıng pərixtılırını kərsətsə kerək. Elifaz həlikı yaman rohning əslidə uningoja degən gəplirigə (4:15-21) ixinip, kaytilaydu.

■ **15:15 Ayup 4:18; 25:5 15:16 «Kəbihlikni su iqpəndək iqpən bir adəm»** — muxu gəp, xübhisizki, Ayupning əzini kərsitudu. □ **15:19 «Pəkət xularoqila, yəni ata-bowlirioqila yər-zemin tapxuruloqanidi, ularning arisidin yat adəm ətüxkə petinalmaytti»** — Elifaz bu söz bilən bu ata-bowlarning Huda aldida həkkaniy bolqanlığını, xunga Huda ularning yər-zeminini yat adəmlərning basturup kirixidin қoqdioqanlığını kərsətməkqi; xuning bilən ularning mədiniyiti urux-jedəlning dəhligə uqrımay, tədriji tərəkkiy kılıp, bilimi pəlligə yətkənidə, deməkqi boluxi mumkin.

□ **15:20 «Rəzil adəm barlıq künliridə azablinidu, zalim kixigə yillar sanaklıqla bekitilgəndur»** — bu söz həm təwəndiki 35-ayətkiçə bolqan səzlərning həmmisi Ayupka biwasıtə қaritilip deyilgən boluxi mumkin.

Bayaxatlıkida bulangqi uning ustigə besip qüxidu.■

22 Қарangołuluktin қutuluxka uning kəzi yətməydi,

U kılıq bilən qepilixka saklanıqandur.

23 U ax izdəp: «Zadi nədin tepilar?» dəp yolda tenəp yürüdi,

U zulmət künining uningoqa yekinlaxşanlığını bildi.□ ■

24 Dərd-ələm həm azab uningoqa wəhimə kılıdu, Hujumqa təyyar bolqan padixahtək uning üstidin oqelibə kılıdu.

25 Qünki u Təngrigə ƙarxi ƙolini kətürgən, Həmmigə ƙadiroqa küq kərsətməkqi bolqan,

26 Xunga u boynini ƙattık kılıp,

Kəp kəwətlik ƙalğanni kətürüp uningoqa ƙarap etlidü.

27 Yüzini yaqı basqan bolsimu,

Bekinqılıri səmrəp kətkən bolsimu,

28 U harabə xəhərlərdə,

Adəm ƙonousi kəlməydiqan,

Kesək düwiliri boluxka bekitilgən əylərdə yaxaydu;□

■ **15:21** 1Tes. 5:3 □ **15:23** «**U ax izdəp: «Zadi nədin tepilar?» dəp yolda tenəp yürüdi**» — baxka birhil tərjimisi: «U yoldın tenip ketip, ƙorultazlar üçün yəm bolidu». ■ **15:23**

Ayup 18:12; Zəb. 109:10 □ **15:28** «**U harabə xəhərlərdə..., kesək düwiliri boluxka bekitilgən əylərdə yaxaydu**» — kədimdə bəzi xəhərlər Hudanıng lənitili bilən wəyran bolqan bolup, Hudanıng lənitigə uqrioqan bu jaylarda adəttiki kixilər ularnı kaytidin ƙurup u yərdə olturaklıxixka petinalmaytti. Bırak (Elifazning deyixiqə) bu rəzil kixilər (jümlidin Ayupning ezi?) Hudadin korkmay undak yərlərdə turuxtin bax tartmaytti.

29 U həq beyimaydu,
 Uning mal-mülki bolsa üzülüp қalidu,
 Uning təəllukatlıri zemin üstidə kengəyməydu.

30 U қarangoqulukṭın keletalip կutulalmaydu,
 Yalkun uning xahlirini kəydürüp қurutidu,
Hudanıng bir nəpisi bilən u *dunyadin* ketidu. □

31 U sahtılıkça tayanmisun!
 U aldinip kətkən, xunga sahtılıkning əzi uning
 in'ami bolidu;

32 Uning küni tehi toxmay turupla,
 Uning xehi tehi kəkirip bolmayla, bu ixlar
 əməlgə axurulidu. ■

33 Üzüm teli silkinip, tong üzümlər
 qüxürüwetilgəndək,
 Zəytun dərihining qeqiki eqilipla təkülüp
 kətkəndək bolidu. □

34 Qünki iplaslarning jəməti tuqmas bolidu,
 Ot para yegənlərning qedirlirini kəydüriwetidu.

35 *Bırak* ular *hərdaim* yamanlıknı oylap, kəbihlik
 tuqduridu,
 Kənglidə haman hıylə-mikir təyyarlaydu. ■

16

-
- 15:30 «**Hudanıng bir nəpisi bilən u dunyadin ketidu**» — ibraniy tilida «Uning bir nəpisi bilən u dunyadin ketidu».
- 15:32 Ayup 22:16; Zəb. 55:23 □ 15:33 «**Üzüm teli silkinip, tong üzümlər qüxürüwetilgəndək...**» — adəttə üzüm teli pixmiqan üzümlərini taxlimaydu. Bırak Elifaz xu ohxitixi bilən, mundak adəmlərning ixliri tehi həq pixmiqan bolup bikaroqa ketidu, deməkqi. ■ 15:35 Zəb. 7:14; Yəx. 59:4; Hox. 10:13

*Ayup yənə jawab beridu — Ərxtə turidioğan
Guwahqi*

- 1 Andin Ayup jawabən mundak dedi: —
- 2 Mən muxundak gəplərni kəp anglioqanmən;
Silər həmminglar azab yətküzidiqan ajayib
təsəlli bərgüqi ikənsilər-hə!■
- 3 Mundak watildap kılqan gəpliringlarning qeki
barmu?
Silərgə mundak jawab berixkə zadi nemə
kütratçuluq қildi?
- 4 Halisamlı əzüm silərgə ohxax söz қılalayttim;
Silər mening ornumda bolidiqan bolsanglar,
Mənmu səzlərni baqlaxturup eytip, silərgə
zərbə қılalaytim,
Beximnimu silərgə қaritip qaykiyalayttim!
- 5 Həlbuki, mən əksiqə aqzım bilən silərni
riqbətləndürəttim,
Ləwlirimning təsəllisi silərgə dora-dərman bo-
latti.
- 6 Lekin mening səzlixim bilən azabim azay-
maydu;
Yaki gepimni iqimgə yutuwalisammu, manga
nemə aramqılık bolsun?
- 7 Birak U meni halsizlandürüwətti;
Xundak, Sən pütkül ailəmni wəyran
kiliwətting!□
- 8 Sən meni կamallidinq!
Xuning bilən əhwalim manga guwahlıq
kilmakta;

■ 16:2 Ayup 13:4 □ 16:7 «Birak U meni
halsizlandürüwətti; xundak, Sən pütkül ailəmni wəyran
kiliwətting! — 8 wə 9-ayəttiki «U» wə «Sən» Hudani kərsitudu.

Mening oruk-qaqşal *bədinim* ornidin turup
əzümni əyibləp guwahlıq kılıdu! □

9 Uning oqəzipi meni titma kılıp,
Meni ow oljisi kılıdu;
U manga қarap qixini oququrlitidu;
Mening düxminimdək kəzini alayitip manga
tikidu. □ ■

10 *Adəmlər* manga қarap *mazak kili*xip aqzini
aqidu;

Ular nəprət bilən məngzimgə kaqatlaydu;
Manga hujum kılıy dəp səp tüzidu.

11 Huda meni əskilərgə tapxuroğan;
Meni rəzillərning қolioqa taxliwətkənikən.

12 Əslidə mən tinq-amanlıqta turattım, birak u
meni paqaklıdı;

U boynumdin silkip bitqit kiliwətti,
Meni Өz nixani қiloqanıkən. ■

13 Uning okyaqılıri meni kapsiwaldi;
Həq ayımay U üçəy-baoqrimni yirtip,
Ötümni yergə teküwətti.

14 U u yər-bu yerimgə üsti-üstiləp zəhim kılıp
bəsüp kiridu;

U palwandək manga қarap etiliđu.

15 Terəmning üstigə bəz rəht tikip қoydum;

□ **16:8 «Sən meni կամալլիding!»** — yaki: «Sən meni
kərətuwətting!». **«Xuning bilən əhwalim manga guwahlıq
kılmakta!»** — Ayupning xu biqarə əhwalı: «Sən qokum eojir
bir gunaň қiloqansən, bolmisa bu külpət bexingəqə qüxmigən
bolatti» dəp əzигə guwahlıq қiloqandək kılıdu. □

**16:9 «Uning
oqəzipi meni titma kılıp,...»** — yaki «U tumxukı bilən
meni titma kılıp,...». Muxu yərdə Ayup Hudani əzigə yirtküq
haywandək zərbə kiliwatidu, dəp eytməkqi. ■ **16:9** Ayup
10:16,17; 13:24 ■ **16:12** Ayup 7:20; Yioq. 3:12

Өз izzət-hərmitimni topa-qangoşa selip կոյдум. □ ■

16:17 Gərqə կolumda həqkandaq zorawanlıq bolmisimu,

Duayim qın dilimdin bolqan bolsimu,

Yüzüm yioşa-zaridin kizirip kətti;

Kapaklırimni əlüm sayisi basti. □

18 Ah, yər-zemin, ənimni yapmioqin!

Nalə-pəryadim tohtaydioqanoşa jay bolmioqay! □

19 Bırak mana, asmanlarda hazırlanma xahit Boloduqi bar!

Ərxlərdə manga kapalət Boloduqi bar!

20 Өz dostlirim meni mazak կiloqini bilən,

Bırak kezüm tehiqə Təngrigə yax təkməktə. □

21 Ah, insan balisi dosti üçün kelixtürgüqi bolqandək,

Təngri bilən adəm otturisidimu kelixtürgüqi

□ **16:15 «Terəmning üstigə bəz rəht tikip կոյдум; өз izzət-hərmitimni topa-qangoşa selip կոյдум»** — bu ayəttiki «bəz rəht» ədəmning əvvəlki zamanlarda adəmning əvvəlki matəm tutux, puxayman kılıx yaki towa kılıixinimu ipadıləyti. Muxu yerdə, xübhəsizki, «matəm tutux»ni bildürməkqı. «Öz izzət-hərmitimni topa-qangoşa selip կոյдум» degini ibraniy tilida «Münggüzümni topa-qangoşa selip կոյдум» degənlilikdə.

Kalining yaki bukining münggüzi adəmning küq-kudriti həm abruyining simwoli bolidu. ■ **16:15** Ayup 30:19 □ **16:16-17**

«Kapaklırimni əlüm sayisi basti» — yaki «Zulmətlik əkarangoluluk sayisi basti». □ **16:18 «Nalə-pəryadim tohtaydioqanoşa jay bolmioqay!»** — demək, «İjabət bolmioqanqə pəryadim hərdaim həm Hudaşa həm adəmlərgə awariqlilik bolsun». □ **16:20 «Öz dostlirim meni mazak կiloqini bilən...»** — ayətning birinci hissənin yənə bir hil tərjimisi, «Manga wakalət boloduqi mening dostum ikən».

bolsidi!■

²² Qünki yənə birnəqqə yil ətüxi bilənla,
Mən barsa қaytmas yolda mengip қalimən.□

17

¹ Mening rohım sunuk,
Künlirim tүгөй дәydu,
Гөрлөр мені күтмектә.□

² Өтрапимда алдамqi мазак қилоqуqilar bar
емесму?
Көзүмнинг ularning eqitқulukioqa tikilip turux-
tin baxқа amali yoktur.

³ Ah,jenim üçün Өзüng halioqan kapalətni elip
Өзүнгнинг алдida manga borun bolqaysən;

■ **16:21** Ayup 31:35; Top. 6:10; Yəx. 45:9; Rim. 9:20 □ **16:22**
**«Yənə birnəqqə yil ətüxi bilənla, mən barsa қaytmas yolda
 mengip қalimən»** — Ayup bəzidə «bu dunyadin pat arida
 ketimən» dəp, bəzidə «birnəqqə yil azablar meni kütidu» dəp
 oylaydu. U birinqi imkaniyətni nisbətən yahxi dəp karaydu,
 əlwəttə. □ **17:1 «mening rohım sunuk»** — yaki «Nəpisim
 sikilip kətti».

Səndin baxqa kim meni kollap borun bolsun? □ ■
 4 Qünki Sən *dostlirimning* kenglini yorukluktin
 qalduroqansən;
 Xunga Sən ularnı qəlibidinmu məhrum kılısən!
 5 Oşəniymət alay dəp dostliriqə pəxwa atkan
 kixining bolsa,
 Hətta balilirining kəzlirimu kor bolidu.
 6 U meni əl-yurtlarning aldida səz-qəqəkkə

□ 17:3 «Ah, jenim üçün Əzüng halıqan kapalətni elip
**Əzüngning aldida manga borun bolqaysən» — bu sezlər
 Hudaqa eytılqan, əlwəttə. «Borun» (kepil bolouqı) — qədimki
 zamanlarda, birsi məlum bir ixta əyibləngüqi bolsa, sotqı həküm
 kılıqıqə əyibləngüqi wakıtlıq ərkin bolalmaydu, bəlkı қamap
 қoyulidu. Biraq uning məlum bir dosti uningqə kapalət berixkə
 razi bolsa, əyibləngüqi ərkin yürüwərsə bolidu. Kapalət bərgüqi
 uning ķeqip kətməslikigə toluk kapalət bərgən boluxi kerək idi.
 Əgər ķeqip kətsə uning ornida ərkinliktin məhrum bolidu; andin
 həküm kılınoqandin keyin (ez dosti gunahkar dəp hesablanıq
 bolsa) dostining ornida tegixlik jazani ez üstigə alıqan bolidu.
 Kapalət bərgüqi bolsa hərmətkə sazawər, jamaətning ixənqisigə
 igə bolqan boluxi kerək, əlwəttə. Xunga Ayup muxu yerdə
 əzinining həm dostliri təripidin həm Huda təripidin əyibləngüqi
 ikənlikini hes kılıp: «Huda, Sən meni bu ixlarda əyibligüdək
 yeri yok dəp bilisən, xunga mən üçün kapaləp bolalmamsən?»
 — degəndək jasarətlik dua kılıdu. (Bəzi alimlar bu səzning baxqa
 bir qüxənqisi bar dəp karaydu. Ularning pikriqə, Ayup 2-ayəttə:
 — «Ətrapimdikilər aldamqi, mazaq kılıqıqlar bolmisa Ayup bol-
 may ketəy! Kezümning... amali yoktur» degən kəsəmni iqidu;
 3-ayəttə u Hudadin bu kəsəmni ada kiliqxə (kimning tooqra
 bolsa uni akłax, kimning hata bolsa uni jazalaxxə) kapalətqi
 həm guwahqı boluxni etünidu, andin 4-ayəttə (xu alimlarning
 pikriqə) ulltijasining Huda təripidin bejiriliхini etünidu: «Qünki
 Sən dostlirimning kenglini yorukluktin qalduroqansən; xunga
 Sən ularnı qəlibidinmu məhrum kilmisang bolmaydu!» —
 degəndək). ■ 17:3 2Kor. 5:19**

köydi;

Mən kixilər yüzümgə tüküridiqan adəm bolup
kaldim.■

7 Dərd-ələmdin kəzüm torlixip kətti,
Barlıq əzalırim kələnggidək bolup kəldi.

8 Bu ixlarnı kərüp duruslar həyranuňəs bolidu;
Bigunahılar iplaslaroqa kərxi turuxka kozqılıdu.

9 Biraq həkkaniy adəm əz yolda qing turidu,
Koli pak yürüdiqan adəmnинг küqi tohtawsız
ulqiyidu.□

10 Əmdi keni, həmminglar, yənə kelinglar;
Aranglardın birmu dana adəm tapalmaymən.■

11 Künlirim ahirlıxay dəp kaptu,
Muddialirim, kənglümdiki intizarlar üzüldi.■

12 Bu adəmlər keqini kündüzgə aylandurmaqçı;
Ular kərangoqulukka kərap: «Nur
yekinlixiwatidu» deyixiwatidu.□

13 Əgər kütsəm, əyüm təhətisara bolidu;
Mən kərangoqulukka ornumni raslaymən.□

14 «Qirip ketixni: «Sən mening atam!»,

■ **17:6** Ayup 30:9 □ **17:9** «... Koli pak yürüdiqan
adəmnинг küqi tohtawsız ulqiyidu» — Ayupning etikədi
yənilə uroqup texip turidu. Muxu yerdə u Hudanıng əz düxmini
bolup qıkkənlilikini hes kılqını bilən, kəndakla bolmisun əzinin
həkkaniy yolda qing turidiqanlığını eytip, Huda ahirda həmmə
ixlirimni ongxaydu, dəp bexarət beridu. ■ **17:10** Ayup 6:29

■ **17:11** Ayup 7:6; 9:25 □ **17:12** «Bu adəmlər keqini
kündüzgə aylandurmaqçı; ular kərangoqulukka kərap:
«Nur yekinlixiwatidu» deyixiwatidu» — Ayup dostlirimni
həkikətni yormılap, aknı kara, karını ak dəwatidu, xundakla
manga kuruq ümidlərni («Nur yekinlihidu!» dəp) yətküzməkqı,
dəydu. □ **17:13** «Təhətisara» — 7-bab, -9-ayət wə xu ayəttiki
izahatni kərüng.

Kurtlarni: «Apa! Aqa!» dəp qakırimən! □

15 Undakta ümidim nədə?

Xundak, ümidimni kim kərəlisun?

16 Ümidim təhtisaraning təmür pənjiriliri iqigə qüxüp ketidu!

Biz birliktə topioqa kirip ketimiz! □ ■

18

Bildadmu «Yamanlarning yaman akiwiti» toqıruluk söz kılıdu

1 Xuhalik Bildad jawabən mundak dedi: —

2 Səndək adəmlər қaçançıqə mundak səzlərni tohtatmaysılər?

Silər obdan oylap bekinqlar, andin biz söz kılımız.

3 Biz nemixka silərning aldinglarda haywanlar hesablinimiz?

Nemixka aldinglarda əhmək tonulimiz? □

□ **17:14** «**Mening atam!**» — bu ibarining kədimdə «**Begim!**» «**Təksir!**» degən mənisimu bar idi. □ **17:16** «**təhtisara**» — 7-bab, -9-ayət wə xu ayətning izahatını kərung. «**Ümidim təhtisaraning təmür pənjiriliri iqigə qüxüp ketidu!** **Biz birliktə topioqa kirip ketimiz!**» — bu jümlining soal jümlə xəklidə kılınoğan tərjimisimu uqrayıdu: «Ümidim təhtisaraning təmür pənjiriliri iqigə qüxüp қalarmu? Biz birliktə topioqa kirip ketərmizmu?». ■ **17:16** Ayup 3:17,18,19; 30:23,24

□ **18:3** «**Biz nemixka silərning aldinglarda haywanlar hesablinimiz?**» — «silər» degən sözgə қarioqanda, Bildadning bu sözining pəkət Ayupkila kılınoğan əməslikini bildürüdü. Ularning yenida gəp angliqoqılardın bəzilər Ayupning jasarətlik sözlerini anglap uningoşa kol koydimu-ya?

- 4** Həy əzüngning oqəzipidə əzüngni yirtkuqi,
seni dəpla yər-zemin taxliwetiləmdü?!
Taq-taxlar əz ornidin kətürülüp ketəmdü?!
- 5** Kandakla bolmisun, yaman adəmning qirioqi
əqürülidü,
Uning ot-uşqunliri yalkunlimaydu.
- 6** Qediridiki nur қarangoşulukka aylinidu,
Uning üstigə askan qirioqi əqürülidü.
- 7** Uning məzmut kədəmliri kisilidu,
Əzining nəsihətliri əzini mollak atkuzidu.
- 8** Qünki əz putliri əzini torqa əwətidü,
U dəl torning üstigə dəssəydiqan bolidu.
- 9** Kiltak uni tapinidin iliwalidu,
Tuzak uni tutuwalidu.
- 10** Yerdə uni kütidiqan yoxurun araqamqa bar,
Yolida uni tutmaqqi boloqan bir կapkan bar.
- 11** Uni hər tərəptin wəhimirə besip
korkitiwatidu,
Həm ular uni iz կoqlap կoqlawatidu.■

□ **18:4 «Həy əzüngning oqəzipidə əzüngni yirtkuqi, seni dəpla ... taq-taxlar əz ornidin kətürülüp ketəmdü?»** —

Ayup 16-bab, 9-ayəttə, «U (Huda)ning oqəzipi meni titma қildi» deyən. Bildad, xübhisizki, bu gəpni mazaq kılıp: «Sening yirtilixing Hudaning oqəzipi bilən əməs, bəlkı əz-əzüngning oqəzipi biləndur» deməkqi. Bildad yənə Huda insandin uluq həm aliy boloqqa, Ayup uning bilən didarlixay, huzuriqa kirip uning bilən səzlixəy dəp əz əklidin adaxqan, dəp mazaq kılıdu — deməkqi. Bildad «Insanning Huda bilən biwasitə səzlixixi, kerüxüxi zadi mumkin əməs» deyən kəzqaraxta bolidu. Birak Ayup ahirida həqikətən Huda bilən kerüxitid; uning üstigə biz Ayupni Hudani əzining əng yekin həmrəhi dəp bilgən kixi, dəp kerələymiz (29:4). ■ **18:4** Ayup 13:14; Zəb. 113:6; Yəx. 54:10; Mat. 10:29-31; Rim. 8:32 ■ **18:9** Ayup 5:5 ■ **18:11** Ayup 15:21; Yər. 6:25; 46:5; 49:29

12 Maqdurini aqarqılık yəp tүgətti;

Palakət uning yenida paylap yürüdu.□ ■

13 Ölümning qong balisi uning terisini yəwatidu;

Uning əzalirini xoraydu.□

14 U əz qediridiki amanlıktın yulup taxlinidu,

Ölümning tunjisi uni «wəh̄imilərnинг padixahı»ning aldiqa yalap apiridu.■

15 Əyidikilər əməs, bəlki baxkilar uning qedirida turidu;

Turaloqusining üstigə günggürt yaqdurulidu.□

16 Uning yiltizi tegidin kürutulidu;

Üstdidiki xahliri kesilidu.

17 Uning əslimisimu yər yüzidikilərning esidin kətürülüp ketidu,

Sirtlarda uning nam-abruyi қalmaydu.□ ■

18 U yorukluktin қarangoqlulukka қoɔqliwetilgən bolup,

Bu dunyadin həydiwetilidu.

19 Əl-yurtta һeqkandak pərzəntliri yaki əwladliri қalmaydu,

U musapir bolup turoqan yərlərdimu nəсли қalmaydu.■

20 Uningdin keyinkilər uning künigə қarap alaқzadə bolidu,

□ **18:12** «**Maqdurini aqarqılık yəp tүgətti**» — baxka bir hil tərjimisi «Balayı'apət uni yutuwetixkə aqkezlük bilən kütiyatidu...» ■ **18:12** Ayup 15:23 □ **18:13** «**ölümning qong balisi**» — bəlkim birhil kesəlni (Ayupning kesilini?) kərsitudu. ■ **18:14** Ayup 8:13, 14; 11:20; Pənd. 10:28

□ **18:15** «...baxkilar uning qedirida turidu» — yaki «...ot uning qedirida turidu». □ **18:17** «**Sirtlarda...**» — yaki: «Yaylaklärda...» yaki «Dalada...». ■ **18:17** Zəb. 109:13; Pənd. 10:7 ■ **18:19** Yəx. 14:22; Yər. 22:30

Huddi aldinkilarmu qeqüp këtkendək. □

21 Mana, kəbih adəmning makanliri xübhisiz xundak,
Təngrini tonumaydiqan kixiningmu orni qoqum xundaktur. □

19

Ayup yənə sez ķilidu: — «Mən Hudani kərimən!»

1 Ayup jawabən mundak dedi: —

2 «Silər қaqañolıqə jenimni azablimaqqisilər,
Қaqañolıqə meni söz bilən əzməkqisilər?

3 Silər meni on ketim harlidinglar;

Manga uwal ķilixka nomus kilmaysilər. □

4 Əgər mening səwənlikim bolsa,

Mən əmdi uning dərdini tartımən.

5 Əgər silər meningdin üstünlük talaxmakqi bolsanglar,

□ **18:20 «Huddi aldinkilar qeqüp këtkendək»** — Bildad eytikan «aldinkilar»ning əz dəwridiki rəzil adəmlərning əhwalıqə karap qeqüp këtkənlilikini kərsitixi mumkin. Baxka birhil tərjimisi: «Məxriktikilər uning künigə karap alakzadə bolidu, məqrıbtikilər uning künigə karap alakzadə bolidu, məxriktikilərmə qeqüp ketidu». □ **18:21 «Mana, kəbih adəmning makanliri xübhisiz xundak, Təngrini tonumaydiqan kixiningmu orni qoqum xundaktur»** — Bildadning bu sözüridə: «kəbih adəm», «Təngrini tonumaydiqan kixi» degini, «sən Ayuptin baxka kixi əməs» deməkqi. □ **19:3 «Silər meni on ketim harlidinglar»** — muxu yərdiki «on ketim» degini «nuroqun ketim»ning birhil ipadisi.

Yüzüm aldida xərm-hayani kərsitip meni
əyibliməkqi bolsanglar,
6 Əmdi bilip կoyunglarki, manga uwal կilən
Təngri ikən,
 U tori bilən meni qirmaxturup tartti;
7 Kara, mən nalə-pəryad kətürüp «Zorawanlik!»
dəp warkiraymən,
 Birak həqkim anglimaydu;
 Mən warkiraymən, birak manga adalət
kəlməydu.
8 U yolumni meni ətüwalmisun dəp qit bilən
tosup կoydi.
 Kədəmlirimgə karangoqluk saldı.
9 U məndin xan-xəripimni məhrum կildi,
 Beximdin tajni tartiwaldi.
10 U manga hər tərəptin buzqunqılık kiliwatidu,
 mən tüğəxtim;
 Ümidimni U dərəhni yulqandək yuluwaldi.
11 Ojəzipini manga karitip կozqidi,
 Meni Өz düxmənliridin hesablıdi.■
12 Uning қoxunliri səp tüzüp atlandı,
 Pələmpəyilirini yasap manga hujum կildi,
 Ular qedirimni қorxawoqa elip bargah tikiwaldi.
13 U қerindaxlirimni məndin neri կildi,
 Tonuxlirimning mehərini məndin üzdi.■
14 Tuqkanlirim məndin yatlixip kətti,
 Dost-buradərlirim meni unutti.
15 Өyümdə turqan musapirlar, hətta
dedəklirimmu meni yat adəm dəp hesablaydu;

■ **19:11** Ayup 13:24; 16:9; 33:10; Yioł. 2:5 ■ **19:13** Zəb.
 31:11-12; 38:11-12; 69:8; 88:8, 18

Ularning nəziridə mən musapir bolup қaldım. □

16 Mən qakirimni qakırsam, u manga jawab bərməydy;

Xunga mən uningoşa aqzim bilən yelinixim kerək. □

17 Tinikimdin ayalimning kuskusi kelidu,

Aka-ukilirim sesiklikimdin bizar. □

18 Hətta kiçik balılar meni kəmsitidu;

Ornumdin turmaqçı bolsam, ular meni həkarətləydy. ■

19 Mening sirdax dostlirimning həmmisi məndin nəprətlinidu,

Mən səygənlər məndin yüz əridi. ■

20 Ət-terilirim ustihanlırimoşa qaplixip turidu,

Jenim ķıl üstidə қaldı. □ ■

21 Ah, dostlirim, manga iqinglar aqrisun,

iqinglar aqrisun!

Qunki Təngrining ķoli manga kelip təgdi.

□ **19:15 «øyümdə turoqan musapirlar»** — yaki «øyümdiki mehmanlar». **«hətta dedəklirimmu meni yat adəm dəp hesablaydu»** — Ayupning eyidə turoqan musapirlar (bəlkim əslidə uning hımayısigə erixip uning hizmətçiləri bolənlar) hazır uni yat adəm, musapir dəp կaraydu. □ **19:16 «Mən qakirimni qakırsam, u manga jawab bərməydy; xunga mən uningoşa aqzim bilən yelinixim kerək»** — Ayupning əslidə qakiroşa buyruk berix üçün söz kılıxi bəlkim hajətsiz idi, uning bir iması yaki կarap կoyuxi kupayə idi. □ **19:17 «Aka-ukilirim»** — ibraniy tilida «Anamning baliyatqusidiki oğullar». **«Aka-ukilirim sesiklikimdin bizar»** — yaki «Aka-ukilirim yelinixlimidin bizar». ■ **19:18** Ayup 30:1

■ **19:19** Zəb. 41:9; 55:12-14 □ **19:20 «Jenim ķıl üstidə қaldı»** — ibraniy tilini sözməsəz tərjimə kilsək: «Jenim qixırımlı terisining üstidila қaldı». ■ **19:20** Ayup 30:30; Zəb. 102:5; Yioq. 4:8

**22 Silər nemixkə Təngridək manga ziyanıkəxlik
kilisilər?**

Silər nemixkə ətlirimgə xunqə toymaysılər! □

Kutkuzoquqi tooqrluk bexarət

23 Ah, mening səzlirim yezilsidi!

Ular bir yazmioqa pütüklük bolqan bolatti!

**24 Ular təmür kələm bilən қooquxun iqigə yezil-
sidi!**

Əbədil'əbəd tax üstigə oyup pütülgən bolatti! □

**25 Birak mən xuni bilimənki, əzümning
Həmjəmət-Kutkuzoquqim həyattur,**

□ **19:22 «Silər nemixkə ətlirimgə xunqə toymaysılər!»** — ərəblər (wə bəlkim ibraniylar) bəzidə «adəmning etini yeyix» degənni «adəmgə təhmət qaplax» degən mənidə ixitidid. Ayupning dostliri uning azablırını az dəp, uning azablırioqa yənə «Huda seni taxliwətti» degən wəhəminini artıq қoypoqan. □ **19:24 «Ah,
mening səzlirim yezilsidi! Əbədil'əbəd tax üstigə
oyup pütülgən bolatti!»** — uning bu arzusi (23-24-ayət) əməlgə axuruldi. Biz hazır uning Mükəddəs Kitabqa pütüklük səzlirini okuwatımız (baxqa hil tərjimisi uqrixi mumkin).

U ahirət künidə yər yüzidə turup turidu! □ ■

26 Həm mening bu terə-ətlirim buzulqandan keyin,

Mən yənilə tenimdə turup Təngrini kərimən! □

27 Uni əzümlə əyni əhalda kərimən,

Baxqa adəmning əməs, bəlki əzümning kezi bilən қaraymən;

□ **19:25 ...əzümning Həmjəmət-Kutkuzoquqim**

hayattur — Ayup əslidə 9-babta Huda həm əzümning otturisida kelixtərgüqi bir «əlqi» yaki «ariqi» bolsa idi, degən intizarini bildürdi. U hazır bu yerdə əzinin mundak bir «kelixtərgüqi»sinə həkikətən barlığını jakarlaydu; ibraniy tilida «goel» («həmjəmət-kutkuzoquqi») degən bu sez, adətə birsi məlum awariqilikkə uqrıqlanda, uningoşa tuoqanqılık (həmjəmətlik) kılıp uni kutkuzux üqün «bədəl tələydiqan kutkuzoquqi tuoqını»ni bilduridu. Bu Kutkuzoquqi-Nijatkarining bolqanlığının nəticisi bolsa: — U kəlgüsində eż kezi bilən Hudasini kərələydu həmdə xu qaođa Huda uning bəxiqə qüvkənliri toqrisida uningoşa jawab beridiqanlığından ibarəttur. Bu bayan intayın həyran қalarlık, həm bəzi jəhətlərdin Ayupning bayanırının iqidə uning etikədinin əng yüksək pəllisi süpitidə julalinip turidu. «Goel» toqrluluq yənə «Rut»tiki «kirix səz» wə «köxumqə səz»imizni kerüng. **«U ahirət künidə yər yüzidə turup turidu!»** — yaki: «U ahirki bolquqi bolup yər yüzidə turidu». ■ **19:25** Mis. 6:6; Law. 25:47-49; Ayup 33:23-24; Yuh. 11:25; 1Kor. 15:20-22

□ **19:26 «Mən yənilə tenimdə turup Təngrini kərimən!»**

— muxu yerdə əsli tekistni qüxinix səl təs. «Mən tenimdin sırt (demək, roh təndin kətkəndin keyin) Hudani kərimən!» degən baxqa bir hil tərjimisi bar. Bu hil tərjimə toqra bolsa, undakta uning mənisi «Həzirki tenimdin sırt...» degənlik bolsa kerək. Məyli қaysı hil mənidə eytilqan bolsun, Ayupning kezi əzinin Hudasini kərüxigə yətkən.

Ah, kəlbim buningə xunqə intizardur! □

²⁸ Əgər silər: «Ixning yiltizi uningdidur, Uni қandaқ қılıp қıstap қooqliwetələymiz?!» — desənglar, □

²⁹ Əmdi əzünglar қiliqtin қorkķininglar tüzük! Qünki *Hudanıng* əzəzipi қılıq jazasını elip kelidu, Xuning bilən silər *Hudanıng* sotining қuruk gəp əməslikini bilisilər».

20

Zofarmu yamanlarning akiwiti üstidə səz kılıdu

¹ Andin Naamatlıq Zofar jawabən mundak dedi:

² «Meni biaram қiloqan hiyallar jawab berixkə ündəwatidu,
Qünki kəlbim biaramlıktə ərtənməktə. □

□ **19:27 «Ah, kəlbim buningə xunqə intizardur!»** — muxu yerdə səzmusəz tərjimə қilsak: «Mening bərəklirim (yürəklirim, demək) iqimdə tүgəy dəp qaldı!». Ibraniylar üçün, «bərəklər» adəmning həssiyatlırinin, wijdanıngmu qongkur yiltizidur. Xuning bilən bu jümlə, Ayupning Hudani kərüxtin ibarət zor intizarioğa əzining bərdaxlıq berəlməywatkanlığını bildürgən boluxi mumkin. □ **19:28**

«Əgər silər: «Ixning yiltizi uningdidur, uni қandaқ қılıp қıstap қooqliwetələymiz?!» — desənglar,...» — Ayup əz dostlirinin «Ayupning yoxurun gunahlarını pax қilmışsaq əhərgiz boldı қılmaylı» degən pozitsiyidə turuwatkanlığını bildürməkqi. □ **20:2 «Meni biaram қiloqan hiyallar jawab berixkə ündəwatidu, qünki kəlbim biaramlıktə ərtənməktə»** — Zofarning bir ixlarqa bəkmu jiddiylixip kətidiqan harakteri bu səzliridin qıçıq turidi.

3 Mən manga həkarət kəltürüp, meni
əyibləydiqan səzlərni anglidim,
Xunga mening roh-zehnim meni jawab berixkə
KİSTİDİ.

4 Sən xuni bilməmsənki,
Yər yüzidə Adəm'atımız apiridə bolqandin beri,

5 Rəzillərning oqalibə təntənisi kıskıdur,
Iplaslarning huxallığı birdəmliktur.■

6 Undak kixining xan-xəripi asmanoqa yətkən
bolsimu,

Bexi bulutlaroqa tağaxsimu,

7 Yənilə əzining pokidək yokap ketidu;
Uni kərgənlər: «Ü nədidur?» dəydu.

8 U qüxtək uqup ketidu,
Kaya tapkılı bolmayıdu;
Keqidiki oqayibanə alaməttək u həydiwetilidu.

9 Uni kərgən kəz ikkinqi uni kərməydu,
Uning turqan jayı uni kaya uqratmaydu.

10 Uning oqulliri miskinlərgə xərpkət ķilixka
məjburlinidu;
Xuningdək u hətta əz կoli bilən bayliklirini
kayturup beridu.

11 Uning ustihanlıri yaxlıq maqduriyə tolqan
bolsimu,
Bırak *uning maoqduri* uning bilən billə topa-
qangda yetip қalidu.

12 Gərqə rəzillik uning aqzida tatlıq tetiqan
bolsimu,

U uni til astıqə yoxuroqan bolsimu,

13 U uni yutkusi kəlməy mehərini üzəlmisimu,

U uni aqzida qaldursimu, □

14 Birak uning қarnidiki tamiki өзгиріп,
Kobra yilanning zəhərigə aylinidu.

15 U bayliklarni yutuwetidu, birak ularni yan-
duridu;

Huda ularni axkazinidin qikiriwetidu.

16 U kobra yilanning zəhərini xoraydu,
Qar yilanning nəxtiri uni əltüridu.

17 U kaytidin erik-əstənglərgə həwəs bilən
kariyalmaydu,

Bal wə serik may bilən akjidiqan dəryalardin
huzurlinalmaydu.

18 U erixkənni yutalmay kayturidu,
Tijarət kılqan paydisidin u həq
huzurlinalmaydu.

19 Qünki u miskinlərni ezip, ularni taxliwətkən;
U əzi salmioqan əyni igiliwaloqan.

20 U aqkezlüktin əsla zerikməydu,
U arzulioqan nərsiliridin həqkaysisini saklap
kalalmaydu. □

21 Uningqə yutuwaloqudək həqnərsə kalmaydu,

□ **20:13 «U uni yutkusi kəlməy mehərini üzəlmisimu,...»** — ibraniy tilida «uni ayap mehərini üzəlmisimu». Demək, aqzida qalduriwərməkqi bolidu. «**U uni , yəni rəzillikni** aqzida qaldursimu...» — Zofarning bu bayani intayın zəhərhəndilikkə toloqan bolup, bu səzlər xübhisizki, Ayupni biwasitə əyibləx üçün karitilidu; u: «rəzillik aqzida tatlıq tetiqən» wə «uni til astıqə yoxurəqən», həm 20-ayəttiki «Miskinlərni ezip, ularni taxliwətkən», «əzi salmioqan bir əyni əzi igiliwaloqan» dəp təswirligən kixi dəl Ayuptin baxqa kixi əməs idi. □ **20:20 «U aqkezlüktin əsla zerikməydu»** — ibraniy tilida: «Un-
ing axkazini həq hatırjəmlikni bilməydu». Okurmənlər 22-24-ayətlərning baxqa hil tərjimilirini uğritixi mümkün.

Xunga uning bayaxatlıki mənggülük bolmaydu.
22 Uning tokküzi təl bolqanda, tuyuksız
 kisilqılıkça uqraydu;
 Hərbir ezilgüqining ķoli uningoqa ķarxi qıkıdu.
23 U ķorsikini toyoquziwatkınida,
 Huda dəhəxətlik oqəzipini uningoqa qüxüridu;
 U oqizaliniwatkanda *oqəzipini* uning üstigə
 yaqduridu.
24 U təmür ķoraldın ķeqip ķutulsimu,
 Bırak mis okya uni sanjiydu.
25 Təgkən ok kəynidin tartip qıkırıwelginidə,
 Yaltırak ok uqi ettin qıkırıwelginidə,
 Wəhimilər uni basidu.□
26 Zulmət ķarangoquluk uning baylıklarını yu-
 tuwetixkə təyyar turidu,
 Insan püwlimigən ot uni yutuwalidu,
 Uning qedirida ķelip ķaloqanlırinimu
 yutuwestidu.□
27 Asmanlar uning kəbihlikini axkarilaydu;
 Yər-zeminmu uningoqa ķarxi ķozqılıldı.
28 Uning mal-dunyasi elip ketilidu,
Hudanıng oqəzəplik künidə kəlkün ulqiyip əy-
 bisatini oqulitidu.□
29 Hudanıng rəzil adəmgə bəlgiligən nesiwisi
 mana xundakтур,

- **20:25 «Yaltırak ok uqi ettin qıkırıwelginidə, wəhimilər uni basidu»** — Zofar yaman adəmlərning kəlgüsidi ki az-
 ablıridin bək huzurlarındıqandək ķıltı.
- **20:26 «Insan püwlimigən ot»** — Hudanıng Əzinin otını kərsətsə kerək.
- **20:28 «Uning mal-dunyasi elip ketilidu»** — yaki «Kəlkün əyini ekitip ketidu».

Bu Huda uningoşa bekitkən mirastur». □

21

*Ayup yənə səz kılıdu — Hudanıng jaħanni
idarə kılıxi*

¹ Ayup jawabən mundak dedi: —

² «Gəplirimgə կուլակ selinglar,

Bu silərning manga bərgən
«təsəlliliringlar»ning ornida bolsun!

³ Səz kılıximəqə yol koysanglar;

Səz kılıqinimdin keyin, yənə mazak
kiliweringlar!

⁴ Mening xikayitim bolsa, insanə
karitiliwatamdu?

Rohim qandağmu bitakət bolmisun?

⁵ Manga obdan қaranglarqu? Silər qokum
həyran қalısilər,

Kolunglar bilən aqzinglarni etiwalisilər.

⁶ Mən bu ixlər üstidə oylansamla, wəhimiğə
qəmimən,

□ 20:29 «**Hudanıng rəzil adəmgə bəlgiligən nesiwisi
mana xundaktur, bu Huda uningoşa bekitkən mirastur**» — Zofarning bayanlırı jəmləxtürülginidə, u degən «rəzil adəm»
əməliyəttə tət-bəx pütünləy baxka-baxka yol bilən əlgən!

Pütün ətlirimni titrək basidu.□
⁷ Nemixə yamanlar yaxiweridu,
Uzun emür kəridu,
Hətta zor küq-hökükluq bolidu?■
⁸ Ularning nəсли əz aldida,
Pərzəntliri kəz aldida məzmut əsidu.□
⁹ Ularning əyliri wəhimidin aman turidu,
Təngrining tayiki ularning üstigə təgməydu.
¹⁰ Ularning kaliliri jüplənsə uruklimay
kəlməydu,
Iniki mozaylaydu,
Moziyinimu taxlimaydu.
¹¹ Rəzillər kiqik balilirini köy padisidək talaşa
qıkıriweridu,
Ularning pərzəntliri taklap-səkrəp ussul oynap
yüridu.
¹² Ular dap həm qiltarəja tənqkəx kildi,

□ **21:6** «*Mən bu ixlar üstidə oylansamla, wəhimigə qəmimən, pütün ətlirimni titrək basıdu*» — Ayupning bundak korkup ketixi uning təwəndiki səzləri bilən qüxəndürülüdü. Ayup taki əzini palakət başqanoqa կədər Hudani Həmmigə Ədir, pütünləy adil həm pütünləy mehriban dəp ixinip kəlgənidi. Biraq u əmdilikdə baxka bir korkunqluk ehtimallikka yüzlinxkə məjbur boluwatatti. Huda rasttinla adalətlik, rasttinla yahximu? Jahandiki bəzi əhwallar buningə tətür guvahlıq beriwatqandək ələlli. Yaman adəmlər beyp kitiwatidu, durus adəmlər eziliwatidu. Huda bu ixlaroqa pisənt kilməndu? U əslidə təsəwwur kılıqlanan bu ehtimalliklər uni hazır intayin korkitiwatatti. ■ **21:7** Zəb. 17:9-12; 73:12; Yər. 12:1; Həb. 1:16 □ **21:8** «*Ularning, yəni yamanlarning* nəсли əz aldida, pərzəntliyi kez aldida məzmut əsidu» — Ayup Zofarning bayan kılıqlanan səzlərini hulasə kılıp, ularoqa rəddiyə beridu; yamanlar yokalmayıdu, ularning pərzəntliyi «*Əz bayılıklarını miskinlərgə kayturidu*» əməs, bəlkı ular əz aldiyə rawaj tapidu.

Ular nəyning awazidin xadlinidu.

**13 Ular künlerini awatqılık iqidə etküzidu,
Andin kezni yumup aqkuqila təhtisaraoqa
qüxüp ketidu.** □

**14 Həm ular Təngrigə: «Bizdin neri bol,
Bizning yolliring bilən tonuxkimiz yoktur!» —
dəydu,** ■

**15 — «Həmmigə Ədirning hizmitidə boluxning
ərzigüdək nəri bardu?**

Uningə dua kilsak bizgə nemə payda bol-
sun?!

**16 Karanglar, ularning bəhti eż əolidə əməsmu?
Birək yamanlarning nəsihəti məndin neri bol-
sun!** □ ■

17 Yamanlarning qırıqi қanqə ketim əqidu?

Ular尼 əzlirigə layik kulpət basamdu?

Huda oqəzipidin ularəqa dərdlərni bəlüp
berəmdü? ■

**18 Ular xamal aldidiki engizoqa ohxax,
Kara կүүн uqurup ketidiqan pahaloqa ohxaxla
yokamdu?**

**19 Təngri uning kəbihlikini balılırioqa qüxürükə
kalduramdu?**

□ **21:13 «Ular künlerini awatqılık iqidə etküzidu, andin kezni yumup aqkuqila təhtisaraoqa qüxüp ketidu»** — Ayup bunda yamanlar əmürwayət azadılıktə yaxiqandın keyin həq azablanmay, həq jazalanmay dunyadin ketidu, dəwatidu. «Andin kezni yumup aqkuqila təhtisaraoqa qüxüp ketidu» degənning baxça birhil tərjimisi: «Ular hatırjəmliktə təhtisaraoqa qüxitdu». ■ **21:14** Ayup 22:17 ■ **21:15** Mis. 5:2; Mal. 3:14 □ **21:16 «Karanglar, ularning bəhti eż əolidə əməsmu?»** — baxça bir hil tərjimisi: «Karanglar, ularning awatlığı eż əoli bilən kəlməs» (awatlıkı Hudadin kəlgən, deməkqi). ■ **21:16** Ayup 22:18 ■ **21:17** Ayup 20:29; Zəb. 11:5-6

Huda bu jazani uning əzигə bərsun, uning əzi buni tetisun!

20 Əzining ھالакитини өз көзи билən кərsun;

Өзи ھəммигə Қadirning қəhrini tetisun! □

21 Qünki uning bekitilgən yil-ayliri tūgigəndin keyin,

U қандакму yənə өз əydikiliridin һузур-ھalawət alalisun?

22 Təngri kattilarning üstidinmu ھəküm қılqandin keyin,

Uningoqa bilim əgitələydiqan adəm barmidur?! □ ■

23 Birsi sak-salamət, pütünləy օəm-əndixsiz, azadılıktə yilliri toxkanda əlidu;

24 Bekinliri süt bilən semiz bolidu,

Ustihanlırining yiliki heli nəm turidu.

25 Yənə birsi bolsa aqqık armando tūgəp ketidu; U ھeqkandaq rahət-paraqət kərmigən.

26 Ular bilən billə topa-qangda təng yatidu,

Kurutlar ularoqa qaplixidu. ■

27 — Mana, silərning nemini oy-lawatkanlılıqınglarnı,

□ **21:20 «Ҳəммигə Қadirning қəhrini tetisun!»** — ibraniy tilida «Ҳəммигə Қadirning қəhrini iqşun!». □ **21:22 «kattilar»** — ibraniy tilida «aliylar». Bəlkim muxu yərdə pərixtılerni kərsitixi mumkin.

«Uningoqa bilim əgitələydiqan adəm barmidur?!» — Ayup ularning «Yamanlar tezla jazalindu» degənlirining natoqrılığını ispatlıqdanıdi. Bırak u hazır: «Silərning bu səzliringlarda qing turiwelixinglar «Huda bizning pikrimizni anglap andin bu ixlarnı xundak orunluxturuxi kerək» degənlikkə barawər» deməkqi. ■ **21:22** Yəx. 40:13; Rim. 11:34; 1Kor. 2:16 ■ **21:26** Ayup 17:14

Meni қарилax niyətliringlarnı bilimən. □

28 Qünki silər məndin: «Esilzadining əyi nəgə kətkən?

Rəzillərning turoqan qedirliri nədidur?» dəp sorawatisilər. □

29 Silər yoluqlardın xuni sorimidinglarmu?

Ularning xu bayanlırioqa kəngül koymidinglarmu? □

30 Demək, «Yaman adəm palakət künidin saklinip қalidu,

Ular oğezəp künidin կutulup қalidu!» — dəydu. ■

31 Kim rəzilning tutqan yolını yüz turanə əyibləydi?

Kim uningoqa əz kilmixi üçün tegixlik jazasını yegüzidü?

32 Əksiqə, u həywət bilən yərlikigə kətürüp mengiliđu,

Uning қəbrisi kəzət astida turidu.

33 Jilqining qalmılıri uningoqa tatlıq bilinidu;

Uning aldidimu sansız adəmlər kətkəndək,

□ **21:27** «... silərning nemini oylawatqanlıqları, meni қarilax niyətliringlarnı bilimən» — dostlirining sözlirining kəpinçisi daritma gəp; birak, heli roxənki, bu yerdə Ayupka қaritip hujum kılınıd. □ **21:28** «Silər məndin: «Esilzadining əyi nəgə kətkən?» dəp sorawatisilər» — ularning muxu «esilzadə» degini, xübhisizki, Ayupni kərsitudu. «Silər məndin: «... Rəzillərning turoqan qedirliri nədidur?» dəp sorawatisilər» — Ayup yənə muxu yerdə: Silərning bu soalliringlar meni daritip kərsitudioqanlığını bilimən, dəwatidu.

□ **21:29** «Silər yoluqlardın xuni sorimidinglarmu?» — Zofar: «Iplaslarning huxallığı birdəmliktur», xundaqla bu ix «yər yüzidə Adəm'atımız apiridə bolqandan beri» həmmə adəmgə ayan — degən. Birak Ayup yırak yurtlaroqa berip kəlgənlərning bayanlıri baxkıqə, dəydu. ■ **21:30** Pənd. 16:4

Uning kəynidinmu barlıq adəmlər əgixip baridu.
34 Silər nemixkə manga կuruқ gəp bilən təsəlli bərməkqi?
 Silərning jawabliringlarda pəkət sahtilikla tepilidu! □

22

Elifaz yənə səz kılıdu: — ••• Hata pərəzlər — Ayupka қaritilojan һujumlar

- 1** Andin Temanlıq Elifaz mundak dedi: —
- 2** Adəm Hudaqə կandaqmu payda kəltürəlisun? Dana adəmlərmə Uningoqa nemə payda kəltürəlisun?
- 3** Sən həkəkaniy bolsangmu, Həmmigə Қadiroqa nemə bəhərə berələytting?
- Yolliring əyibsiz bolqan təkdirdimu, sən Uningoqa nemə օqəniymətlərni elip kelələysən? □
- 4** Uning seni əyibləydiqanlığı,

□ **21:34 «Silər nemixkə manga կuruқ gəp bilən təsəlli bərməkqi? Silər yoluqılardın xuni sorimidinglarmu?»** — okurmənlər baykisunki, Ayupning üq dosti awwal səl eojir-besikräk səz kılıdu, andin gəp kılqanseri aqqik həm təlwəlik bilən səzləydi; Ayup bolsa awwal intayın təlwilərqə wə jiddiylikta səz kılqan bolsimu, lekin uning səzləri barqanseri təmkin bolidu. □ **22:3 «... Yolliring əyibsiz bolqan təkdirdimu, sən uningoqa nemə օqəniymətlərni elip kelələysən?»** — 1-bab, 8-ayəttə, Hudanıng Ayuptin aloqan razılıkı, hursənlikı naşayiti roxən bayan kılınidu. Yənə kəlip, Təwratning «Yaritiliх» degən կismida biz Hudanıng insanların gunahlları tüpəylidin bolqan intayın azablinidioqanlığı tooqrisida həwərdar bolımız. Xunga Elifazning 2-ayət wə 3-ayəttiki bu səzlirining tolimu hata ikənlikini biliximiz lazıim.

Wə Uning sanga xikayətlər yətküzidioqını sening
ihlasmən bolqining üqünmu-ya?

5 Sening rəzilliking zor əməsmu?

Sening gunahlıring həsabsız əməsmu?

6 Sən ķerindaxliringdin səwəbsiz kepillik
alojansən;

Sən yalangtüxlərni kiyim-keqəkliridin məhərum
kılıwətkənsən.■

7 Halsizlanqanlarqa su bərmiding,

Aq ķalqanlarqa axnimu ayap bərmiding,

8 Gərqə sən yər-zeminlik bolqan ķoli uzun adəm
bolsangmu,

Yər-zemin tutup hərmətlinip kəlgən adəm bol-
sangmu,

9 Sən tul hotunlarnimu ķuruķ kol
yanduroqansən,

Yetim-yesirlarning ķolinimu yanjitiwətkənsən.□

10 Mana xu səwəbtin ətrapingda tuzaklar yatidu,
Uxtumtut pəyda bolqan wəhimimu seni basidu.

11 Xu səwəbtinmu seni ķarangoquluk besip
kərəlməs ķildi,

Bir kəlkün kelip seni əpərk ķildi.

12 Təngri ərxalanıng qokqısında turidu əməsmu?

Əng egiz yultuzlarning nəkədər aliy ikənlikigə
ķarap bak!

13 Bırak sən: «Təngri nemini bilidu?

U rast xunqə zulmət ķarangoqulukta birnemini
pərk etələmdü?!» dəwatisən.

14 Yənə: «Qoyuk bulutlar uni tosiwalidu,

■ **22:6** Mis. 22:26, 27; Kan. 24:6, 10-13 □ **22:9** «**Sən**
... **yetim-yesirlarning ķolinimu yanjitiwətkənsən**» — xuni
qonguktur qüxiniximiz kerəkki, Elifazning bu xikayətləri pütünləy
asassizdur.

Xunga U pələk üstidə aylinip mangojinida bizni kərməydu!» — dəysən.

15 Yaman adəmlər mangojan kona yolni sənmü tutiwerəmsən?

16 Ular waktı toxmay turupla elip ketilgən,
Ularning ulliri kəlkün təripidin ekitilip ketilgən. □

17 Ular Təngrigə: «Bizdin neri bol!»

Həmmigə Kadir bizni nemə ķilalisun?» — dəyitti. ■

18 Birak ularning əylirini esil nərsilər bilən tolduroqan dəl Uning Əzidur,

Mən bolsam yamanlarning nəsihitidin yıraklıxlañmən! □ ■

19 Həkkəniylar ularning bərbat bolqanlığını kərüp xadlinidu;

Bigunahalar ularni mazak kılıp: — ■

20 «Bizgə կarxi qıkkıqilar xübhisiz wəyran bolidu,

Ot ularning baylıklarını yutuwətməmdu?» — dəydu.

21 *Xunga* Hudaşa boysunup Uni tonusang,

Xu qaoqdila sən aman bolisən;

Xuning bilən sanga amət kelidu.

□ **22:16** «Ular waktı toxmay turupla ..., ularning ulliri kəlkün təripidin ekitilip ketilgən» — bu yerdə Nuh, pəyoqəmbərnin dəwridə topan ekitip kətkən rəzil adəmlər kerstilgən boluxi mümkün. ■ **22:17** Ayup 21:14 □ **22:18**

«Ularning əylirini esil nərsilər bilən tolduroqan dəl uning əzidur» — Elifaz muxu yerdə Ayupning «Yamanlar bəzidə beyip awatlixidu» degən pikrining toqrılığını azraq kəbul ķiloqandək ķilojını bilən yənilə: «Yamanlar tez bərbat bolidu» dəydi.

■ **22:18** Ayup 21:16 ■ **22:19** Zəb. 107:42

22 Uning aqzidin kəlgən nəsihətnimu қобul kıl,
Uning səzlirini kənglünggə püküp қой.□

23 Sən Həmmigə Kadirning yenioqla kaytip
kəlsəng, mukərrərki,
Kaytidin kurulup qıkalaysən;
Əgər sən kəbihlikni qedirliringdin
yıraklıxtursang,■

24 Əgər sən altunungni topa-qang üstigə taxliyal-
isang,

Ofirdiki altunungni xiddətlik ekinqning taxlirioqla
köxuwətsəng,□

25 Undakta Həmmigə Kadirning Əzi sanga altun
bolidu.

Sening üçün sərhil kümüxmu bolidu.

26 U qaçıda sən Həmmigə Kadirdin səyünisən,
Yüzüngni Təngrigə karap kətürələysən.

27 Sən Uningoqla dua kılışang, U կulaқ salidu,
Xundakla sənmə iqlikən kəsəmliringgə əməl
kilişən.

28 Sən karar kılqan ix əməlgə axidu,
Yolliring üstigə nur qüxicidu.

29 Adəmlər pəs kılınoqanda, sən ularoqa: «Or-
nunglardın turunglar!» dəysən,

□ **22:22** «**Hudanıng** aqzidin kəlgən nəsihətnimu қobul kıl,...» — Elifaz əzining bayə degən gəplirini «Hudanıng aqzidin kəlgən
nəsihət» dəp karisa kerək. ■ **22:23** Ayup 8:5, 6 □ **22:24**
«**Əgər sən ... Ofirdiki altunungni xiddətlik ekinqning
taxlirioqla köxuwətsəng**» — Elifaz bəlkim Ayupni altunlaroqa
intayın aq kəz adəm dəp karaydu. Uning bu səzlirining
nuroqun adəmlərgə payda yətküzələydiqini bilən, Ayup aq kəz
adəm bolmioqlaqka, uningoqla həq yardım bərməydi. Bu ayəttə
deyilgən «Ofirdiki altun» nahayiti esil bir hil altunni kərsitudu.

Xuning bilən *Huda* qirayi sunoqanlarnı kutkuzidu.■

³⁰ U hətta gunahı bar adəmnimə kutkuzidu,
U əkolungdiki əhaliliktin kutkuzulidu. □

23

Ayup jawab beridu — Ixənq-etikadning guman bilən bolğan kürixi

¹ Ayup jawabən mundak dedi: —

² «Bügünmu xikayitim aqqiketur;

Uning meni başkan əcoli ah-zarlırimdinmu eçirdur!□

³ Ah, Uni nədin tapalaydiqanlığımı bilgən bolsam'idi,

Undakta Uning olturnidiqan jayıqla barar idim!

⁴ Xunda mən Uning aldida dəwayimni bayan kılattım,

Açızımlı munazırılər bilən toldurattım,

⁵ Mən Uning manga bərməkqi bolğan jawabını bilələydim,

■ **22:29** Pənd. 29:23 □ **22:30** «U hətta gunahı bar adəmnimə kutkuzidu, u əkolungdiki əhaliliktin kutkuzulidu» — əzizlik ix xuki, Elifazning əzi ahirda Ayupning duası arkılık kutkuzulidu (42-bab). □ **23:2** «**Bügünmu xikayitim aqqiketur**» — bu ayəttiki «bügün» degən sez Ayupning dostları bilən bolğan munazırılırinin birnəqqə kün dawamlaxşanlıqlıqla ispat bolidu. Elifaz 22-bab, 29-ayəttə «Huda qirayi sunoqanlarnı kutkuzidu» degənidi. Ayup yənə bu yerdə Elifaz eytən «Xikayət (ərz)» degən sözünü kəstən ixlitip əzini «qirayi sunoqanlardın» əməslikini kərsətməkqi bolğan boluxi mümkün.

Uning manga nemini deməkqi bolqanlığını qüxinələyttim.

6 U manga қarxi turup zor küqi bilən menin bilən talixamti?

Yak! U qoқum manga қulaқ salatti.

7 Uning huzurida həkənaliy bir adəm uning bilən dəwalixalaytti;

Xundak bolsa, mən eз Sotqim aldida mənggүiqliqə aklanoqan bolattim.

8 Əpsus, mən aloqa қarap mangsammu, lekin U u yerdə yok;

Kəynimgə yansammu, Uning sayisinimu kərəlməymən.□

9 U sol tərəptə ix kiliwatqanda, mən Uni baykışyalmaymən;

U ong tərəptə yoxurunoqanda, mən Uni kərəlməymən;□

10 Birak U menin mangidioqan yolumni biliп turidu;

U meni tawlioqandin keyin, altundək sap

□ **23:8 «Əpsus, mən aloqa қarap mangsammu, lekin U u yerdə yok; kəynimgə yansammu, Uning sayisinimu kərəlməymən»** — yənə birhil tərjimisi: «Birak mən xərkə mangimən, lekin U u yerdə yok; qərbkə yansammu, Uning sayisinimu kərəlməymən». □ **23:9 «U sol tərəptə ... U ong tərəptə yoxurunoqanda, mən Uni kərəlməymən»** — Ayup eз əhwalidin Hudanıng yahxılıklıridin həqkandaq ispat kərəlməydu wə Hudanıng hazırlıq uningqə nisbətən nemini kiliwatqanlığını həq bilməydu.

bolimən.□

11 Mening putlirim uning kədəmlirigə qing əgəxkən;

Uning yolini qing tutup, həq qətnimidim.■

12 Mən yənə Uning ləwlirining buyrukjidan bax tartmidim;

Mən Uning aqzidiki səzlərni əz kəngüldikilirimdin kımmətlik bilip kədirləp kəldim.□

13 Biraq Uning bolsa birlə muddiasi bardur, kimmu Uni yolidin buruyalisun?

U kenglidə nemini arzu ķiloqan bolsa, xuni ķildi.■

14 Qünki U manga nemini iradə ķiloqan bolsa, xuni bərhək wujudka qıçıridu;

Mana muxu hildiki ixlar Uningda yənə nuroqundur.

15 Xunga mən Uning aldida dəkkə-dükkigə qüxicən;

Bularni oylisamla, mən Uningdin қorkup ke-

□ **23:10 «Biraq U mening mangidioqan yolumni bilip turidu»** — bu ayətning birinci kısmining yənə bir hil tərjemisi: «U (Huda) Əzining manga bolqan yolını bilidu». Xübhisizki, Ayupning bundağ deqini yənilə uning etiqadining əng parlaq bayanlıridin biri hesablinidu. Biz yənilə uningoşa ķayıl bolmay turalmaymız. ■ **23:11** Ayup 31:4-8 □ **23:12 «...Uning aqzidiki səzlərni əz kəngüldikilirimdin kımmətlik bilip...»** — yəki «...Uning aqzidiki səzlərni əz nəpsimdin kımmətlik bilip...». ■ **23:13** Zəb. 33:9; 115:3; 135:6

timən. □

¹⁶ Qünki Təngri kənglümni ajiz kılqan,
Həmmigə Kadir meni sarasimigə salidu.

¹⁷ Halbuki, mən karangoçuluk iqidə
ujukturulmidim,
Wə yaki yüzümni oriwaloqan zulmət-
karangoçulukkumu həq süküt kilmidim. □

24

Miskinlik wə jinayət

¹ — Nemixka Həmmigə Kadir *sorak* künlirini
bekitməydi?

Nemixka Uni tonuqlanlar Uning xu künlirini
bikardin-bikar kütidu?

² Mana, adəmlər pasil kılınoqan taxlarnı
yətkiwtidü;

□ **23:15 «Bularni , yəni 14-ayəttiki «muxu hildiki ixlar»ni** oylisamla, mən Uningdin korkup ketimən» — Ayup əmdi nemixka Huda aldida biaram bolup, eż ixlirini oylişa korkup ketidü? 14-ayəttə u Huda uning üçün bekitilgən ixlar (yəni uning hazırlıqtıratıq azab-əkubətlər) toqrisida sez kılqandin keyin, u: «Uningda nuroqunlioqan muxundak ixlar bardur» dəydu — demək, u: «Mening hazırlıqə tartıqan azablırimdin yənə nuroqun «muxundak ixlar» aldimda barmikin?» dəp intayın kiynilidu. □ **23:17 «Halbuki, mən karangoçuluk iqidə ujukturulmidim, wə yaki yüzümni oriwaloqan zulmət-karangoçulukkumu həq süküt kilmidim»** — bu ayətning əslİ təkistini qüxinix səl təs. Yənə bir hil tərjimisi: «Qünki mən karangoçuluk qüxkəndə jandin üzülmiginim bilən, U mening yüzümni zulmət-karangoçuluktin köoldap kütkuzmiqan».

Ular zorawanlıq bilən baxğılarning padilirini bulap-talap əzliri *oquq-axkara* bakıdu; □ ■

³ Ular yetim-yesirlarning exikini bulap həydəp ketidü;

Ular tul hotunning kalisini kepillik üçün eliwalidü. □

⁴ Ular miskinlərni yoldın neri ittiriwetidü;

Xuning bilən zemindiki ezilgənlərning həmmisi məküküwalidü. ■

⁵ Mana, ular dəxt-bayawanlardiki yawayı exəklərdək,

Tang səhərdə olja izdəx «hizmiti»gə qıkıldı;

Janggal ular wə ularning balılırı üçün yeməklik təminləydi. □

⁶ Ular yamanning *kalılıri* üçün dalada ot-qəp oridü,

Uning üçün axşan-taxşan üzümlirini teriydu; □

⁷ Ular keqini kiyimsiz yalang ətküzidü,

Sooqukta bolsa yepinoqudək kiyimi yoktur.

□ **24:2 «Mana, adəmlər pasıl ķilinoqan taxlarnı yetkiwetidü»** — muxu bab 1-12-ayəttiki «adəmlər» bəlkim qəl-bayawanda turuwatkan miskin jinayətqilərni kərsitudu (bolupmu 5-12-ayətlərni kerüng). «...taxlarnı yetkiwetidü» — yaki «taxlarnı yetkəp ketidü». ■ **24:2** Qan. 19:14; 27:17; Pənd. 22:28; 23:10 □ **24:3 «Ular tul hotunning kalisini kepillik üçün eliwalidü»** — bu kalisi bəlkim həm süt üçün həm yər həydəx üçünmu ixlitlidü. ■ **24:4** Pənd. 28:28 □ **24:5 «...ular dəxt-bayawanlardiki yawayı exəklərdək,...»** — bu yaman adəmlər xəhər-yezilardin həydiwetilgən bolup, dəxt-bayawanda jan bekixtin baxşa amali yok idi. □ **24:6 «Ular yamanning kalılıri üçün dalada ot-qəp oridü, uning üçün axşan-taxşan üzümlirini teriydu»** — roxənki, yər igisi bolqan muxu rəzil adəm bu «qüprəndilər»gə eż axlıq həsulini elixta yaki üzüm həsulini üzüxtə həq ixənməydi.

8 Ular taqqa yaqkan yamqurlar bilən süzmə bolup ketidu,

Panahsızlığının taxni ķuqaklıxidu.

9 Adəmlər atisiz balilarnı əməqəktin bulap ketidu,
Ular miskinlərdin *bowaklarnı* kepillikkə alidu.□

10 *Miskinlər bolsa* kiyimsiz, yeling etidu,
Baxkilar üçün buğday baoqlırını kətürsimu,
yənilə aq қalidu;■

11 Ular baxkılarning əyidə zəytunlarnı qəyləp
yaq qıçaroqan bolsimu,
Höylilirida xarab kəlqikini qəyligən bolsimu,
Yənilə ussuzlukta қalidu.■

12 Xəhərdin adəmlərning ah-zarlısı qıkıp turidu,
Kılıq yegənlərning janları nalə-pəryad kətüridu;
Biraq Təngri həeqkimning iplaslığını
əyibliməydi.□

13 — Nuroqa қarxi isyan kətüridiqanlarmu bar;
Ular nurning yollırını bilməydi,
Uning tərikiliridə turmaydu.

14 Kətil tang nuri kelixi bilən ornidin turup,
Kəmbəqəllər wə miskinlərni eltüridu;

□ **24:9 «Ular miskinlərdin bowaklarnı kepillikkə alidu»**
— yəki «Ular miskinlərdin kepillik alidu». ■ **24:10 Law.**

19:13 ■ **24:11** Kan. 25:4; Yak. 5:4 □ **24:12 «...**

Biraq Təngri həeqkimning iplaslığını əyibliməydi» — keyin Ayup bu səzidin həm muxuningə oħxax baxka səzlərinin towa kılıp: «Nəsiħətni tuturukısız səzlər bilən hirələxtürgən kim?» dəp səzidin yanidu (42-bab). Biraq bu bəbtiki 1-12-ayətlərdin roxən qüxinimizki, u mundaq kixilərning, hətta uningdin yırak turoqan eziľgүqilərning əħwaliqa iqini aqritip kəngül bələtti.

Keqidə u oqridək yüridu. □ ■

15 Zinahormu «Meni həq kəz kerməydu» dəp zawal wakṭini kütidu,

Baxkilar meni tonumisun dəp ayalning qümbilini yüzigə tartiwalidu. ■

16 Karangoçuluqtı *oqrilar* eyning tamlirini kolap texidu;

Kündüzdə ular əzlirini əz əyigə қamap қoyidu;
Ular nurni tonumaydu. ■

17 Ular üçün tang səhər əlüm sayisidək tuyulidu;
Ular қap-karangoçuluğning wəhimiririni dost tutidu. □

18 Ular sularning yüzidiki kəpüklərdək yokap kətsun!

Ularning yər-zemindiki nesiwisi lənət kılınoqanki,

Xunga ulardin əqkim üzümzarlıkqa yənə mangmisun! □

19 Kuroqakqılık həm tomuz issik kar sulirinimu

□ **24:14** «**Qatıl tang nuri kelixi bilən ornidin turup, kəmbəqəllər wə miskinlərni eltüridu**» — bəlkim tang səhərdiki oquwaliqtin həm kixining bihəstəlikidin paydilinip yoxurun zərbə kılıp bulap-talaydu. ■ **24:14** Zəb. 10:8, 9

■ **24:15** Zəb. 10:10-11; Pənd. 7:8, 9 ■ **24:16** Ayup 38:15;

Yh. 3:20 □ **24:17** «**Ular üçün tang səhər əlüm sayisidək tuyulidu**» — yaki «Tang səhər ular üçün қap-karangoçuluğ bolidu». □ **24:18** «**Ular sularning yüzidiki kəpüklərdək yokap kətsun!**» — 18-20-ayətlərdiki peillarnı buyruq xəklidə yaki kəlgüsü zaman xəklidə tərjimə kılıxqa bolidu. Xunga -18-20-ayətlərning baxka birhil tərjimisi: «Ular sularning yüzidiki kəpüklərdək yokap ketidu; ularning yər-zemindiki nesiwisi lənət kılınoqan, xuning bilən ulardin əqkim üzümzarlıkqa yənə mangmaydu... qatarlık» bolidu. Bırak biz tərjimimizni aldi-kəynidiki ayətlərgə maslaxturup alduk.

yəp tügitidu;

Təhtisaramu ohxaxla gunah ķiloqanlarni yəp tүгətsun!

20 Uni, tuqkan anisimu untusun!

Kurt xəlgəylirini ekitip uni yesun!

Əskə həq elinmisun!

Xuning bilən həkəkaniysizlik dərəhtək kesilsun!□

21 U balisi yok tuoqmaslardın olja alidu,

U tul hotunlaroqimu həq xəpkət kərsətməydu.

22 Birak *Huda* Өz կudriti bilən mundak küq-hökük barlarning *künini* uzartidu;

Ular hətta həyatidin ümidsizlənsimu қaytidin ornidin turidu.□

23 *Huda* yənilə ularni amanlıqta mukımlaxturidu,

Xunga ular hatırjəm bolidu;

U ularning yollirini kezdə tutqan əməsmu?□

24 Улarning mərtiwisi birdəmlik əstürülidu,

Andin ular yok bolidu;

Ular ongda qaldurulidu, andin baxqa adəmlərgə ohxaxla yioqip elip ketilidu;

Ular pəkətla pixkan sərhil buğday baxaklıridək

□ **24:20 «Kurt xəlgəylirini ekitip uni yesun!»** — yaki: «Kurt uning jorisi bolsun!». □ **24:22 «...Ular hətta həyatidin ümidsizlənsimu қaytidin ornidin turidu»** — bu ayəttiki əslı tekistni qüxinix səl təs. Baxqa hil tərjimiliri uqrixı mumkin.

□ **24:23 «U ularning yollirini kezdə tutqan əməsmu?»** — Ayup muxu yerdə Hudanıñ yamanlarning yollirini kezdə tutqını bilən ularni alahidə jazalimaydiqanlığını, bəlkı ularni adəttikidək əlüm künigə saklaydiqanlığını kərsətməkqi boluxi mumkin.

kesilip ketidu.□

25 Bu ixlар mundak bolmisa, қени kim meni

yaloqanqi dəp ispatliyalaydu.

Mening gəplirimni kim կұруқ gəp deyələydu?».

25

Bildad yənə sezləydu — Hudanıng uluoqlukı

1 Xuhalıq Bildad jawabən mundak dedi: —

2 «Uningda həkümranlıq həm həywət bardur;
U asmanlarning kəridiki ixlarnimu tərtipkə salidu.□

3 Uning koxunlirini sanap tүgətkili bolamdu?

Uning nuri kimning üstigə qüxməy қalar?

4 Əmdı insan balisi қandağmu Təngrining aldida həkkaniy bolalisun?

Ayal zatidin tuquloloqanlar қandağmu pak bolal-
isun?■

5 Mana, Uning nəziridə hətta aymu yoruk
bolmioqan yerdə,

Yultuzlarmu pak bolmioqan yerdə, ■

6 Kurt boloqan insan,

□ **24:24** «**Ular , yəni yamanlar** pəkətla pixkan sərhil buoqday baxaklıridək kesilip ketidu» — Ayup yənilə, yamanlarning həq jazalanmay həyatning pəyzini sürüp andin pixkan sərhil buoqdaydək həq azablanmay bu dunyadin ketidioqanlığını kərsətsə kerək. □ **25:2** «**U asmanlarning kəridiki ixlarnimu tərtipkə salidu**» — Bildadning bu səzliri bəlkim Xəytanning əslidə Hudaqa қarxılıq kılıp ərxtə isyan kətürgənlikini, andin Hudanıng Xəytanni ərxtin həydiwetip, ərxtiki ixlarnı қaytidin tərtipkə kəltürgənlikini kərsitudu. ■ **25:4** Ayup 4:17, 18, 19; 15:14, 15, 16 ■ **25:5**

Ayup 15:15

Sazang bolqan adəm balisi *uning aldida* қandak bolar?». □ ■

26

Ayupning ahirki səzləri — Bildadni əyibləx

¹ Ayup *Bildadka* jawabən mundak dedi: —

² «Maşdursız kixigə қaltis yardəmlərni beriwətting!

Biləkliri küqsiz adəmni karamət kutkuzuwətting!

³ Əkli yok kixigə қaltis nəsihətlərni қiliwətting!

Wə uningoşa alamət bilimlərni namayan қiliwətting!

⁴ Sən zadi kimning məditi bilən bu səzlərni kıldıng?

Səndin qılıqiatkını kimning rohi?

Hudaning uluoqlukı — Ayupning bayani

⁵ — «Ərwahlar, yəni su astidikilər,

Xundakla u yerdə barlık turuwatqanlar toloqinip ketidu;

⁶ Bərhək, *Hudaning* aldida təhtisaramu yepinqisiz kəründü,

□ **25:6 «Sazang bolqan adəm balisi uning aldida қandak bolar?»** — dostlirining Ayupka əng ahiri bərgən jawabi Bildadning bu səzliridur. Uning bayani bək kışqa bolup, «yamanlarning akıwiti» toqrisida gəp kılmayıdu, pəkətla Hudaning uluoqlukını səzləydi. Karioqanda ular yənilə Ayupning reallıkça yüzlinidiqan səzlirigə jawab tapalmaydu. ■ **25:6** Ayup 4:19; Zəb. 22:6

Halakətningmu yapkuqi yoktur. ■

7 U yərning ximaliy ķutupini aləm boxlukjıqa sozələn,

U yər xarini boxluk iqidə muəllək kılələn; □ ■

8 U sularni կoyuk bulutliri iqigə yiqidu,

Bulut ularning eçirlikı bilənmə yirtilip kətməydu.

9 U ayning yüzini yapıdu,

U bulutliri bilən uni tosidu. □ ■

10 U sularning üstigə qəmbər sizip կoyqan,

Buning bilən U yorukluk həm karangoçuluğning qegrasını bekitkən. □ ■

11 Asmanlarning tüwrükliri təwrəp ketidu,

Uning əyibini anglapla alakzadə bolup ketidu.

12 U dengizni կudriti bilən tinqlanduridu;

Əz həkmiti bilən Rahabni parə-parə kılıp yanji-

■ **26:6** Zəb. 139:8, 11, 12; Pənd. 15:11; Ibr. 4:13 □ **26:7**

«U yərning ximaliy կutupini aləm boxlukjıqa sozələn» — ibraniy tilida: — «U ximaliy tərəplər aləm boxlukjıda sozələn». Bu ibarining yərning ximalini əməs, bəlkı asmannıng ximalidiki tərəplərni kərsitixi mumkinçilikimə bar. «yər xarı» — əyni tekistə «yər». Bırak heli roxənki, Ayup yər-zeminning mutlək ayrim turidiqan bir jisim ikənlikidin toluk həwərdar idi. ■ **26:7** Zəb. 104:2 □ **26:9** «U ayning yüzini yapıdu» — yaki «U tehti bolqan ərxning yüzini yapıdu».

■ **26:9** Ayup 9:8; Zəb. 104:2, 3 □ **26:10** «Buning bilən u yorukluk həm karangoçuluğning qegrasını bekitkən» — ilim-pən jəhəttinmu, bu sözlərning top-toqlra ikənlikli ispatlanıqan. ■ **26:10** Yar. 1:9; Ayup 38:8; Zəb. 33:7; 104:5-9; Pənd. 8:29; Yər. 5:22

wetidu. □ ■

13 Uning Rohı bilən asmanlar bezəlgən,

Uning қоли tez қаққан əjdihani sanjiydu. □ ■

14 Mana, bu ixlar pəkət uning ķilənənlirining kiqikkinə bir kismidur, halas;

Uning sez-kalamidin anglawatkinimiz nahayiti pəs bir xiwirlax, halas!

Uning pütkül zor կudritining güldürmamisini

□ **26:12 «U dengizni կudriti bilən tinqlanduridu»** — «tinqlanduridu» degənning ikki hil tərjimisi bar: — «tinqlanduridu» yaki «dolkunlitidu». Bırak «dolkunlitidu» bolsa keyinkı ayət bilən maslaxmaydu. **«Rahab»** — «Rahab»ning üq hil mənisi bar. 9-bab, 13-ayəttiki izahatni körüng. Muxu yerdə, xübhisizki, dengizdiki axu zor, qorkunqluk haywanni kərsitudu, həm xuning bilən bir waktta u Xəytanning bir kərünixidur. Bu ayət bəlkim Xəytanning dəsləptə Hudaqa қarxılık kılıp isyan ketürgənlikini, andin Hudanıng uni ərxtin həydəp dengizə taxlıqanlığını kərsitudu, xundakla əng ahirida uni bitqit ķiliwetidioğanlığının bexarət kılıdu. 13-ayətni həm izahatinimu körüng. ■ **26:12**

Yəx. 51:15 □ **26:13 «tez қаққан əjdihə»** — yaki «yorqılıma əjdihə». **«tez қаққан əjdihə»** — bəlkim yukarıki «lewiatan»ni (9-izahatni körüng) yaki Xəytanning əzini kərsitudu. Əgər ikinqi mənisi toqra bolsa, bu Təwrattiki «Yaritilik» 3-babtiki bexarət bilən ohxaydu. Demək, ahirda Huda Əz Məsihi arkılık Xəytanni pütünləy məqəlub kılıdu. Bəzi alımlar: «U Əz қолi bilən «əjdihə yultuz türkumi»ni yasiqan» dəpmu tərjimə kılıdu.

■ **26:13** Zəb. 33:6

bolsa kimmu qüxinəlisun?!». □

27

Ayupning kaytidin eoz hək-səmimiylilikini bayan ķılıxi

¹ Ayup bayanını dawamlaxturup mundak dedi:

² «Mening həkkimni tartiwaloqan Təngrining hayatı bilən,

Jenimni aqritkən Həmmigə Қadirning həkkə bilən kəsəm ķilimənki, □

³ Tenimdə nəpəs bolsila,

Təngrining bərgən Rohı dimioğimda tursila,

⁴ Ləwlirimdin həkkənəsiz səzlər qıkmayıdu,

26:14 «Bu ixlar pəkət uning kıləlanlırinining kiqikkinə bir kismidur, halas» — ibraniy tilida «Bu ixlar pəkət uning yollırining əng qetidiki burjiki, halas». **«Uning pütkül zor կudritining güldürmamisini bolsa kimmu qüxinəlisun?!»**

— Ayupning bu üç dosti Huda həmmidin uluq wə aliy boləlanlığı üçün Uningə yekinlixix mumkin əməs, dəp karaydu. Birak Ayup üçün (gumanlıq nukti'inəzərdin əməs, etikadning nukti'inəziridin səzligən waktılarda) Hudanı uluqlukı Uning insanni paklap Əzigə yekinlaxturux imkanıytını yaritip beridu. Xunga u Hudanı uluqlukidin xadlinidu. □ **27:2 «Mening həkkimni tartiwaloqan Təngrining hayatı bilən...»** —

Ayupning muxu yerdə «(Huda) menin həkkimni tartiwaloqan» degini bəlkim Hudanıq həq səwəbnı kərsətməy uni jazalap, uningdin «adalətkə bolən həkkə»ni yaki uning bu ixlar toqrluluk «dəwalixix» pursitini «tartiwaloqan»lığını kərsitudu.

Tilim aldamqılık bilən həq xiwirlimaydu! □

5 Silərningkini toqlra deyix məndin yırak tursun!

Jenim qikqanoqa kədər durusluğumni əzümdin ayrimaymən!

6 Adillikimni qing tutuwerimən, uni կoyup bərməymən,

Wijdanim yaxioqan həqbir künümde meni əyiblimisun! □

7 Mening düxminim rəzillərgə ohxax bolsun,

Manga կarxi qikqanlar həkqaniysiz dəp

□ **27:4 «Mening həkkimni tartiwaloqan Təngrining hayatı bilən, jenimni aqritkən Həmmigə Қadirning həkkə bilən kəsəm kılımənki, ... ləwlirim... tilim aldamqılık bilən həq xiwirlimaydu!»** — bu kəsəm (2-4-ayət) bəlkim pütkül Mükəddəs Kitab iqidə əng ajayıb, əng oqelitə kəsəm həsablinixi mumkin. U Huda həkrimni tartiwaloqan həm jenimni aqritkən degini bilən, yənilə Hudanıng həkkidə kəsəm iqidu. Kərünüxtə qong ziddiyət bardək kılısimu, biraq uning hərbir sezining tegidə uning qongkur etikədi ipadilinip turidu. □ **27:6 «... Wijdanim yaxioqan həqbir künümde meni əyiblimisun!»** — 5- həm 6-ayəttiki bayanlarning ikki mənisi bar: — birinqidin, məyli yanınlarning yolları awatlaşkan bolsimu, Ayup durus, diyanətlik boluxka intilixini hərgiz taxlimaydu; ikkinqidin, uning կarxiqə «Həmmə gunahını Hudaqla etirap kılıp towa kılıx bilən eż wijdanimoşa hilaplıq həq ix կalmidi; əgər xundak kılımioqan bolsam, yalıqan eytattim» degən idiyisini ipadıləydi.

karalsun.□

8 Qünki Təngri iplas adəmni üzüp taxlıqanda,
Uning jenini aloqanda,
Uning yənə nemə ümidi қalar?■

9 Balayı'apət uni besip qüxkəndə,
Təngri uning nalə-pəryadını anglamdu?■

10 U Həmmigə Қadirdin səyünəmdu?
U hərdaim Təngrigə iltija kılalamdu?□

11 Mən Təngrining қolining қılənləri toqrisida
silərgə məlumat berəy;
Həmmigə Қadirda nemə barlığını yoxurup
yürməymən.

12 Mana silər alliburun bularni kərüp qıktınglar;

□ **27:7 «Manga қarxi qıkkanlar həkkaniysiz dəp karalsun»** — Ayup «Meni həkkaniysiz degüqlər (Huda adil bolsa) ezliri həkkaniysiz dəp қarılıxi kerək» dəp tiləydi. Kona қanunlaroqa asasən, birsi baxka birawoqa yalqandın jinayət qaplisa, yalqanlıkı ispatlinixi bilən u dəl xu jinayətkə tegixlik jaza bilən jazalinixi kerək idi. Huda Ayupni həkkaniy dəp ispatlisa, üç dostining gunahı bar degənlik. Xuning üçün bu söz həm uning bir tiliki həm dostlilioqa bolən səmimiyy agahlanduruxi bolup қalidu. ■ **27:8** Mat. 16:26; Luğa 12:20

■ **27:9** Ayup 35:12; Zəb. 18:41; 66:18; 109:7; Pənd. 1:28; 28:9;
Yəx. 1:15; 16:12; Yər. 14:12; Əz. 8:18; Mik. 3:4; Yh. 9:31; Yağ.
4:3 □ **27:10 Rəzil adəm** Həmmigə Қadirdin səyünəmdu?

U hərdaim Təngrigə iltija kılalamdu?» — Ayupka nisbətən Hudanıng uning ķexida hazır bolənlik, uning Huda bilən alakıdə boluxi uning həyatidiki əng bəhtlik ixtur. Bu bayanıda u yamanlarda undaқ huxallıqning yokluğını, mundaklarning Hudaqoşa iltija kılalmayıdılənlərini baykılıqlıqını ayan қılıdu. Dikkət ķılıxımızqa ərziyduki, Ayup nuroqun kətim Hudaqoşa iltija kılıp sözləydi, baxkilaroqa söz ķilixtin tohtap turup Hudaqoşa biwasitə gəp қılıdu. Bırak uning üç dosti (həm ahirida sözligən Elihu) bir kətimmu Hudaqoşa biwasitə sözliməydi.

Silər nemixķa axundak pütünləy ķuruķ hiyallik bolup ķaldinglar?

13 Rəzil adəmlerning Təngri bekitkən akiwiti xundakki,

Zorawanlarning Həmmigə Қadirdin alidiqan nesiwisi xundakki: —■

14 Uning baliliri kəpəysə, ķiliqlinx üçünla kəpiyidu;

Uning pərzəntlirining neni yetixməydu. □ ■

15 Uning əzidin keyin қaloqan adəmliri əlüm bilən biwasitə dəpnə ķilnidu,

Buning bilən қaloqan tul hotunliri matəm tut-

■ **27:13** Ayup 20:29 □ **27:14** «*Rəzil adəmning* baliliri kəpəysə, ķiliqlinx üçünla kəpiyidu; uning pərzəntlirining neni yetixməydu» — Ayupning yamanlarning akiwitini təswirligən həm xundakla dostlirining səzigə səl қoxulqandək pozitsiyisini bildürgən bu bayani uning bayanliri iqidə qüxinixkə əng təs boloqan bayanlardur. Qunki bu səzlərning mənisi eniķ bolojını bilən, uning ilgiriki degənlirigə ķarimuğarxi bolup qikidu. Ilgiri u: «Yamanlar jazalanmaslikining səwəbi nemə? Nemixķa xunqə kəp rəzillər həq jazalanmay miskinlərni halıqanqə ezidu? Bəzidə yamanlar pexkəllikkə ugraydu, birək gunahsızlarmu ohxaxla ugraydu; həqkandaq tərtipni bayķiqoli bolmayıdu» — degəndək səzlərni ķiloqanidi. Mana bu bayanlarda «Uning baliliri kəpəysə, ķiliqlinx üçünla kəpiyidu; uning pərzəntlirining neni yetixməydu...» degən səzlər eytilidu. Bu zadi ķandaq gəp? Biz bu məsiligə nisbətən xundaq ķarayımızki, Ayupning reallikqə yüzlinixtiki jüriti muxu yerdə əz-əzığə təsəlli berix üçün səl ajizlik ķiloqan boluxi mumkin. Biz «ķoxumqə səz»imizdə bu ix tooqruluk yənə azraq tohtilimiz. ■ **27:14** Қan. 28:41; Ҳox. 9:13

maydu. □ ■

16 U kümüxlərni topa-qangdək yioqip dəwilisimu,
Kiyim-keçəklərni laydək kəp yioqsimu,

17 Bularning həmmisini təyyarlisimu,
Birak kiyimlərni həkķaniylar kiyidu;
Bigunahlar mu kümüxlərni bəlüxidu. ■

18 Uning yasioqan eyi pərwanining oqozisidək,
Üzümzarning kəzətqisi əzigə saloqan kəpidək
box bolidu.

19 U bay bolup yetip dəm aloqını bilən,
Birak əng ahirkı ketim keliduki,
Kəzini aqkanda, əmdi tüzəxtim dəydu. ■

20 Wəhəmilər kəlkündək bexiqə kelidu;
Kəqtə kara կuyun uni qanggilioqa alidu. □ ■

21 Xərk xamili uni uqurup ketidu;
Xiddət bilən uni ornidin elip yirakka etip

□ **27:15 «Kaloqan adəmliri əlüm bilən biwasitə dəpnə kılınidu»** — «əlüm» muxu yerdə bəlkim birhil waba yaki birhil eqir kesəlni kərsitudu. **«biwasitə dəpnə kılınidu»** — demək, həqkandaq daqduqısız tezdir dəpnə kılınidu. Bəlkim yüksəlmək kesəl yaki waba bilən əlgən bolsa kerək. **«...kaloqan tul hotunlari matəm tutmaydu»** — bəlkim balayı'apət ularoşa yekinlixixi bilən yaki ohxax səwəb bilən rəsmiy matəm tutuxka ülgürəlməydu. Buningdin kərüwelixkə boliduki, Ayupning pəkət bir ayali bar idi həm «bir ər, bir hotunluk» boluxni կuwwətligən (29-babnimu kərüng). Uning deyixiqə, yamanlar kəp hotunluk boluxi mumkin. ■ **27:15** Zəb. 78:64 ■ **27:17** Pənd. 28:8; Top. 2:26 ■ **27:19** Zəb. 49:16-20 □ **27:20** **«Kəqtə kara կuyun uni qanggilioqa alidu»** — Ayupning «kara կuyun»ni tiloja elixi xundak bir kara կuyunning yirakta keliwatkanlığını puritidu. 38-babta bu kara կuyun ularning üstigə güxidu. ■ **27:20** Ayup 15:21; 18:11

taxlaydu.□

22 Boran uni həq ayimay, bexioqa urulidu;
U uning qanggilidin ķutulux üçün hə dəp
urunidu;

23 Biraқ *xamal* uningoqa қarap qawak qalidu,
Uni ornidin «ux-ux» kılıp қooqliwetidu».□

28

Danalikni izdəx

1 — «Xübhisizki, kümük tepilidiqan kanlar bar,
Altunning tawlinidioqan eż orni bardur;□

- **27:21 «Xərk xamili uni uqrup ketidu»** — Pələstində «xərk xamili» əwjigə qılkən waktida intayın korkunqluk, əxəddiy bolup pütün dərəhlərnimə yulup yıraklıraqa taxliwetəleydi.
- **27:23 «Biraқ xamal ... uni ornidin «ux-ux» kılıp қooqliwetidu»** — «ux-ux kılıx» məshirə kılıxni bildüridu.
- **28:1 «Altunning tawlinidioqan eż orni bardur»** — yaki «altunning qaykılıdioqan eż orni bardur». Danalik təwsiyə kılınoqan 28-babtiki bu güzəl xeirni bəzi alımlar Ayupning eż sezi əməs, bəlkı kitabning yazoqası tekistkə kisturup koxkan bir xeir, dəp қaraydu. Buning məksəti, okurmənlərning həkikiy danalikni təhlil kılıxioqa yardım bolsun degən süpəttə xeirni otturioqa қoypoqan. Biz bu pikirgə kayıll bolduk. Bu pikirgə bir ispat, 29-bab: — «Ayup bayanini dawamlaxturup mundak dedi: —» degən sezlər bilən baxlinidu, қarioqanda 27:23-ayət bilən baqlılıq. Baxka alımlar bu bayanlar Ayupning eż aqzidin qılkən bayanlardur, «1-ayətning «xübhisizki» (yaki «qünkisi») degən baqlıoluqi bilən baxlinixi buningoqa ispat bolalaydu», dep қaraydu. Kaysi pikir toqra boluxidin kət'iynəzər, bu babtiki həkikətlər xübhisizki Ayupning etikədinin həm u muyəssər bolğan wəhīylirining tegi həm uli bolğanidi. Keyin biz məzkur kitabni yazoquning kim ikənlikli toqrluluk qüxənqə berimiz.

2 Təmür bolsa yər astidin ķeziwelinidu,
Mis bolsa taxtin eritilip elinidu.

3 İnsanlar *yər astidiki қarangoqulukka qək қoyidu;*
U yər kərigiqə qarlap yürüp,
Karangoqulukka təwə, əlümning sayisidə turoqan taxlarnı izdəydu.□

4 U yər yüzidikilərdin yırak jayda tik bolğan kuduğni kolaydu;
Mana xundak adəm ayaq basmaydiqan, untulqan yərlərdə ular aroqamqini tutup boxlukta pulanglap yürüdu,
Kixilərdin yırakta esilip turidu.

5 Axlıq qıkçıdiqan yər,
Təkti kolanqanda bolsayalkundək kərünidu;
6 Yərdiki taxlar arisidin kək yakutlar qıkıdu,
Uningda altun rüdisimu bardur.

7 U yolni həqkandaq aloqur ķux bilməydi,
Hətta sarning kəzimu uningoqa yətmigən.

8 Həkawur yirtkuqlarmu u yərni həq dəssəp baķmiqan,
Əxəddiy xirmu u jaydin həqkaqan ətüp baķmiqan.

9 İnsan balisi ķolini qaķmak texining üstigə təgküzidu,
U taoqlarnı yiltizidin ķomuriwetidu.

10 Taxlar arisidin u ķanallarnı qapidu;

□ **28:3 «Insanlar yər astidiki қarangoqulukka qək қoyidu»** — demək, insanlar yakutlarnı izdəxtə yər astidiki karangoquluknı qıraqılar bilən yorutidu; 4-5-ayətlərdə uların arqamqılarqa esilip yər astıqa qüxüp hətərgə təwəkkül kılıqanlılığı təswirlinidu.

Xundak kılıp uning kezi hərhil kımmətlik nərsilərni kəridü; □

11 Yər astidiki ekinlarni texip kətmisun dəp ularnı tosuwalidu;

Yoxurun nərsilərni u axkarilaydu. □

12 Birak danalıq nədin tepilar?

Yorutuluxning makani nədidu?

13 Insan balılıri uning kımmətliklikini həq bilməs,

U tiriklərning zeminidin tepilmas.

14 Yər tegi: «Məndə əməs» dəydu,

Dengiz bolsa: «Mən bilənmə billə əməstur» dəydu. ■

15 Danalıqni sap altun bilən setiwaloqili bolmaydu,

Kümüxnimu uning bilən bir tarazida tartkılı bolmas. ■

16 Hətta Ofirda qıkıdıcıqan altun, ak hekikə yakı kək yaqut bilənmə bir tarazida tartkılı bolmaydu. □

17 Altun wə hrustalnimu uning bilən selixturoqili bolmaydu,

Esil altun қaqa-қuqilar uning bilən həq almaxturulmas.

18 U ünqə-marjan, hrustalni adəmning esidin qıkırıdu;

□ **28:10** «**Taxlar arisidin u қanallarni qapidu**» — bu қanallar bəlkim yər astidiki suni tonillardin qıqirix üçün kolanoqan. □ **28:11** «**Yər astidiki ekinlarni texip kətmisun dəp ularnı tosuwalidu**» — baxka birhil tərjimisi: «U ekinlarning mənbilirini izdəp tapidu». ■ **28:14** Ayup 28:22

■ **28:15** Pənd. 3:14; 8:11, 19; 16:16 □ **28:16** «**Ofirda qıkıdıcıqan altun**» — Ofir degən yərdiki altun nahayıti sap idi.

Danalikni elix kızıl yakutlarni elixtin əwzəldur.

¹⁹ Efiopiyadiki serik yakut uningoşa yətməs,
Serik altunmu uning bilən bəsləxəlməydi.

²⁰ Undakta, danalik nədin təpilidu?

Yorutuluxning makani nədidu?■

²¹ Qünki u barlıq həyat igilirining kəzidin yoxurulqan,

Asmandiki uqar-ķanatlardınmu yoxurun turidu.

²² Həlakət wə əlüm pəkətla: «Uning xəhritidin həwər alduk» dəydi.■

²³ Uning mangoşan yolını qüxinidioşan,

Turidioşan yerini bilidioşan pəkətla bir Hudadur.

²⁴ Qünki Uning kezi yərning kərigoşqə yetidi,

U asmanning astidiki barlıq nərsilərni kəridu.

²⁵ U xamallarning küqini tarazioşa saloşanda,

Dunyaning sulirini əlqigəndə,■

²⁶ Yaməqurlarоja қanuniyət qüxürginidə,

Güldürmamining qakmikioşa yolını bekitkinidə,

²⁷ U qaoşda U danalikka karap uni bayan kılɔşan;

Uni nəmənə kılıp bəlgiligən;

Xundak, U uning bax-ayioşışa karap qikip,□

²⁸ Insanoşa: «Mana, Rəbdin қorķux danaliktur;

Yamanlıktın yıraklıxix yorutuluxtur» — degən».

■ **28:20** Ayup 28:12 ■ **28:22** Ayup 28:14 ■ **28:25** Pənd. 8:29

□ **28:27** «**U qaoşda Huda** danalikka karap uni bayan kılɔşan» — buning mənisi bəlkim Hudanıg dunyanıg yaritilixi arkılığ danalikni bayan kılɔşanlığını eż iqigə alıdu.

□ ■

29

Ilgiriki bəhtlik künlərni əsləx

1 Ayup bayanini dawamlaxturup mundak dedi:

2 «Ah, əhwalim ilgiriki aylardikidək bolsidi,
Təngri məndin həwər alqan künlərdikidək bol-
sidi!□

3 U qaoğda Uning qirioğı beximoğa nur qaqqan,
Uning yoruklukı bilən қarangoğuluktin ətüp
kətkən bolattim!

4 Bu ixlar mən kiran waktimda,
Yəni Təngri qedirimda manga sirdax *dost*
bołqan wakitta bołqanidi!□

□ **28:28 «Mana, Rəbdin қорқux danaliktur; yamanlıktın yıraklıxix yorutuluxtur»** — bu bəbtiki sezlər insan balilirining yər astida esil taxlarnı izdixini tənkid kılqan əməs, bəlkı ularning u ixta ixlətkən parasitigə həm jüritigə kayıl bołqan. Biraq məyli adəmning կanqə parasiti, կanqə jüriti bolsun, əzining bu hususiyətlirigila tayansa danalikça erixməydu; pəkətla Rəb Pərvərdigardin əyminxıkə baxlisila, danalikça erixixkimu baxlaydu; yamanlıktın towa kılıp yıraklıxsila, yorutuluxka baxlaydu. Bu xübhisizki, Ayupning etikadining həm u muyəssər bołqan wəhhiyilirining tegi həm uli bołqanidi. ■ **28:28** Zəb. 111:10; Pənd. 1:7; 9:10 □ **29:2 «Ah, əhwalim ilgiriki aylardikidək bolsidi!»** — bu bayanoğa қarioqanda, Ayupni balayıiapət başkanlıkıqa birnəqqə ay bołqanidi. □ **29:4 «... kiran waktimda, yəni Təngri qedirimda manga sirdax dost bołqan wakitta bołqanidi!»** — enik turuptuki, Ayup əslili Huda bilən yekin dostlukta ətkənidi. Həqkandak gumanımız yokki, bu dostlukning sezimidin məhərum bolux uningoşa nisbətən əng azablıq ix boldi.

5 Həmmigə Kadir mən bilən billə bolqan,
 Mening yax balilirim ətrapimda bolqan;
6 Mening başkan ķedəmlirim serik mayoqa
 qəmülgən;
 Yenimdiki tax mən üçün zəytun may dəryasi
 bolup akğan;□
7 Xəhər dərwazisiqa qıkkən waktimda,
 Kəng məydanda ornum təyyarlanqanda,□
8 Yaxlar meni kərüpla əyminip əzlirini qətkə
 alattı,
 Kərilər bolsa ornidin turatti,
9 Xahzadılərmə gəptin tohtap,
 Koli bilən aqzini etiwalattı.
10 Akşəngəklərmə tinqlinip,
 Tilini tangliyioqa qaplıwalattı.
11 Kulaq səzümni anglisila, manga bəht tiləytti,
 Kəz meni kərsila manga yahxi guwahlıq berətti.
12 Qünki mən manga hımayə bol dəp yelinoqan
 ezilgүqilərni,
 Panahsız қaloqan yetim-yesirlarnimu կutkuzup
 turattim.■
13 Halak bolay degən kixi manga bəht tiləytti;
 Mən tul hotunning kənglini xadlandurup nahxa
 yangratkuzattim.
14 Mən həkkaniyılıkni ton kılıp kiyiwaldim,
 U meni eż gəwdisi қildi.

**□ 29:6 «... Yenimdiki tax mən üçün zəytun may dəryası
 bolup akğan»** — bu ayəttə kərsitligini Ayupning ilgiri intayın
 bay һalını təswirləydi. □ **29:7 «Kəng məydanda or-
 num təyyarlanqanda»** — xəhərning (qong) dərwazisi yaki
 uning aliddiki məydan bolsa xəhərning aksakallırı həm կazılırı
 yioqılıdioqan, dəwalarnı anglaydioqan jay idi. ■ **29:12** Zəb.
 72:12-14; Pənd. 21:13

Adalətlikim manga yepinqa həm səllə bolqan.■

15 Mən korqa kəz bolattim,

Tokuroqa put bolattim.

16 Yoksullarqa ata bolattim,

Manga natonux kixinining dəwasinimu təkxürüp qıkkattim.□

17 Mən adalətsizning hinggayoqan qixlirini qekip taxlayttim,

Oljisini qixliridin elip ketəttim.□

18 Həm: «Mening künlim ķumdək kəp bolup,

Əz uwamda rəhət iqidə əlimən» dəyttim;

19 Həm: «Yiltizim sularoqiqə tartılıp baridu,

Xəbnəm pütün keqiqə xehimoqa qaplixip yatidu;

20 Xəhritim hərdaim məndə yengilnip turidu,

Kolumdiki okyayim hərdaim yengi bolup turidu» dəyttim.□

21 Adəmlər manga ķulak salatti, kütüp turatti;

Nəsihətlirini anglay dəp süküt iqidə turatti.

22 Mən gəp kılolandın keyin ular kayta gəp kılmaytti,

Səzlirim ularning üstigə xəbnəm bolup qüxətti.

23 Ular yamoqlurlarnı kütkəndək meni kütətti,

■ **29:14** Yəx. 59:17; Əf. 6:10-17; 1Tes. 5:8 □ **29:16 «Manga natonux kixinining dəwasinimu təkxürüp qıkkattim»** — Ayupning bu aditi nahayiti az uqraydioqan pəzilət bolup, Ayupning intayın aliyjanab ikənlikini ispatlaydu. Uning mana muxundak ixliri təpəylidinmu nuroqun düxmənliri pəyda bolqan boluxi mümkün. □ **29:17 «Mən adalətsizning hinggayoqan qixlirini qekip taxlayttim, oljisini qixliridin elip ketəttim»** — Ayupning pəziliti hərgiz hiyalpərəslərning qıraylıq nəzəriyiliri əməs. □ **29:20 «Kolumdiki okyayim hərdaim yengi bolup turidu» dəyttim»** — «okya» muxu yərdə bəlkim adilliğ üçün kürəx kılıdioqan əz baturlıqining, jüritining simwoli boluxi mümkün.

Kixilər *waktida yaqışan* «keyinki yamoqur»ni karxi aloqandək səzlirimni aqzini eqip iqətti! □

24 Ümidsizlənginidə mən ularoqa қarap külümsirəyttim,

Yüzümdiki nurni ular yərgə qüxurməytti. □

25 Mən ularoqa yolini tallap kərsitip berəttim,
Ularning arisida kattiwax bolup olturattim,

Qoxunliri arisida turoqan padixahdək yaxayttim,
Birak buning bilən matəm tutidiqanlaroqa təsəlli
yətküzgüqimu bolattim». □

30

Həzirki bəhtsiz künlər

-
- **29:23 «keyinki yamoqur»** — Pələstində 3-ayda yaqıdu. U ətiyazlıq ziraətlərni pixurux rolini oynaydu. Xunga hərbir dehkan «keyinki yamoqur»oja təxnadur, ular uni bək kədirləydi. □ **29:24 «Ümidsizlənginidə mən ularoqa қarap külümsirəyttim, yüzümdiki nurni ular yərgə qüxurməytti»** — əsli tekistni qüxinix səl təs. Bəlkim uning mənisi: «Mening ularoqa ümid yətküzidiqan yüzümning nuri məəqlup bolqan əməs» — demək, mən ularoqa bərgən ümid yokka qikkan əməs, deməkqi. Baxxa bir hil tərjimi: «Mening yüz nurum ularoqa qeqilixi biləmlə ular կyatə ümidsizlənmidi». İkki hil tərjimining mənisi bir-birigə yekin. Baxxa hil tərjimilrimu uqraxı mumkin. □ **29:25 «Mən ularoqa yolini tallap kərsitip berəttim....»** — baxxa birhil tərjimi: «Mən ularoqa hakim boluxqa tallanoqanidim; ...». «...Ularning arisida ... qoxunliri arisida turoqan padixahdək yaxayttim, birak buning bilən matəm tutidiqanlaroqa təsəlli yətküzgüqimu bolattim» — gərgə uning mərtivisi bək yüksəri bolsimu, u heçqəqan hakawurluk kilmioqanidi, əksiqə pexkəllikkə uqrıoqılaroqa təsəlli həm yardəmlərni berip turattı.

1 — «Birak həzir bolsa, yaxlar meni mazak
kılıdu,

Ularning dadilirini hətta padamni bakıdioğan
itlar bilən billə ixləxkə yol қoyuxnimu yaman
kərəttim.

2 Ularning maqduri kətkəndin keyin,
Kolidiki küq manga nemə payda yətküzəlisun?

3 Yoksuzluk həm aqlıqtın yigləp kətkən,
Ular uzundin buyan qəldərəp kətkən dəxt-
bayawanda ķuruk yərni ojajaydu.

4 Ular əmən-xiwakni qatqallar arisidin yulidu,
Xumbuyining yiltizlirimu terip əzlirigə nan
kılıdu.

5 Ular əl-yurtlardın həydiwetilgən bolidu,
Kixilər ularni kərüpla oɔrını kərgəndək
warkırap tillaydu.

6 Xuning bilən ular sürlük jiloqılarda ķonup,
Taxlar arisida, oqarlar iqidə yaxaxka məjbur
bolidu.

7 Qatqallık arisida ular həngrap ketidu,
Tikənlər astida ular dügdiyip olturixidu;

8 Nadanlarning, nam-abruyisizlarning balılıri,
Ular zemindin sürtoğay həydiwetilgən.

9 Mən həzir bolsam bularning həjwiy nahxisi,
Hətta sez-qəqikining dəstiki bolup қaldım!■

10 Ular məndin nəprətlinip,
Məndin yırak turup,

Yüzümgə tükürüxtinmu yanmaydu.■

11 Qünki *Huda* mening һayat rixtimni üzüp,
meni japaqqa qəmdürgən,

Xuning bilən xu adəmlər aldimda tizginlirini eliwətkən.

12 Ong yenimda bir top qüprəndə yaxlar ornidin turup,

Ular putumni turoqan yeridin ittiriwətməkqi,
Ular sepilimoqa hujum pələmpəylirini kətürüp turidi;□

13 Ular yolumni buzuwetidu,

Ularning həq yələnqüki bolmisimu,
Halakitimni ilgiri sürməktə.

14 Ular sepilning kəng bəsük jayidin bəsüp kirgəndək kirixidu;

Wəyranilikimdin paydilinip qong taxlardək domilap kirixidu.□

15 Wəhimilər burulup meni əz nixani kılqan;

Xuning bilən hərmitim xamal etüp yok
boloqandək həydiwetildi,

Awatqılıkimmu bulut etüp kətkəndək etüp kətti.

16 Hazır bolsa jenim қaqidin təkülüp kətkəndək;
Azablıq künlər meni tutuwaldi.

17 Keqilər bolsa, manga səngəklirimgiqə sanji-
makta;

Aqriklirim meni qixləp dəm almaydu.

□ **30:12 «Ong yenimda bir top qüprəndə yaxlar ornidin turup...»** — bu yaxlar bəlkim yüksirdə deyilgən miskinlərdin baxka bir top kixilər boluxi mumkin. □ **30:14 «Ular , yəni axu yaxlar** sepilning kəng bəsük jayidin bəsüp kirgəndək kirixidu... qong taxlardək domilap kirixidu» — əgər (biz 2-babta izahat kılqınımızdır) Ayup xəhər sirtidiki qong kül dəewisidə olturoqan bolsa, u mundak yaxlarning mazaq klixidin həq қoqdioquqisiz қalidu. Buningdin baxka yaxlar bəlkim uning hazırlıq ajizlikidin paydilinip, u əslidə bir tərəp kılqan ixlarnı hazır əz mənpəitigə buraydu.

18 Aɔṛiklar zor küqi bilən manga kiyim-keqikimdək boldi;

Ular kənglikimning yakısidək manga qaplixiwaldi. □

19 Huda meni sazlıkça taxliwətkən,

Mən topa-qangoşa wə külğə ohxax bolup қaldım.

20 Mən Sanga nalə-pəryad kətürməktimən,

Bırak Sən manga jawab bərməysən;

Mən ornumdin tursam, Sən pəkətla manga қarapla қoyisən.

21 Sən əzgirip manga bir zalim boldung;

Kəlungning küqi bilən manga zərbə қiliwatisən;

22 Sən meni kətürüp Xamaloşa mindürgənsən;

Boran-qapkunda təəllukatimni yok қiliwətkənsən. □

23 Qünki Sən meni ahirida elümğə,

Yəni barlıq hayat igilirining «yioqılıx əyi»ğə kəltürüwatisən. ■

24 U һalak kıləqan waqtida kixilər nalə-pəryad kətürsimi,

U қolini uzatkanda, duaning dərwəkə

□ **30:18 «Aɔṛiklar zor küqi bilən manga kiyim-keqikimdək boldi; ular kənglikimning yakısidək manga qaplixiwaldi»** — baxqa bir hil tərjimisi: — «Zor küq bilən kiyim-keqikim makqiyip kətti; manga kəngləkninq yakısi qaplixip kətti», əslə tekistni qüxinix səl təs. Yənə baxqa birhil tərjimisi: «U (Huda) zor küq bilən kiyim-keqikimni tutuwaldi; u manga kənglikimning yakısi qap laxkandək meni baqlap қoydi». □ **30:22 «Sən meni kətürüp Xamaloşa mindürgənsən; boran-qapkunda təəllukatimni yok қiliwətkənsən»** — oylaymizki, қara կүүн asta-asta ularoşa yekinlixiwatidu. ■ **30:23** Ibr. 9:27

heqkandak nətijisi yok; □

25 Mən künliyi təs kixi üçün yioqlap dua ķilojan əməsmu?

Namratlar üçün jenim azablanmidimu? □ ■

26 Mən əzüm yahxılık kütüp yürginim bilən, yamanlıq kelip kaldi;

Nur kütkinim bilən, қarangoqluk kəldi.

27 Iqim kazandək կaynap, aramlıq tapmaywatidu;

Azablıq künlər manga yüzləndi. □

28 Mən կuyax nurini kerməymu karidap yürməktimən;

Halayıq arisida mən ornumdin turup, nalə-pəryad kətürimən. □

29 Mən qilberilərgə kerindax bolup kəldim,

□ **30:24 «U һalak қilojan waktida kixilər nalə-pəryad kətürsimu, U қolini uzatkanda, duaning dərwəkə heqkandak nətijisi yok»** — bu jümlini üq hil tərjimə kılıxka bolidu. Birinqisi, yüksirki tərjimə. İkkinqisi bolsa, «Xübhisizki adəm dərd-ələmdin nalə-pəryad kətürginidə, wəyran қilinojan kixigə kim kol təgküzüp ziyankəxlik қılıdu?». Üqinqi hil tərjimisi «Adəm yıkılıp ketiwaṭkınida қolini midirlitip қoymamdu? U һalak bolay deginidə nalə-pəryad kətürükə bolmamdu?». Əsli ibraniyqə tekistni qüxinix səl təs. □ **30:25 «Mən künliyi təs kixi üçün yioqlap dua қilojan əməsmu? Namratlar üçün jenim azablanmidimu?»** — əmdi kim Ayup üçün yioqlaydu? Nemə terisang xuni orisən, degən gəp tooqrimu? ■ **30:25 Zəb. 35:13,14; Rim. 12:15 □ 30:27 «Iqim kazandək կaynap, aramlıq tapmaywatidu; azablıq künlər manga yüzləndi»** — uning aldida heq ümid қalmıqandək қılatti. □ **30:28 «Mən կuyax nurini kerməymu karidap yürməktimən»** — buning ikki mənisi bar: (1) Ayupning teni kesəldin karidap kətti; (2) u əzi ailisidikilər üçün matəm tutup қara kiyim kiygən. Bu ikki əhwal təng boluxi mümkün.

Hüwküxlarning həmrahı boldum. □ ■

30 Terəm kariyip məndin ajrap ketiwatidu,
Səngəklirim ķiziktin keyüp ketiwatidu. ■

31 Qiltarimdin matəm mərsiyəsi qıçıdu,
Neyimning awazi haza tutkuqılarning yioqisi ola
aylinip қaldi». □

31

Өzini aklax üçün կəsəm iqix

1 «Mən kəzüm bilən əhdiləxkən;

Xuning üçün mən կandaқmu կızlaroqa həwəs
kilip kəz taxlap yürəy? □

2 Undak կilsam üstümdiki Təngridin alidioqan
nesiwəm nemə bolar?

Həmmigə կadirdin alidioqan mirasim nemə bo-
lar?

□ **30:29** «Huwküxlarning...» — yaki «təgiküxlarning...». «Mən qilberilərgə կerindax bolup կaldim, huwküxlarning həmrahı boldum» — qilberilər həm huwküxlər qəl-bayawanlarda Ayuptək yiganə yaxaydu; ikkilisi Ayuptək nahayiti mungluk nalə-pəryad kətürudu. ■ **30:29**

Ayup 17:14; Zəb. 102:6; Mik. 1:8 ■ **30:30** Zəb. 119:83;

Yio. 4:8; 5:10 □ **30:31** «Neyimning...» — yəni, «Mening «nəy»imning...» □ **31:1** «Mən kəzüm bilən əhdiləxkən; xuning üçün mən կandaқmu կızlaroqa həwəs kilip kəz taxlap yürəy?» — mana biz bu yərdin Ayupning ezinin birdin bir həmriyi boləqan ayalıqa sadık bolup etkənlilikini kərüwalalaymır. U əz ayalıqa pəkət sırtın կarioqandila əməs, bəlki qın yurikidin sadakətmən idi. U bu babta nixan կilən pəzilət, Məsih Əysə Injilda tələp կilən pəzilətkə nahayiti yekin kelidu (yəni, adəmning կəlb-oylirini baxquridiqan həkkaniylıq həm mehîr-muhəbbət). Injil, «Matta» 5-7-babni kərüng.

3 Bu gunahning nətijisi həkəkaniysizlarqa bala-
kaza əməsmu?

Kəbihlik kılqanlarqa külpət əməsmu?

4 U mening yollirimni kərüp turidu əməsmu?

Hərbir kədəmlirimni sanap turidu əməsmu?■

5 Əgər sahtilikkə həmrəh bolup mangolan bol-
sam'idi!

Əgər putum aldamqılık bilən billə boluxka
aldirıqan bolsa,

6 (Mən adillik mizaniqa köyulən bolsam'idi!

Undakta Təngri əyibsizlikimdin həwər
alalaytti!)

7 Əgər kədimim yoldin qıkkən bolsa, kənglüm
kezümgə əgixip mangolan bolsa,

Əgər kolumoqa hərkəndək daq qaplaxkən bolsa,

8 Undakta mən teriəqanni baxka birsi yesun!

Bihlirim yulunup taxliwetilsun!□

9 Əgər kəlbim məlum bir ayaldın azdurulən
bolsa,

Xu niyəttə қoxnamning ixik aldida paylap
turoqan bolsam,■

10 Əz ayalim baxkilarning tügminini tartidiən
küngə қalsun,

Baxkilar uni ayaq asti kilsun.□

11 Qünki bu əxəddiy nomusluq gunahetur;

U soraqqlar təripidin jazalinixi kerəktur.

12 *Bu gunah* bolsa adəmni ħalak kılquqi ottur;

■ **31:4** 2Tar. 16:9; Ayup 34:21; Pənd. 5:21; 15:3; Yər. 32:19 □ **31:8** «**Bihlirim yulunup taxliwetilsun!**» —

«bihlirim» degən səzning «balilirim» degən keqmə mənisimə
bar. ■ **31:9** Ayup 24:15; Pənd. 7:25 □ **31:10** «**Əz
ayalim baxkilarning tügminini tartidiən küngə қalsun**»

— baxka bir hil tərjimi: «Ayalim baxka birsi bilən billə bolsun».

U mening barlik tapkanlirimni yulup aloqan bolatti.

13 Əgər қulumning yaki dedikimning manga қarita ərzi bolqan bolsa,

Ularning dəwasini kəzümgə ilmiqan bolsam,

14 Undakta Təngri meni sorakka tartixka ornidin turoqanda қandak kılımən?

Əgər U məndin soal-sorak alımən dəp kəlsə,
Mən Uningqa қandak jawab berimən?■

15 Meni baliyatkuda apiridə kılouqi ularnimu apiridə kılqan əməsmu.

Mən bilən u ikkimizni anilirimizning baliyatlısida tərəldürgüqi bir əməsmu?■

16 Əgər miskinlərni eż arzu-ümidliridin toşkan bolsam,

Əgər tul hotunning kəz nurini қarangoqulaxturoqan bolsam,

17 Yaki eżümning bir qıxləm nenimni yalouz yegən bolsam,

Uni yetim-yesir bilən billə yemigən bolsam

18 (Əməliyəttə yax waktimdin tartip oqlı ata bilən billə bolqandək umu mən bilən billə turoqanidi,

Apamning қorsikidin qıkqandin tartipla tul hotunning yələnqüki bolup kəldim),

19 Əgər kiyim-keqək kəmlikidin ھalak bolay degən birigə,

Yaki qapansız bir yokşulqa қarap olturoqan bolsam,

20 Əgər uning bəlliri *kiyimsiz ķelip* manga bəht tilimigən bolsa,

Əgər u қозилirimning yungida issinmiqan bolsa,
 21 Əgər xəhər dərwazisi aldida «*Höküm qıkarojanlar arisida* mening yelənqüküm bar» dəp,

Yetim-yesirlarəqa ziyankexlilik қılıxka kol kətürgən bolsam,

22 Undakta mürəm taqılıqidin ajrilip qüxsun!

Bilikim ügisidin sunup kətsun!

23 Qünki Təngri qüxürgən balayı'apət meni қorkunqka salmakta idi,

Uning həywitidin undak ixlarni kət'iy қılalmayttim.

24 Əgər altunoğa ixinip uni eż tayanqim қılıqan bolsam,

Yaki sap altunoşa: «Yelənqükümsən!» degən bolsam,■

25 Əgər baylıklim zor boləqanlıqidin,

Yaki қolum aləqan oqeniyeməttin xadlinip kətkən bolsam,■

26 Əgər mən կuyaxning julasini qaqkanlıkini kərüp,

Yaki ayning aydingda mangolanlıkini kərüp,■

27 Kənglüm astirtin azduruləqan bolsa,

Xundakla bularəqa qoķunup aqzim қolumni səygən bolsa,

28 Bumu sorakqi aldida gunah dəp hesablinatti, Qünki xundak қılıqan bolsam mən yukirida turənuqi Təngrigə wapasızlık қılıqan bolattim.

29 Əgər manga nəprətləngən kixining һalakitigə қarioqinimda xadlinip kətkən bolsam,

■ 31:24 Mar. 10:24; 1Tim. 6:17 ■ 31:25 Zəb. 62:10 ■ 31:26
 Kan. 4:19

Bexiøqa kùlpət qüxkənlikidin huxal bolqan bolsam —■

30 (Əməliyəttə u tÙgəxsun dəp կarəlap, uning əlümini tiləp aqzimni gunah ətküzüxkə yol қoymıqanmən)■

31 Əgər qedirimdikilər mən toorluluğ: «Hojayinimizning dastihinidin yəp toyunmioqan կeni kim bar?» demigən bolsa,□

32 (Musapirlardin koqida կaloqini əzəldin yoktur;
Qünki ixikimni hərdaim yoluqilaroqa ekip kəlgənmən)■

33 Əgər Adəm'atimizdək itaətsizliklirimni yapkan,

Kəbihlikimni kenglümğə yoxuroqan bolsam,

34 Həmdə xuning üçün pütkül halayık alдida uning axkarilinixidin қorkup yürgən bolsam,

jəmiyatning kəmsitixliri manga wəhimə ķiloqan bolsa,

Xuning bilən mən talaoqa qıkmay yürgən bol-

■ **31:29** Pənd. 17:5 ■ **31:30** Mat. 5:44; Rim. 12:14 □ **31:31**
«Əgər qedirimdikilər mən toorluluğ: «hojayinimizning dastihinidin yəp toyunmioqan կeni kim bar?» demigən bolsa...» — dərwəkə, Ayupning bu gepli həm xuningə oħxax nuroqun səzləri həkikət bolmioqan bolsa, əmdi əz yurtidikilər, qedirdikilər uni anglapla guwahlıq kılıp dərhal inkar ķilətti.

■ **31:32** Ibr. 13:2; 1Pet. 4:9

sam,... □

35 — Ah, manga қулак saloquqi birsi bolsidi!

Mana, imzayimni қoyup berəy;

Həmmigə Kadir manga jawab bərsun!

Rəkibim mening üstümdin ərz yazsun! □

36 Xu ərzni zimməmgə artattim əməsmu?

Qoқum tajlardək beximoqa kiyiwalattim.

37 Mən Uningoqa қədəmlirimning pütün sanini hesablap berəttim;

Xahzadidək mən Uning aldiqə barattim. □

38 Əgər əz etizlimim manga қarxi guvah bolup qukan kətürsə,

Uning qünəkliri bilən birgə yioqlaxsa,

39 Qunki qıkaroqan mewisini hək təliməy yegən bolsam,

□ **31:34 «Əgər Adəm'atımızdək itaetsizliklirimni yapkan... ... jəmiyatning kəmsitixliri manga wəhimə қiloqan bolsa, xuning bilən mən talaqa qıkmay yürgən bolsam,...»** — (33-34-ayət) əslidə Adəm'atımız gunahını Hudadin yoxurmakçı bolup dərəhlər iqiqə meküwaloqanidi. Əmiliyəttə adəm əz gunahlarını Hudaning aldida oquk-axkara etirap kilsila dərhal uning yardımığə erixələydu. Xundak қarayımızki, Ayup muxu yerdə «Əgər gunah қiloqan bolsam, Hudaning aldida etirap kılattım; undakta halayıqtın heq қorkmayttım» deməkqi. Bəzi adəmlərning gunah kılmaslığining birdinbir səwəbi baxxılarning kərüp қalmaslığı üçün bolidu — yəni halayıqning pikridin bolovan қorğunqisidinla, halas. Ayup hərgiz bundak hildiki adəmlərdin əməs, hərdaim Hudani əz aldida əng aliy orunəqa köyidu.

□ **31:35 «Həmmigə Kadir manga jawab bərsun! Rəkibim mening üstümdin ərz yazsun!»** — biz «mening rəkibim» degən bu sözni yənilə Hudani kərsitudu, dəp təhəlil kılımız. Yənə bəzi xərhqilər uni Ayupning üq dostlini kərsitudu, dəp қaraydu.

□ **31:37 «Mən uningoqa қədəmlirimning pütün sanini hesablap berəttim»** — «Uningoqa» yəni Hudaqə, deməkqi.

Həddigərlərni həlsizlandurup nəpisini
tohtatkan bolsam,
⁴⁰ Undakta buğdayning ornida xumbuya əssun!
Arpining ornida məstək əssun.

Mana xuning bilən *mən* Ayupning səzliri tamam
wəssalam!» □

32

Yax yigit Elihu söz kılıdu U Hudanıng Roğidin kəlgən təlim tooqrisida səzləydi «Həmmigə қadırning Roğı adəmgə təlim beridu»

¹ Xuning bilən bu üq kixi Ayupka jawab berixtin tohtidi; qünki ular Ayupning қarixida əzini həkkaniy dəp tonuydioqanlığını bildi.

² Andin Buzilik Ramning ailisidin bolqan Barahəlning oqlu Elihu isimlik yigitning əzəzipi қozqaldı; uning əzəzipi Ayupka қarita қozqaldı, qünki u Hudani əməs, bəlkı əzini tooqra hesablıqanıdı; □ ³ Uning əzəzipi Ayupning üq dostliriqimu қaritildi, qünki ular Ayupka rəddiyə bərgüdək söz tapalmay turup, yənilə

□ **31:40 «Arpining ornida məstək əssun!»** — «məstək» buğdayoqa ziyan yətküzidioqan birhil əsümlük; yənə «kürmək» dəpmu atıldı. □ **32:2 «Buzilik... Elihu»** — tooqruluq; «Buz» dəp atılıdioqan bu jəmətning Edom milliti bilən, yəni «Əlük Dengiz»ning xərk təripidə turidioqan bir millət bilən munasiwiti bar idi. Elihu bəlkim bu jəməttikilərdin bolqan boluxi mümkün. Bu adəm dəsləptə bizgə tonuxturulmioqan; biraq u qoşum bu tətəylənning yenida ularning gəplirini anglap olturoqanlardın biri idi.

uni gunahkar dəp bekitkənidi. ⁴ Biraq Elihu bolsa Ayupka jawab berixni kütkənidi, qünkü bu tətəylənninq kərgən künliri əzidin kəp idi. ⁵ Elihu bu üq dostning aqzida həqkandak jawabi yoklukini kərgəndin keyin, uning əzizipi қozqaldı.

⁶ Xuning bilən Buzilik Barahəlning oqlı Elihu eozıq eqip jawabən mundak dedi: —

«Mən bolsam yax, silər bolsanglar yaxanoqansılər;

Xundak bolqoqka mən tartınip, bilgənlirimni silərgə ayan қılıxtın қorkup kəldim.■

⁷ Mən: «Yexi qong bolqanlar *awwal* səzlixi kerək;

Yillar kəpəysə, adəmgə danalikni əgitidu», dəp қarayttım;□

⁸ Biraq hərbir insanda roh bar;

Həmmigə Kadirning nəpisi uni əkil-idraklik əlip yorutidu.■ ■

⁹ Lekin qonglarning dana boluxi natayin;

■ **32:6** Ayup 32:4, 7; 15:10 □ **32:7** «*Yexi qong bolqanlar*»

— ibraniy tilida «künliri kəp bolqanlar». «*Yillar kəpəysə, adəmgə danalikni əgitidu*» — yaki «Yaxanoqan adəm kixilərgə danalikni əgitidu». □ **32:8** «*Biraq hərbir insanda roh bar; Həmmigə Kadirning nəpisi uni əkil-idraklik əlip yorutidu*»

— xübhisizki, Elihuning bu səzi u qüxinip yətkən qong həkikətlərning biridur. Tətəylən jümlidin Ayupning əzimu buni tiloqa kəp almıqan. Elihu Hudanining Rohı (Mukəddəs Roh) hərbir insanoqa əzinining rohi həm wijdani arkılık wəhiy berip, səz əlip sawaş əgitidu degən təlimni beridu. Insanning Hudanining Rohining təlimini anglimaydiqanlığının səwəblili toqrisida u keyin azraq səzləydi. ■ **32:8** Ayup 12:13; 38:36; Pənd. 2:6; Top. 2:26; Dan. 1:17; 2:21

Көріларнинг тоғра һөкүм қиқаралыксын натайин.■

10 Xunga мән: «Manga қулак селинглар» дәймән,

Мәннү өз билингімни баян өyləy.

11 Mana, silər тоғра сөzlərni izdəp ўргынинглarda,

Мән сөzliringlarni күткәнмән;

Silərning munazirənglaroqa қулак salattim;

12 Xundak, silərgə qin көнглүмдин қулак saldim; Birak silərdin ھeqkaysinglar Ayupka rəddiyə bərmidinqlar,

ھeqkaysinglar uning səzlirigə jawab berəlmidinqlarki,

13 Silər: «Həkikətən danalik taptuk!» deyəlməysilər;

Insan əməs, bəlkı Təngri uningoşa rəddiyə kılıdu.□

14 Uning jənggə tiziləqan hujum səzliri manga қaritiləqan əməs;

Həm mən bolsam silərning gəpliringlar boyiqə uningoşa jawab bərməymən

15 (Bu üqəylən həyranuhəs bolup, կayta jawab berixmidi;

Həmmə səz ulardin uqup kətti.

■ **32:9** Ayup 12:12 □ **32:13** «**Silər: «həkikətən danalik taptuk!» deyəlməysilər; insan əməs, bəlkı Təngri uningoşa rəddiyə kılıdu»** — Elihu: Üq dostning Ayupning səzигə rəddiyə bərgüdək jawabni tapalmioqlanlıqının bir səwəbi ularning өз pikri-təjribisiga tayanojanlıkı, Hudanıñ əzidinla biwasita danalik izdimigənlilikidin boldi, dəp қaraydu. Uning kəzkarixi bu jəhəttin toғra boluxi mumkin.

16 Mən kütüp turattim, qünki ular gəp kilmidi,
bəlki jimjit ərə turup қayta jawab bərmidi);□
17 Əmdi əzümning nəwiti də mən jawab berəy,
Mənmu bilginimni kərsitip berəy.
18 Qünki dəydioqan səzlirim lik toldi;
Iqimdiki Roh manga türtkə boldi;□
19 Mana, қorsikim eqilmioqan xarab tulumiqla
ohxaydu;
Yengi xarab tulumlari partlap ketidioqandək part-
laydioqan boldi.
20 Xunga mən sez kılıp iqimni boxitay;
Mən ləwlirimni eqip jawab berəy.
21 Mən həqkimgə yüz-hatirə kilmaymən;
Wə yaki həq adəmgə huxamət kilmaymən.
22 Mən huxamət қilixni əgənmigənmən; undak
bolidioqan bolsa,

- **32:16 «Bu üqəylən həyranuğəs bolup, ... Mən kütüp turattim, qünki ular ... Jimjit ərə turup қayta jawab bərmidi»** — bu səzlər (15-16-ayat) bizgə kitabning yazoqisining, yəni bu ixlarni hatiriligüqining kim ikənlikigə nisbətən yip uqi təminləydu. Kitabtiky nəsriy (xeiriyyət xəklidə bolmioqan) kisimlarda pəkət bu yərdila «mən» degən almaxni uqrıtimiz. Xunga biz xundak қaraymızkı, məzkur kitabni yazoqı Elihu boluxi kerək. Biz uning ərxtə bolovan kengəxlərdin қandaq həwərdar bolovanlığını bilməymiz. Xunisi enikkı, u əzi bayan қılqandək «hərbir adəmgə təlim bərgüqi bolovan Hudanıng Rohı»ning wəhiysi arkılık xu ixlarnı bilgən; xuning bilən u bu ixlarnı hatirə қalduroqan bolsa kerək.
- **32:18 «Iqimdiki Roh manga türtkə boldi»** — Elihu ikkinqi kətim Muğəddəs Rohıning təsirini tiləqə alıdu. U Ayupka bərməkqi bolovan təlimini dəl muxu Rohın kəlgən, deməkqi.

Yaratkuqum qokum tezla meni elip ketidu». □

33

Elihuning birinqi bayani — Huda adəmlərgə bərgən tərbiyilər

¹ «Əmdilikdə, i Ayup, bayanlırimoqa կulak salıqaysən,

Səzlirimning həmmisini anglap qıkqaysən.

² Mana hazır ləwlirimni aqtım,

Aoqzimda tilim gəp kılıdu.

³ Səzlirim kənglümədək durus bolidu,

□ 32:22 «**Mən huxamət kılıxni əgənmigənmən; undak bolidiqan bolsa, yaratkuqum qokum tezla meni elip ketidu**» — xübhəsizki, həqkimgə yüz-hatırə kılmaslıq toqridur; bu lilla gəp kilixtiki aldinkı bir xərt. Biraq Elihu Ayupning «**Huda ola** huxamət kılıx» gunahlıdır, degən səzini (7:11-13ni kərüng) qüxənmigəndək kılattı; xunga Elihu pəkətla «**adəm gə** huxamət kılıx» toqrisida sözləydi.

Ləwlirim sap bolqan təlimni bayan қılıdu. □

4 Təngrining Rohı meni yaratkan;

Həmmigə Қadirning nəpisi meni janlanduridu. □

5 Jawabing bolsa, manga rəddiyə bərgin;

Səzliringni aldimoşa səpkə կoyup jənggə təyyar turoqın!

6 Mana, Təngri aldida mən sanga ohxax bəndimən;

Mənmu laydin xəkilləndürülüp yasaloqanmən. ■

7 Bərhək, mən sanga həq wəhimə salmakçı əməsmən,

Wə yaki mən saloqan yük sanga besim bol-

□ **33:3 «Səzlirim kəndlümæk durus bolidu, ləwlirim sap bolqan təlimni bayan қılıdu»** — biz Elihuning səzlirining bəzilirini naşayiti durus, xundakla Hudanıng Rohının təlimi bilən kəlgən, dəp karisağmu, bəzi jaylarda u yənilə əz natiklikli bilən səz қılıdu. Əgər bizning Elihu məzkur kitabning yazuqisi degən pikrimiz toqraq bolidiqan bolsa, u jəzmən bu jəhəttə əz kəmqilikini səzməy қalmaydu. Xundaktimu u biz üçün bu əməliy səhbətni təswirləp kalduroqan; əzinin nemə degənlikinimu (səzmən bolsimu) biz üçün səmimiylilik bilən hatırılıydu. Bəzidə biz hətta uning səzliridin uni bir һakawur adəm ohxaydu dəp pərəz kılıp қalımız. Həlbuki, bizmu bilip yetiximiz kerəkki, məlum kixining səzmən bolup kətkənlikli bilən gəplirining həmmisi կuruq boluxi natayın. Biz həmmə adəmning səzini səwr-takət həm dikkət bilən angliximizə toqraq kelidu. Buningdin sirt, Elihuning xeir xəkildə bolqan bayanlıri baxka səzligüqilərning xeiriyyə səwiyyisigə yətməydu. Bu yənə uning bizgə bu əməliy ixlarnı, əməliy bayanlarnı əyni-əyni kəyt kiloqanlığını ispatlaydu. □ **33:4 «Həmmigə Қadirning nəpisi meni janlanduridu»** — yaki «Həmmigə Қadirning nəpisi manga jan bərgən». ■ **33:6** Ayup 9:35; 23:10

maydu. □

8 Sən dərwəkə կulikimə gəp կildingki,
Θz awazing bilən: —■

9 «Mən həq itaətsiz bolmay pak bolimən;
Mən sap, məndə həq gunah yok...»

10 Mana, Huda məndin səwəb tepip hujum
kilidu,

U meni Θz düxmini dəp կaraydu; ■

11 U putlirimni kixənlərgə salidu,
Həmmə yollirimni kəzitip yürüdu» —
degənlikngni anglidim. □ ■

12 Mana, mən sanga jawab berəyki,
Bu ixta geping toqra əməs;

□ **33:7** «**Bərhək, mən sanga həq wəhimə salmakçı əməsmən**» — Elihu muxu yerdə Ayupka baxķılarning sezlirining eçir kəlgənlikini, xundakla uning əzinin bəzi hiyalliridin қorķup kətkənlikini azraq sezip, uni hatırjəm kılmaqçı bolqan boluxi mumkin. ■ **33:8** Ayup 10:7; 16:17; 23:10,11; 27:5 ■ **33:10** Ayup 13:24; 16:9; 19:11 □ **33:11**

«Ayupning «Mən həq itaətsiz bolmay pak bolimən; mən sap, məndə həq gunah yok... Mana, Huda məndin səwəb tepip ... Həmmə yollirimni kəzitip yürüdu» — degənlikngni anglidim» — (9-11-ayətlər) Elihu Ayupka: «Kulikimə mundak gəp կilding» dəp uning kılqan üç gepini əyibləydi. Birinqisi söz: «Mən həq itaətsiz bolmay pak bolimən; mən sap, məndə həq gunah yok...». Əməliyəttə, Ayup bu sezlərni kılminoqan; u pəkət Hudaqə: «Hərbir gunahımni etirap kılıp kəqürüm kılindim, hazır wijdanimoqa hilap həq gunahımning barlığını bilməymən» degəndək sezlərni kılqan. Bu söz əzinini pütünləy sap, pütünləy bigunah, degənlik əməs, əlwəttə. Elihu muxu yerdə hatalık ətküzidu. İkkinqisi söz: «Mana, Huda səwəb tepip manga hujum kilidu, U meni Θz düxmini dəp կaraydu» — Bu söz rastla 13:24də wə yənə 14:7də tepilidu. Üqinqisi söz: «U mening putlirimni kixənlərgə salidu, həmmə yollirimni kəzitip yürüdu» — bu söz 13:27də tepilidu. ■ **33:11** Ayup 13:27; 14:16

Qünki Təngri insandin uluəqdur.

13 Sən nemixka uning bilən dəwalixip: —

U Əzi kılqan ixliri toqıruluk həq qüxənqə bərməydu» dəp yürisən?□

14 Qünki Təngri həkikətən gəp kılıdu;

Bir ketim, ikki ketim,

Lekin insan buni səzməydu;□

15 Qüx kərgəndə, keqidiki oqayıbanə alaməttə,

— (Kattik uyku insanlarnı başkanda,

Yaki orun-kərpiliridə ügdək başkanda) —

16 — Xu qaqlarda U insanlarning ķulikini aqidu,

U ularoqa bərgən nəsihətni *ularning yürikigə* məhürləydu.□

17 Uning məksiti adəmlərni *yaman* yolidin yanduruxtur,

□ **33:13 «Sən nemixka ... — «U Əzi kılqan ixliri toqıruluk həq qüxənqə bərməydu» dəp yürisən?»** — Ayup əslidə «U Əzi kılqan ixliri toqıruluk həq qüxənqə bərməydu» demigən; bəlkı u Hudanıng **bəzi** kılqan ixlirini, bolupmu əz bexiqə qüxürgənlirini qüxəndürməydinqanlığını eytənədi. Elihuningmu muxu yeridə hatalıçı bar. Baxqə bir hil tərjimi: «Sən nemixka uning bilən dəwalixip: — «U insanning həmmə səzlirigə həq jawab bərməydu» dəp yürisən?». □ **33:14 «Bir ketim, ikki ketim»** — bəlkim «birnəqqə ketim» wə xuningdək «hərhil yol bilən» degənni kersitidioqan bir ibarə boluxi mumkin.

□ **33:16 «... U insanlarning ķulikini aqidu, U ularoqa bərgən nəsihətni *ularning yürikigə* məhürləydu»** — biz Elihuning bu səzini nahayiti əhmiyyəti bar dəp қarayımız. U Huda Əz Rohı arkılık insanqa səzlərini yətküzüp nəsihət kılıdu, dəydu; əgər insan bu səzlərgə կulaq salmisa, Huda yənilə xəpkəti bilən qüxlər arkılık insan ķulikini eqip bu agahlanduruxlirini həm nəsihətini bekitip mehürləydu. İkkinçi կurnıng baxqə bir hil tərjimi: «U ularını agahlar bilən կorkitidu».

Insanni təkəbburlukṭin saklaxtur; □

18 Buning bilən *Huda* adəmning jenini kəz yətməs həngdin yandurup, saklaydu, uning һayatını қılıqlınixtin қoṣdaydu.

19 Yaki bolmisa, u orun tutup yetip қaloqinida aqriq bilən,
Səngəklirini өз-ara sokuxturup biaram қilix bilən,
Tərbiyə қilinidu.

20 Xuning bilən uning pütün wujudi taamdin nəprətlinidu,
Uning jeni hərhil nazu-nemətlərdin қaqidu. ■

21 Uning eti kəzdin yokılıp ketidu,
Əslidə kərünməydiqan səngəkliri bərtüp qikidu.

22 Buning bilən jeni kəz yətməs həngəqa yekin kelidu,
Hayati һalak қiloqası pərixtilərgə yekinlixidu;

□ **33:17 «Uning məksiti adəmlərni yaman yolidin yanduruxtur, insanni təkəbburlukṭin saklaxtur»** — Elihuning qüxəndürüxi boyiqə eytkanda, insanning əng qong məsilisi təkəbburlukṭin ibarət. *Huda* Өz iltipati arkılıq awwal insanoqa Rohı arkılıq nəsihət kildi; anglimisa u qüxlər arkılıq nəsihətni bekitidu; yənə anglimisa kesəllik yaki baxlaş müxküllükler bilən adəmni agahlandıdurup, uni һalakəttin yanduridu (18-22-ayətlər). Bu jazalax əməs, bəlki Hudaning muhəbbitudin qılkən tərbiyidur; U mana muxular arkılıq insanni əz təkəbburlukının akıwitidin қoṣdap қalidu. Elihuning bu təlimi insan üçün zor əhmiyətkə igə; Elihuning təlimi Ayupning əhwali toqrisida qüxənqə bərmigən bilən, uning səzlirining Ayupka azraq paydisi təgkən bolsa kerək; azab-okubətlər bolsa, dərwəkə կəlbidiki təkəbburluğni axkarilaydu. Ayupning ahirida қiloqan towiliri asasən əz təkəbburlukıqa nisbətən bolongan (42-bab). ■ **33:20**

Zəb. 107:18

23 Birak, əgər uning bilən bir tərəptə turidioğan kelixtürgüqi bir pərixtə bolsa,
Yəni mingining iqidə birsi bolsa,
— İnsan balisiqə toqlra yolni kərsitip beridioğan kelixtürgüqi bolsa, □

24 Undakta *Huda* uningoşa xəpkət kərsitip: «Uni həngdin qüxüp ketixtin kutkuzup köyəqin,
Qünki Mən nijat-ķutuluxka kapalət aldim» — dəydu. □

25 Buning bilən uning ətliri balılık waktidikidin yumran bolidu;
U yaxlıkıqə kaytidu.

26 U Təngrigə dua kılıdu, U xəpkət kılıp uni ķobul kılıdu,
U huxal-huram təntənə kılıp Uning didarini

□ **33:23 «Əgər uning bilən bir tərəptə turidioğan kelixtürgüqi bir pərixtə bolsa...»** — «pərixtə» degən söz əməliyəttə «həwər yətküzguqi» degən mənidə. Təwrat birinqi kisiim («Yaritilik») «Pərvərdigarning Pərixtisi»ni bizgə tonuxturidu; bu Pərixtə birdinbir, naħayiti sirlıq zat. Uni kərgənlərmə: «Biz Hudanıñ Əzini kərgən» deyixidu. Bu Pərixtə «Uz yeri»də turqan Ismail həm anisi Həjərgə kerünüp ularnı ussuzlukṭın kutkuzoqan. Həq bolmioqanda, Elihu muxu yerdə adəmni gunahtın kutkuzux hizmiti pəkət insan həm Huda ot-turisida turidioğan, xundaqla insandin üstün turidioğan mundak bir zat təripidin bolidu, dəydu. Bu «Hudanıñ Pərixtisi» Elihu «mingdin bir» degən bu Pərixtə Ayup ilgiri bexarət kılqan «Kelixtürgüqi» həm «Kutkuzoququm» degən zattin baxka birsi əməs. Elihu bu yerdə bizgə yənilə naħayiti əhəmiyyətlik təlim həm karamət bir bexarətni beriwaitidu. **«İnsan balisiqə toqlra yolni kərsitip beridioğan ...»** — yaki «İnsan balisiqə uning (demək, Hudanıñ) həkkaniyilik kərsitip beridioğan...». □ **33:24 «... Mən nijat-ķutuluxka kapalət aldim»** — ibraniy tilida «... Mən nijat-ķutuluxka kapalətaptim».

kəridu,
Həmdə *Huda* uning həkəhaniylikini əzigə
kayıturidu. ■

27 U adəmlər aldida kūy eytip: —

«Mən gunah kıldım,
Toqra yolni burmilioqanmən,
Bırak tegixilik jaza manga berilmidi! □

28 U rohımnı həngəq qüxüxtin կutkuzdi,
Jenim nurni həzurlınip kəridu» — dəydu.

29 Mana, bu əməllərning həmmisini Təngri
adəmni dəp,
Ikki hətta üq mərtəm ayan kılıdu, □

30 Məksiti uning jenini həngdin yandurup
kutkuzuxtur,

Uni həyatlıq nuri bilən yorutux üqündür. ■

31 I Ayup, manga կulaq saloqaysən;
Ününgni qıarma, mən yənə səz kılay.

32 Əgər sezliring bolsa, manga jawab kiliwərgin;
Səzligin! Qünki imkaniyət bolsila mening seni
aklıoqum bar.

33 Bolmisa, meningkini anglap oltur;
Süküt kiloqin, mən sanga danalikni əgitip
köyay». ■

■ **33:26** Zəb. 50:15; Yəx. 58:9 □ **33:27** «U adəmlər
aldida kūy eytip: ...» — yəki «U adəmlərgə karap:...»
yəki «U adəmlər aldida etirap kılıp:...». □ **33:29** «Ikki,
hətta üq mərtəm ayan kılıdu» — «ikki, üq mərtəm» degen
səz adəttə «birnəqqə mərtəm»ni kərsitudu. Demək, üq kətim
bilən tohtimaydu; bu bayan Hudanıng bizgə bolqan qonguktur
mehri-xəpkitini ayan kılıdu; bıraq həqkim bu pakittin paydilinay
dəp Hudanıng səwr-takıtını Simisun, bu intayın hətərlik ix,
əlwəttə! ■ **33:30** Zəb. 56:13

34

*Elihuning ikkinqi bayani — Ayupni yənə
əyibləx, Yaratkuqining harakterini təswirləx*

- 1 Elihu yənə jawabən mundak dedi: —
- 2 «I danixmənlər, səzlirimni anglangalar,
I təjribə-sawaqlıq adəmlər, manga կulak sel-
inglar.
- 3 Eoiz taam tetip bağkandək,
Kulak səzning təmini sinap bakıdu. ■
- 4 Əzimiz üçün nemining toqra bolidioğanlığını
baykap tallaylı;
Arimizda nemining yahxi bolidioğanlığını
biləyli!
- 5 Qünki Ayup: «Mən həkkaniydurmən»,
Wə: «Təngri mening həkkimni bulap kətkən» —
dəydu. □ ■
- 6 Yənə u: «Həkkimə ziyən yətküzidiqan,
yaloqan gəpni kılıxım toqrimu?
Həq asiylikim bolmioqını bilən, manga sanjiloqan
ok zəhmigə dawa yok» — dəydu. □ ■

■ 34:3 Ayup 12:11 □ 34:5 «... Ayup: «Mən həkkaniydurmən», wə: «Təngri mening həkkimni bulap kətkən» — dəydu» — Ayup «Mən həkkaniy» degən səzni biwasitə eytmioqan bolsimu, dərwəkə uning gəp-səzliridin xu mənə qikip turidu. «Huda mening həkkimni tartıwaloqan» degən səzni u 27:2də eytikan. «Mening həkkim» degən səz toorluluq xu ayəttiki izahatni kərüng. ■ 34:5 Ayup 27:2

□ 34:6 «Yənə u (Ayup): «... Həq asiylikim bolmioqını bilən, manga sanjiloqan ok zəhmigə dawa yok» — dəydu» — dərwəkə, Ayup 6:4də Huda meni ok etip yarilandurdi, degən. Bırak bizningqə u Elihuning əzini muxu yerdə əyibligini boyiqə: «Huda meni yaloqan gəp kılıxka məjburlaydu» dəp eytikan əməs. Okurmənlər əzi bu səzning toqra yaki natoqra ikənlikini oyliyalaydu. ■ 34:6 Ayup 6:4

- 7** Kəni, Ayupka ohxaydioqan kim bar?!
 Uningoqa nisbətən baxkılarnı һäkarətləx su iqlikəndək addiy ixtur.□
- 8** U kəbihlik kılıquqilaroqa həmrəh bolup yürüdu,
 U rəzillər bilən billə mangidu.□
- 9** Qünki u: «Adəm Hudadin səyünsə,
 Bu uningoqa həqkandak paydisi yok» dedi.□
- 10** Xunga, i danixmənlər, manga կulaқ selinglar;
 Rəzillilik Təngridin yırakta tursun! Yamanlıq
 Həmmigə Қadirdin neri bolsun!■
- 11** Qünki U adəmning kılıqanlarını əzigə
 kayturidi,
 Hər bir adəmgə əz yoli boyiqə tegixlik nesiwə
 tapkuzidu.■
- 12** Dərhəkikət, Təngri həq əskilik kilmaydu,

-
- **34:7 «Uningoja (Ayupka) nisbətən baxkılarnı һäkarətləx su iqlikəndək addiy ixtur»** — Ayupning (ķattık azabtin degən) bəzi sözləri intayın aqqıqlanoqanlığının etyiloqını bilən, bizningqə «Baxkılarnı һäkarətləx uningoqa nisbətən su iqlikəndək addiy ixtur» degən bu söz həddidin exip kətkən.
- **34:8 «U (Ayup) kəbihlik kılıquqilaroqa həmrəh bolup ... rəzillər bilən billə mangidu»** — Elihuning bu qepigə ispat barmu? Bizningqə yok. Biraq bu söz keqmə mənidə etyiloqan bolsa «Ayup eqizda yamanlarning yolidə mangidu» degən mənidimu boluxi mumkin. □ **34:9 «Qünki u: «Adəm Hudadin səyünsə, bu uningoqa həqkandak paydisi yok» dedi»** — bizningqə, Ayup bu sözni demigən; u əzining rəzillər həq jazalanmay, yamanlığını kiliweridioqanlığını kərgənlikini etyikan; biraq u yənə əzining ularning yaman yolidə hərgiz mangmaydioqanlığını enik etykan; xunga Elihuning bu qepi səl adil bolmidi, dəp karaymız. ■ **34:10** Kan. 32:4; 2Tar. 19:7; Ayup 8:3; 36:23; Zəb. 92:15; Rim. 9:14 ■ **34:11** Zəb. 62:12; Pənd. 24:12; Yər. 17:10; 32:19; Əz. 7:27; 33:20; Mat. 16:27; Rim. 2:6; 1Kor. 3:8; 2Kor. 5:10; Əf. 6:8; Kol. 3:25; 1Pet. 1:17; Wəh. 22:12

Həmmigə Kadir həkümni hərgiz burmilimaydu.

13 Kim Uningoqa yər-zeminni amanət kılōan?

Kim Uni pütkül jahanni baxķuruxka təyinlidi? □

14 U pəkət kənglidə xu niyətni kilsila,

Əzining Rohini həm nəpisini Əzigə
kayturuwalsila, □ ■

15 Xuan barlıq ət igiliri birgə nəpəstin қalidu,

Adəmlər topa-qangoqa kaytidu. □ ■

16 Sən danixmən bolsang, buni angla!

Səzlirimning sadasiqa қulak sal!

17 Adalətkə əq bolouqi həküm sürələmdü?

Sən «Həmmidin Adil Bolouqi»ni gunahkar bek-

□ 34:13 «Kim Uningoqa yər-zeminni amanət kılōan? Kim Uni pütkül jahanni baxķuruxka təyinlidi?» — Elihuning bu munazirisi (10-13), bəlkim, Huda xunqə yukarı orunda turoqandin keyin, Uningoqa həq adəm para yegüzəlməydu, Uning həkümigə həqkandak təsir yətküzəlməydu, degənlik. Bırak u əğər: «Huda bizdin intayın yukarı turoqaqka, Uning adillikti biz tonuqan həm qüixinidiqan adilliktin pütünləy baxķıqə, pütünləy baxķa harakterida» deməkqi bolsa, biz uning bu pikrigə қoxulmaymız. □ **34:14 «Əzining Rohini həm nəpisini Əzigə kayturuwalsila,...»** — yaki «Əzi (Huda) uning rohini həm nəpsi Əzigə kayturuwalsila...» ■ **34:14 Zəb. 104:28-29; Top. 12:7** □ **34:15 «U pəkət kənglidə xu niyətni kilsila, əzining Rohini həm nəpisini əzigə kayturuwalsila, xuan barlıq ət igiliri birgə nəpəstin қalidu, adəmlər topa-qangoqa kaytidu (14-15)»** — demək, Huda insanni yaratqandan keyin, həmmə ix «aptomatik əhalə» dawamlaxmaydu. Huda hərdaim, hər nəpisidə insandin həwər alidu — bolmisa u əhəyat əkalmaydu. ■ **34:15 Yar. 3:19; Top. 12:7**

itəmsən?! □ ■

18 U bolsa padixahni: «Yarimas!»,

Mətiwərlərni: «Rəzillər» degüqidur. □

19 U nə əmirlərgə həq yüz-hatırə kilmaydu,

Nə baylarnı kəmbəqəllərdin yüksiri kərməydu;

Qünki ularning həmmisini U Əz қoli bilən yaratkandur. □ ■

20 Kəzni yumup aqkuqə ular ətüp ketidu,

Tün yerimida həlkərmu təwrinip dunyadin ketidu;

Adəmning қolisiz uluqlar elip ketilidu.

□ **34:17 «Adalətkə əq boluqı həküm sürələmdü?» —**

degən bu məsilə «Ayup» degən bu kitabning tüt məsilisi hesablinidu. Bu yerdə Elihu bu retorik soaloqa ھeqkandaq jawab yaki ispat bərməydi. Küq-höküklik boluxning, adalətlik boluxka barawər boluxi natayin. Huda Əzining yahxılığını, mehîr-muhəbbitini, həmmə səzигə bolqan wapadarlığını, toluk adalitini bolsa kılqan ixliri arkılık ispatlaydu. Bolupmu Zəbur həm Injiloqa asasən, Huda ahirda Əzi barlıq kılqan həkümlirini hərbir insanoqa eniç namayan kılıdu; xu kuni Hudaning adil həkümlrigə ھeqkim rəddiyə berəlməydi; u qaqda Uning mutlək adillik həmmə insanoqa ispatlinip toluk ayan bolidu.

■ **34:17 Yar. 18:25; Ayup 5:18; 8:3; 21:22; Rim. 3:5 □ 34:18**

«U bolsa padixahni: «Yarimas!», mətiwərlərni: «Rəzillər» degüqidur» — buning baxka birhil tərjimisi: «Padixahlaroqa: «Yarimas!», mətiwərlərgə: «Rəzillər!» degili bolamdu?»

□ **34:19 «U nə əmirlərgə həq yüz-hatırə kilmaydu, nə baylarnı kəmbəqəllərdin yüksiri kərməydu; qünki ularning həmmisini U Əz қoli bilən yaratkandur» —** Ayup bu gəpni angliyanda gəp kılqan bolsa: «Mən Hudaning mening ixlirimni dəl axundak bitərəplik bir tərəp қlixini kütməktimən!» deyixi mumkin idi. Elihuning bu gəpi uningoqa anqə təsəlli berəlməydi. ■ **34:19 Kan. 10:17; 2Tar. 19:7; Ayup 37:24; Ros. 10:34; Rim. 2:11; Gal. 2:6; Əf. 6:9; Kol. 3:25; 1Pet. 1:17**

21 Qünki Uning nəzəri adəmning yollirining üstidə turidu;
 U insanning bar kədəmlirini kerüp yürüdu. ■
22 Xunga kəbihlik kıləquqilaroqa yoxurunəudək həq қarangoquluk yoktur,
 Hətta əlümning sayisidimu ular yoxurunal-maydu. □ ■
23 Qünki Təngri adəmlərni aldioqa həküm kılıxka kəltürük üçün,
 Ularnı uzunoqıqə kəzitip yürüxining hajiti yoktur. □
24 U küqlüklərni təkxürüp olturmayla parə-parə kiliwetidu,
 Həm baxķılarnı ularning orniqa կoyidu;
25 Qünki ularning kılıqanlırı uningoqa enik turidu;
 U ularnı keqidə əriwetidu, xuning bilən ular yanjılıdu.
26 U yamanlarnı halayık aldida kaqatlıqandək ularnı uridu,
27 Qünki ular uningoqa əgixixtin bax tartkan, Uning yolliridin həqbırını həq ətiwarlimiğan. ■
28 Ular xundak kılıp miskinlərning nalə-pəryadını Uning aldioqa kirdüzidu,

■ **34:21** 2Tar. 16:9; Ayup 31:4; Zəb. 34:15-17; Pənd. 5:21; 15:3; Yər. 16:17; 32:19 □ **34:22** «Xunga kəbihlik kıləquqilaroqa yoxurunəudək həq қarangoquluk yoktur... ular yoxurunal-maydu» — demək, Huda barlıq ixlarnı birakla kərəligəqkə, uning sotqı boluxka toluk salahiyiti bar. ■ **34:22** Zəb. 139:11-12; Am. 9:2, 3; Ibr. 4:13 □ **34:23** «Qünki Təngri adəmlərni aldioqa həküm kılıxka ... uzunoqıqə kəzitip yürüxining hajiti yoktur» — bu ayətning baxka hil tərjimiliri uqrixı mumkin. ■ **34:27** Zəb. 28:4-5; Yəx. 5:12

Xuning bilən U ezilgүqilərning yalwuruxini anglaydu.□

29 U sükütte tursa, kim aqrinip kakxisun.

Məyli əldin, məyli xəhstin bolsun,
Əgər U xərpitini kərsətməy yüzini yoxuruwalsa,
kim Uni kərəlisun?□

30 Uning məksiti iplaslar həkümranlıq kilmisun,
Ular əl-əhlini damioqa qüxürmisun degənlilik.

31 Qünki buning bilən ulardin birsi Təngrigə:
«Mən təkəbburluk kılqanmən;

Mən toqagini yənə burmilimaymən;

32 Əzüm bilmiginimni manga egitip koyqaysən;
Mən yamanlıq kılqan bolsam, mən կayta kilmaymən» — desə,□

33 Sən Uning bekitkinini rət kılqanlıking üçün,
U pəkət sening pikring boyiqila insanning kılqanlırını Əzigə կayturuxi kerəkmə.

Mən əməs, sən karar kiliçing kerəktur;
Əmdi bilgənliringni bayan kilsangqu!

34 Əkli bar adəmlər bolsa,

□ **34:28 «Ular (rəzillər) xundak kılıp miskinlərning nalə-pəryadını uning aldioqa kirgüzidü, ... U (Huda) ezilgүqilərning yalwuruxini anglaydu»** — Elihu bəlkim bu sezlirini Ayupka daritip ettidü: «Sən mundaq rəzil ixlarnı kılqanmu?». □ **34:29 «U sükütte tursa, kim aqrinip kakxisun?»** — ayətning birinqi kismining baxqa birhil tərjimisi «U ixlarnı tinqlandursa, kim aqrinip kakxisun?». Ayətning ikkinqi kismida, «Hudanıg Əz yüzini yoxuroqanlıq», xübhisizki, uning kixilərgə məlum birhil jaza-sawaq berixini bildüridü. □ **34:32 «...Əzüm bilmiginimni manga egitip koyqaysən; mən yamanlıq kılqan bolsam, mən կayta kilmaymən»** — Elihu xübhisizki, Ayupni xundak bir ikqrarnı (31-32-ayəttiki sezlər bilən) kiliçka dəwət kiliwatidü. Birak Ayupta təkəbburluk bolqını bilən, u hərgizmə «iplas» yaki «munapiq»lardın əməs.

Gepimni angloqan dana kixi bolsa: —

³⁵ «Ayup sawatsizdək gəp қildi;
Uning səzliridə əkil-parasəttin əsər yok» —
dəydu.

³⁶ Ayup rəzil adəmlərdək jawab bərgənlikidin,
Ahıroqıqə sinalsun!□

³⁷ Qünki u əz gunahining üstigə yənə asiylikni
köxidü;

U arimizda *aħanat bilən* qawak qelip, Təngrigə
karxi səzlərni kəpəytməktə».

35

*Elihuning üqinqi bayani — «Huda keqidə at
ķiloqan nahxilar»*

¹ Elihu yənilə jawab berip mundağ dedi: —

² «Sən muxu gepingni, yəni «Həkkəaniylıkım
Təngriningkidin üstündür» deginingni toorqa

□ **34:36 «Ayup rəzil admlərdək jawab bərgən...»** —
Elihuning bu səzi bolsa naħayiti eqir xikayət hesablinidu.
Tewəndə Elihu Ayupni «asiylik ķiloqan» dəpmu əyibləydi. Bırak
dərd-ələmdin, ümidsizliktin, ķattık aqırıqlardın qıkkən aqqık
həm gumanlıq gəpni «asiylik» degili hərgiz bolmayıdu. Bu
jəhəttə Elihu səl həddidin ixiprak səzligən. «U ahıroqıqə
sinalsun!» deyixmu «bir yanda azadə olturoqan» kixilər üçün
deməkkə asan gəptur!

dəp қарамсən? □

3 Xundak bolqanlıki üçün sən:
«Həkkaniylikning manga nemə paydisi bolsun?
Gunaḥ kilmioqinimning gunaḥ kiloqiniməqa
ķarioqanda artukqılıki nədə?» dəp soriding . □ ■

4 Əzüm səzlər bilən sanga *jawab berəy*,
Sanga həm sən bilən billə bolqan ülpətliringgə
jawab berəy; □

5 Asmanlaroqa ķarap bakjin;
Pələktiki bulutlaroqa səpsaloqin;
Ular səndin yüksəridur.

6 Əgər gunaḥ kiloqan bolsang, undakta Təngrigə
kəysi ziyankeşlikni kılalayttinq?
Jinayətliring kəpəysimu, undakta uningoşa
kəndak ziyanlarnı salalar iding?

7 Sən həkkaniy bolqan təkdirdimu, Uningoşa
nemə berələytting?

□ **35:2 «Sən (Ayup) muxu gepingni, yəni «Həkkaniylikim Təngriningkidin üstündür» deginingni toqlra dəp қaramsən?»** — bu səzmu bək qattık eytılqan. Ayup əslidə «Mən həkkaniy» degini həm Hudanıg adalitidin bəzi gumanlıq gəplərni kiloqını bilən, əməliyəttə kap yürəklilik kılıp «Həkkaniylikim Təngriningkidin üstün» degən gəpni kılıp bakmioqan. Okurmənlər özürlü birnemə desun. □ **35:3 «...sən (Ayup): «Həkkaniylikning manga nemə paydisi bolsun? Gunah kilmioqinimning gunaḥ kiloqiniməqa ķarioqanda artukqılıki nədə?» dəp soriding»** — Elihu yüksəridə Ayupni əyibləp: «Sən «Adəm Hudadin səyünsə, buning uningoşa həqkandak paydisi bolmayıdu» degənsən» (9:34) deginini hazırlıkrarlaydu. ■ **35:4 Ayup 34:9 □ 35:4 «Sanga həm sən bilən billə bolqan ülpətliringgə jawab berəy»** — «ulpətliring» degən səz bəlkim Ayupning üç dostını əməs, bəlkı uning bilən ohxax kəzkaraxta bolqanlarnı (həzirmu Ayupning yenida olturoqanlarnı?) kərisitixi mumkin.

U sening қолунгдин nemimu alar-hə? □ ■

8 Sening əskilikliring pəkət səndək bir insanoqila,

Həkkənaliyliking bolsa pəkət insan balilirioqla təsir ķilidu, halas.

9 Adəmlər zulum kəpiyip kətkənlikidin yalwuridu;

Küqlüklərning besimi tüpəylidin ular nalə-pəryad kətüridu. □

10 Bırak həqkim: «Keqilərdə insanlar oqa nahxa ata ķiloquqi yaratkuqum Təngrini nədin izdixim kerək?» deməydu.

11 Uning bizgə əgitidioqını yər-zemindiki ҳaywanlar oqa əgitidioqınınidin kəp,

Həm asmandıki uqar-ķanatlar oqa əgitidioqınınidin artuk əməsmu?

12 Ular nalə-pəryad kətüridu, bırak rəzil adəmlərning ҳakawurlukining təsiri tüpəylidin,

□ **35:7 «Sən həkkənaliy bolqan təkđirdimu, Uning oqa nema berələyttinq? U sening қolungdin nemimu alar-hə?»** — Elihuning bu kəzkarixi Elifazningkigə (22:3-ayəttiki) ohxaydu. Biz yənilə awwalkı ayəttiki izahatni təkrarlaymız: — «1:8-ayəttə, Hudanıng Əzidə Ayuptin aloqan razılıkı, hursənlikı nahayıti gəwdilinip turidu. Xuning bilən bir wakıtta biz Təwrattiki «Yaritiliş» degən kisimda Hudanıng insanning tüpəylidin bolqan azablıridin həwərdar bolımız. Huda gərqə uluəlük işisi bolsımı, U yənilə bizdin hursənlik izdəydu yaki bizdin rənjiydu həm azablinidu. Xuning üçün Elihuning 5-8-ayəttiki bu səzləri intayın hata eytılqan sezlərdür». ■ **35:7** Ayup 22:2; Zəb. 16:2; Rim. 11:35 □ **35:9 «Küqlüklərning besimi tüpəylidin...»** — ibraniy tilida «Küqlüklərning biliki tüpəylidin...».

Uni Huda ijabət kilmaydu. □ ■

13 Bərhək, Təngri կորուկ duaqla կուլակ salmioqan yərdə,

Həmmigə Қadir muxularoqa əhmiyət bərmigən yərdə,

14 Sən: «Mən Uni kərəlməymən» desəng, *U qandaq կուլակ salsun?*

Dəwaying tehi Uning aldida turidu,

Xunga Uni kütüp turoqin. □

15 Biraq U hazır *towa kılıx pursiti berip*, Өz oqəzipini tehi təkmigən əhwalda,

Ayup əzinining təkəbburlukını

□ **35:12 «Ular (ezilgənlər) nalə-pəryad kətüridu, biraq rəzil adəmlərning həkawurluğining təsiri tüpəylidi, uni Huda ijabət kilmaydu»** — Elihu bəlkim jəmiyət arisidiki yamanlarning həkawurluğ məlum bir dərijidin exip kətkən bolsa, jəmiyətning ularni qəklimigən səwənlikmu bar boluxi mumkin, deməkqi. Undakta pütkül jəmiyət, jümlidin bəzi bigunah kixilərmə ularning wəjидин Hudanıng tərbiyə-jazalixioqa uqrımay kalmaydu, deməkqi. Uning gepining orunluq yeri boluxi mumkin. Biraq Ayup (məyli uning həkawur yeri bolsun) bu «rəzillər»ning қatarioqa kirməydu. ■ **35:12** Ayup 27:9; Pənd. 1:28; 15:29; Yəx. 1:15; Yər. 11:11; Yh. 9:31 □ **35:14 «Dəwaying tehi Uning aldida turidu, xunga Uni kütüp turoqin»** — 23:8-10ni kərüng. Elihu aldida eytən səzləri bilən Ayupni asassız əyibligən bolsimu, «Dəwaying tehi Uning aldida turidu, xunga Uni kütüp turoqin» deyən bu söz, xübhisizki, Ayupka dəl jayida kiliñən sezdur. Elihu həq bolmioqanda, Ayupning həkikətən bir «dəwasi» barlığını etirap kılıdu. Ayətning baxka birhil tərjimisi: «Həmmigə Қadir muxularoqa əhmiyət bərmigən yərdə (13-ayət), sening: «Mən Uni kərəlməymən; dəwayim Uning aldida turidu, mən Uni kütüwatımən» deginindin keyin կandaq bolar?».

bilməmdioqandu? □ ■

16 Qünki Ayup կորու գը үզүн աօշին ազկան,
U tuturukşiz səzlərni kəpəytkən».

36

Elihuning tətinqi bayani: — Azablardin aloqan tərbiya

1 Elihu səzini dawamlaxturup mundak dedi: —

2 «Meni birdəm səzligili կոյսան,

Mən yənə Təngrigə wakalitən կilidioqan səzümning barlıqını sanga ayan կilimən.

3 Bilimni yiraklardin elip kəltürimən,

Adəmlərni Yaratkuqimni həkkaniy dəp hesablaydioqan կilimən. □

4 Mening gepim həkikətən yalıqan əməstur;

Bilimi mukəmməl birsi sən bilən billə bolidu. □

5 Mana, Təngri degən uluqdur,

Bırak U həqkimni kəmsitməydu;

□ **35:15** «Bırak U ... Өз օզipini tehi təkmigən əhwalda, Ayup өzinin təkəbburlukını bilməmdioqandu?» — bu səzmu bək qattık eytilqan səz bolup, Ayupni intayın təkəbbur adəm dəp jəzmləxtürudu. Bırak Ayup gərqə Hudaoja karita bəzi aqqık, azablik gəplərni կilqan bolsimu, u yənilə Hudadin əymnidioqan kixi idi. Baxka birhil tərjimisi: «Yənə kelip, sən tehi: «Uning օզipi həq jaza bərməydu, U asiylikni həq nəzərigə almayıdu» dəysən!» ■ **35:15** Ayup 11:6 □ **36:3**

«Bilimni yiraklardin elip kəltürimən...» — Elihu beridioqan misallarnı «yiraklardin» almakçı — demək, uzun tarix həm təbiəttin almaqçı. □ **36:4** **«Bilimi mukəmməl birsi»** — Elihu өzini bək yüksiri qaqlisa kerək; qünki u 37-babta dəl bu səzlər bilən Hudanıñ Өzini təswirləydu.

Uning qüxinixi qongkurdur, məksitidə qing turidu. □ ■

6 U yamanlarni hayat saklimaydu;

Birak ezilgənlər üçün adalət yürgüzidu. □

7 U həkkəniliyərdin kəzini elip kətməydu,

Bəlki ularni mənggüğə padixahlar bilən təhttə olturoquzidu,

Xundak kılıp ularning mərtiwisi üstün bolidu. ■

8 Wə əgər ular kixənləngən bolsa,

Japaning asaritigə tutulqan bolsa,

9 Undakta U ularoqa kıləlanlırını,

Ularning itaətsizliklirini,

Yəni ularning kərəngləp kətkənlikini ezlirigə kərsətkən bolidu.

10 Xuning bilən U կulaklırini tərbiygə ekip koyidu,

Ularnı yamanlıqtın қaytixka buyruydu.

11 Ular կulak selip Uningoqa boysunsila

Ular կalɔjan künlirini awatqılıkta,

Yillirini huxlukta ətküzidu.

12 Birak ular կulak salmisa, կiliqlinip dunyadin ketidu,

Bilimsiz һalda nəpəstin tohtap қalidu.

13 Birak kəngligə iplaslıkni pükkənlər yənilə adawət saklaydu;

□ **36:5 «Birak U həqkimni kəmsitməydu»** — Elihuning ayəttiki bu birinqi jümlisini alahidə əhmiyyətlik dəp қarıqojimiz bilən u yənilə uning 35-bab -7-ayəttiki bayanoqa səl zit kelidi.

■ **36:5 Ayup 9:4; 12:13, 16; 37:23; 38:23 □ 36:6 «U yamanlarni hayat saklimaydu; birak ezilgənlər üçün adalət yürgüzidu»** — Elihu əslidə «Mən silərning (üq dostning) gəpliringlər boyiqə uningoqa jawab bərməymən» degini bilən, u yənilə bu ayəttə ularning addiy hulasılırigə қaytip kəldi.

■ **36:7 Zəb. 33:18; 34:15-16; 113:8**

U ularoqa asarət qüxürgəndimu ular yənilə tilawət kilmaydu.

14 Ular yax turupla jan üzidu,
Ularning hayatı bəqqiwazlar arisida
tügəydu. □ ■

15 Birak U azab tartkuqılarnı azablardın bolğan
tərbiyə arkılık kutkuzidu,
U ular har bolğan waktida ularning կulikini
aqidu.

16 U xundak կilip senimu azarning aqzidin
ķistangqılıki yok kəng bir yərgə jəlp կilən
bolatti;
Undakta dastihining mayoqa toldurulən bol-
latti. □ ■

17 Birak sən hazır yamanlaroqa қaritiloqan tegix-
lik jazalaroqa tolduruləqansən;
Xunga *Hudanıng həkümi həm adaliti* seni tu-
tuwaldı. □

18 Өləzipingning կaynap ketixining seni
mazakka baxlap կoyuxidin huxyar bol;

□ **36:14 «bəqqiwazlar»** —ibraniy tilida bu söz «həzilək ər paňixə»ni kərsitudu. ■ **36:14** Ayup 22:16 □ **36:16 «U (Huda) xundak կilip senimu azarning aqzidin կistangqılıki yok kəng bir yərgə jəlp կilən bolatti; undakta dastihining mayoqa toldurulən bolatti»** — Elihuning 8-15-ayəttiki bərgən təlimi xuki, nuroqun azab-okübatlər əmiliyəttə jazalax əməs, bəlkı Hudanıng tərbiyisi bolidu. Xübhisizki, bu təlimning əhmiyiti bar. Birak u yənilə Ayupning asasiy əhwalını qüxənməydu. U təwəndə (17-ayəttə) yənilə Ayupni hata əyibləydi. ■ **36:16** Zəb. 23:5 □ **36:17 «Birak sən hazır ya-
manlaroqa қaritiloqan tegixlik jazalaroqa tolduruləqansən;
xunga Hudanıng həkümi həm adaliti seni tutuwaldi»** —
17-21-ayətlərning baxka hil tərjimiliri uqraxi mumkin. Əsli tekistni qüxinix səl təs.

Undakta hətta zor kapalətmə seni
kütkuzalmaydu.

19 Yaki baylikliring,

Yaki küqüngning zor tixixliri,
Əzüngni azab-okubəttin neri қılalamdu?

20 Keqigə ümid baqlima,

Qünki u qaqda həlk eż ornidin yokılıp ketidu.□

21 Huxyar bol, əskilikkə burulup kətmə;

Qünki sən *kəbihlikni* dərdkə *səwr boluxning*
ornida tallıqansən.

22 Mana, Təngri küq-kudriti tüpəylidin
üstündür;

Uningdək əgətküqi barmu?□

23 Kim Uningoşa mangidiqan yolni bekitip
bərgənidi?

Wə yaki Uningoşa: «Yaman қilding?» deyixkə
petinalaydu?■

24 İnsanlar təbrikləydiqan Hudanıng əməllirini
uluqlaxni untuma!

25 Həmmə adəm ularni kərgəndur;

İnsan balılırı yıraktın ularoqa қarap turidu».

*Hudanıng karamət əməlliri — Uning zor
həywisi dəhəxətlik қara կuyunda ayan bolidu*

□ **36:20 «Keqigə ümid baqlima»** — bu tolimu səlbiy mənidə
ixlitilgən. Bəlkim Elihu: Ayup baxkilar əzini kərməydiqan,
ezi yaman ixlarnı қılalaydiqan wakıtnı ümid bilən kütməktə,
deməkqi boluxi mumkin. □ **36:22 «Mana, Təngri
küq-kudriti tüpəylidin üstündür; Uningdək əgətküqi
barmu?»** — Elihuning təlimidiki intayın yahxi nukta xuki,
Hudanıng «əgətküqi»dur, U dəl Əzining Rohı arkılık insanıqa
yolyoruk beridu. ■ **36:23** Kan. 32:4; 2Tar. 19:7; Ayup 8:3;
34:10; Rim. 9:14

26 « — Bərəkək, Təngri uluəldur, biz Uni qüxinəlməyimiz,

Uning yillirining sanini təkxürüp enikliqli bil-maydu.■

27 Qünki U suni tamqılardın xümürüp qıkırıdu; Ular paroqa aylinip andin yaməqur bolup yaqıdu.

28 Xundak ķılıp asmanlar *yaməqurlarnı* կuyup berip,

Insan balılırı üstigə molqılık yaqduridu.

29 Birak kim bulutlarning tokuluxini,

Uning *samawi* qedirining gümbür-gümbür ķılıdiqanlığını qüxinəlisun?

30 Mana, U qaqmıki bilən ətrapini yoruk ķılıdu, Hətta dengiz təktinimu yoruk ķılıdu.□

31 U bular arkılık həlkələr üstdin həküm qıkırıdu;

Həm ular *arkılıkmu* mol axlıq beridu.■

32 U қollirini qaqmak bilən tolduridu,

Uning oqa uridioqan nixanni buyruydu.

33 *Hudanıng* güldürməmisi uning kelidiqanlığını elan ķılıdu;

■ **36:26** Zəb. 90:2; 92:8; 93:2; 102:12; Yəx. 63:16; Yioq. 5:19; Dan. 6:27; Ibr. 1:12 □ **36:30** «**Mana, U qaqmıki bilən ətrapini yoruk ķılıdu, hətta dengiz təktinimu yoruk ķılıdu**» — qaqmak dengizning qongkur yərlirigə texip yetidu. ■ **36:31**
Ayup 37:13

Ҳәтта kalilarmu sezip, uni elan қilidu. □

37

Elihuning tətinqi bayanining dawami — Hudanıng karamət əməllirini kərsətkənlini ayan қılıx ••• Kara կuyunning yekinlixixi

- ¹ Xundak, yürikimmu buni anglap təwrinip ketiwatidu,
Yürükim képidin qikip ketəy, dedi.
- ² Mana anglioqina! Uning hərkirigən awazini,
Uning aqzidin qikiatkan güldürmama awazini angla! □ ■
- ³ U awazini asman astidiki pütkül yərgə,
Qakmikini yərning kərigiqə yətküzidu.
- ⁴ Qakmakṭın keyin bir awaz hərkirəydu;
Əz həywitining awazi bilən u güldürləydu,
Awazi anglinixi bilənla həq ayanmay qakmaklirinimu կoyuwetidu.
- ⁵ Təngri awazi bilən karamət güldürləydu,

-
- 36:33 «**Hudanıng güldürmamisi uning kelidiqanlığını elan қilidu; ҳәtta kalilarmu sezip, uni elan қilidu**» — Ayup 28-babta boran-qapkun degən səzni tiləqə aloqan. Buning bir səwəbi bir boran-qapkunning həkikətən ularqa yekinlixiwatkanlığını anglioqını boluxi mümkün. Əmdi Elihuning boran-qapkunni təpsiliy təswirlixinin səwəbi hazırlıning eziđə boran (əməliyyəttə kara կuyun)ning ularning bexioqa qüxüwatkinini kərsətkən boluxi mümkün. 38:1ni kərüng.
 - 37:2 «**Uning aqzidin qikiatkan güldürmama awazı**» — ibraniy tilida «Uning aqzidin qikiatkan oqırkərəxliri» yaki «Uning aqzidin qikiatkan gürgirəxliri». ■ 37:2 Zəb. 29:3-4

Biz qüxinəlməydiqan nuroqun қaltis ixlarnı
kılıdu.■

6 Qünki u қarɔqa: «Yərgə yaɔl!»,
Həm həl-yeoqinoqa: «Küqlük yamoqur bol!»
dəydu.■

7 U barlıq insanni əzinin yaratkanlığını bilsun
dəp,

Həmmə adəmning қolini bular bilən tosup
koyidu;□

8 Yawayi haywanlar əz uwisiqə kirip ketidu,
Əz қonalıqusida turoquzulidu.

9 Boran-qapqun koħiqaptin kelidu,
Həm sooquk-zimistan taratkuqi xamallardin ke-
lidu.□

10 Təngrining nəpisi bilən muz hasil bolidu;
Bipayan sular kətip қalidu.■

11 U yənə қoyuk bulutlarqa mol nəmlik
yükleydi,

U qakmaq kətüridiqan bulutni kəng yeyip
koyidu.

12 Ular pütkül yər-zemin yüzidə U buyruqan
ixni ijra kılıx üzgün,
Uning yolyorukları bilən həryakka burulidu.

■ **37:5** Ayup 5:9; 9:10; 36:26 ■ **37:6** Zəb. 147:16 □ **37:7**

«**U həmmə adəmning қolini bular bilən tosup koyidu**» —
kar yaki қattık yamoqur yaqsı, adəmlər hizmət қılıxka sırtqa
qıqlamaydu, yawayi haywanlarımı qıqlamaydu. Biz bu addiy
ixtin sawak eliximiz kerək. Biz «Həmmigə Kadir» əməsmiz,
қolımız həm bilimiz qəklik, Hudanıng zor küq-kudriti aldida
kəmtərləxkinimiz tüzük. □ **37:9 «taratkuqi xamallar...»** —
bu sez bəlkim məlum bir xamalning məhsus ataloqası boluxi
kerək. Baxxa bir hil tərjimisi «Sooquk-zimistan ximaldin
kelidu». ■ **37:10** Ayup 38:29, 30; Zəb. 147:17, 18

13 Yaki tərbiyə tayiki boluxi üçün,
Yaki Əz dunyasi üçün,
Yaki Əz rəhimdillikini kərsitix üçün U *bulutlirini*
kəltüridu. □ ■

14 I Ayup, buni anglap köy,
Təngrining karamət əməllirini tonup yetip xük
tur. □

15 Təngrining bulutlarnı қandak səptə
turoquzoqanlığını biləmsən?
Uning bulutining qakmikini қandak
qakturidioqanlığınını biləmsən?

16 Bulutlarning қandak kılıp boxluqta muəllək
turidioqanlığını,
Bilimi mukəmməl Bolquqining karamətlirini
biləmsən?

17 Həy, Uning қandak kılıp yər-zeminni
jənubdiki xamal bilən tinqlandurup,

□ **37:13 «Yaki tərbiyə tayiki boluxi üçün, yaki Əz dunyasi
üçün, yaki Əz rəhimdillikini kərsitix üçün u bulutlirini
kəltüridu»** — Elibuning «yaki Əz dunyasi üçün» degən bu
ibarisi səl sirlik. Yaqidioqan yamoqurning «tərbiyə tayiki
boluxi üçün» yaki «Əz rəhimdillikini kərsitix üçün» degənning
məniliri enik, birak «Əz dunyasi üçün» nemini kərisitdu?
Hudanıng məksətləri awwalkı birinqisi həm ikkinqisidə in-
sanlarqa mərkəzləxkən bolup, Hudanıng «Əz dunyasi üçün»
degən məksitini uning Əz dunyasının həzur elixi üçün desək
bolamdu-bolmamdu? Hudanıng hərbir kılıdioqan Ixi insanlar
üqünla boluxi kerəkmə? — keyinki bablarda Hudanıng insanlar
bilən **biwasitə munasiwiti yok** birkənqə ixliri tiləja elinidu.
Mundak ixlarning alahidilikli toqqruluk «köxumqə söz»imizdə
azraq sözləyimiz. ■ **37:13** Mis. 9:18,23; 1Sam. 12:18,19;
Əzra 10:9; Ayup 36:31 □ **37:14 «I Ayup, buni anglap
köy, Təngrining karamət əməllirini tonup yetip xük
tur»** — bəlkim u Ayupni ularning üstidiki boran-qapqunning
karamətlirini bayqaxka ündəydi.

Ayup 37:18

cl

Ayup 37:21-23

Seni kiyim-keqikingning ottək issitkinini biləmsən?

18 Sən Uningəqə həmrəh bolup asmannı huddi kuyup qılqarəqan əynəktək,

Mustəhkəm kılıp yayəlanmiding?!

19 Uningəqə nemini deyiximiz kerəklikini bizgə əgitip köyəqin!

Karangoqlułukımız tüpəylidin biz dəwayimizni jayida səpkə կoyalmaymiz.

20 Uningəqə «Mening Sanga gepim bar» deyix yahximu?

Undak degüqi adəm yutulmay կalmaydu!

21-23 Əmdi xamallar kelip bulutlarnı tarkitiwetidu,

Bırak bulutlar arisidiki kuyax nurioqa adəmlər biwasitə կarap turalmaydu.

Kuyaxning altun rənggi ximal tərəptinmu pəyda bolidu;

Təngrining huzurida dəhxətlik həywət bardur.

Həmmigə Kadirni bolsa, biz Uni məlqərliyəlməymiz;

Kudriti kəltistur, Uning adaliti uluəl, həkəkəaniyiliği qongkur,

Xunga U adəmlərgə zulum kilmaydu. □ ■

**24 Xunga adəmlər Uningdin korkıdu;
Kenglidə əzini dana qaoqlaydioqanlaroqa U həq
etibar kilmaydu».** □

38

*Pərwərdigarning Əzi Ayupka jawab beridu —
Ayupning soallirining yəxmisi*

**1 Andin Pərwərdigar kara կuyun iqidin Ayupka
jawab berip mundak dedi: —**

□ **37:21-23 «Əmdi xamallar kelip bulutlarni tarkitiwetidu,
birak bulutlar arisidiki կuyax nuriəqə adəmlər biwasitə
karap turalmaydu»** — Elihuning bu səzimu sırlıq. Tərjimə
kiliş təs bolqını bilən, xərhimizqə u Ayupning əhwalını hazırlığı
bu bulutluk, tutuk (boran-qapqunluk) küngə ohxatmaqçı bolsa
kerək. Huda bulutlarni tarkitip tuyuksız kerünsə, Ayup կuyaxça
biwasitə կariyalmıqanqa ohxax uningoqimu կariyalmayıtti,
deməkqi. Birak Hudanıg həywiti, kərkəmliki həmmə tərəptin,
hətta ximal təripidin pəyda bolidu, dəydu. Elihuning bayanining
baxqa hil mənilirimə bar boluxi mümkün. ■ **37:23** Ayup
9:4; 12:13, 16; 36:5; Zəb. 93:1; 99:4 □ **37:24 «Xunga adəmlər
Uningdin korkıdu; kenglidə əzini dana qaoqlaydioqanlaroqa
U həq etibar kilmaydu»** — baxqa ikki hil tərjimisimu bar:
— «Xunga adəmlər Uningdin korkıdu; U kenglidə danalıq
barlaroqa etiwar kılamdu?» wə yaki «Xunga, adəmlər, Uningdin
korkungular! Xübhisizki, kenglidə danalıq barlar Uningdin
əymnidu!».

2 «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən zadi kim?» ■
3 Ərkəktək belingni qing baqla;
 Xunda Mən səndin soray,
 Andin sən Meni həwərdar kıl!□
4 Mən yər-zeminni apiridə қiloqinimda, sən zadi nədə iding?
 Bularni qüxəngən bolsang, bayan қiliwər.■
5 Kim yər-zeminning əlqimini bekitkən?
 — Sən buni bilməmsən?
 Kim uning üstigə tana tartip əlqigən?
6-7 Tang səhərdiki yultuzlar billə küy eytixkən waktida,
 Hudanıng oqulliri huxallıktın təntənə қılıxkən waktida,
 Yər-zeminning ulliri nəgə paturulqan?

-
- **38:2 «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən zadi kim?»** — Pərvərdigarning bu soali kimni kərsitidü? Keyinkı 42-babta Ayupmu soaloja jawabən: «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən kim? Xuning bilən mən qüxənmigənlirimni dəp saldim, adəmning əkli yətməydiqan tilsimat ixlarnı eytip taxlidim» dəp jawabkarlıkpı əzigə alidu. Ayup əzi xundak degini bilən, Huda bu səzni қiloqanda ahirki ketimki səzligüqi Elihu idi. Kərginimizdək uning bəzi gəpları dəl jayida eytilqan, hətta bexarət bolqını bilən, uningu səzidə hatalık az əməs. Dostlarning səzliridimu hatalık kəp idi. Xunga biz Hudanıng bu səzi Ayup, Elihu wə Ayupning üç dostidin ibarət bəxəylənni ez işiqə alidu, dəp կարաymız. ■ **38:2** Ayup 42:3
 □ **38:3 «Ərkəktək belingni qing baqla»** — «həkikiy ərkək» yaki «həkikiy oqul bala» deyənnin nemə ikənlikli Huda aldida turqandila andin bilinidu. Hudanıng aldida turup Uningoja jawab berəlməydiqan, əzining məs'uliyitini ez zimmisigə elixtin bax tartkən kixi ərkək əməstur. ■ **38:4** Pənd. 8:29

Kim uning burjək texini saloqan? □

⁸ Baliyatqudin qikqandək, dengiz süyi bəsüp qikqanda,

Kim uni dərwazilar iqigə bənd kılqan? ■

⁹ Mən bulutni dengizning kiyimi kılqanda,
Wə kap-karangoqunu uning zakisi kılqanda,

¹⁰ Mən uning üçün pasil kəskən wakitta,

Uni qəkləp baldaklıarnı həm dərwazilarını
saloqanda,

¹¹ Yəni uningoşa: «Muxu yərgiqə barisən,
pasildin etmə,

Sening təkəbbur dolqunliring muxu yərdə tohtisun» degəndə, sən nədə iding? □

¹² Sən tuqulqandanın beri səhərni «Qik» dəp
buyrup bağışınmusən?

Sən tang səhərgə əzi qikidioqan jayini
kərsətkənmusən?

¹³ Sən xundak kılıp səhərgə yər yüzining
kərinimu yorutkuzup həküm sürgüzüp,

□ **38:6-7 «Hudanıng oqulları»** — 1-babtiki izahatımızdək, bəlkim mukəddəs pərixtılerni kərsitudu. «Tang səhərdiki yultuzlar» bolsa bizningqə ohxaxla pərixtılerni kərsitudu. Pərixtılerning yultuzlar bilən ziq munasiwiti bardur. ■ **38:8**

Yar. 1:9; Ayup 26:10; Zəb. 33:7; 104:6-9; Pənd. 8:29;
Yər. 5:22 □ **38:11 «Sening təkəbbur dolqunliring
muxu yərdə tohtisun»** — dengiz-okyanlar həm yər-zemining arılıkiddi təngpungluk əmaliyyəttə nahayıti nazuk bir ix. Yər yüzining üqtin ikkisi dengiz. Geologiyə ilmi dunyayimizning ilgiri pütünləy dengiz astida yatkənlığını ispatlaydu. Təwrattiki «Yaritilik» degən kısımnda Hudanıng yər-zeminni dengizdin eglizlitixi həm dengizdin ayriwetixi hatırıləngən. Nuh pəyəqəmbər dəwridiki kəlkündin keyin Huda dunyani ahirətkiçə ikininqi kətim axundak dunyawiy kəlkün bilən qəmüldürməymən, dəp insaniyatkə wədə bərgən.

Xundakla rəzillərni titritip yər-zemindin қooqlatkuzoqanmusən? □

14 Xuning bilən yər-zemin seoqiz layoqa besiləqan məhür izliridək əzgərtildi;

Kiygən kiyimdək həmmə enik bolidu; □

15 Həm xuning bilən rəzillərning «nur»i ulardin elip ketildi;

Ketürülgən biləklər sundurulidu. □

16 Dengizdiki bulaklaroqa səpər kılıp yətkənmusən?

Okyanlarning kəridə mengip bakğanmusən?

17 Өlümning dərwaziliri sanga axkari-

□ **38:13 «Sən xundak kılıp səhərgə yər yüzining kərinimu yorutkuzup həküm sürgüzüp...»** — ibraniy tilida «sən xundak kılıp səhərgə yər yüzining kərinimu tutkuzup». «**Sən ... səhərgə yər yüzining kərinimu yorutkuzup həküm sürgüzüp, xundakla rəzillərni titritip yər-zemindin қooqlatkuzoqanmusən?**» — toluk ayətning baxqa birhil tərjimisi: «... Sən xundak kılıp, səhər nuri oja yər yüzining burjəklirini tutkuzup, rəzillərni zemindin silkip taxlatkuziwətkənmusən?» (bu hil tərjimə toqra bolsa, yər-zemin yotkanoja ohxitili; nurning kelixi huddi yotkanni silkigəndək, rəzillərni қooqdaydiqan karangoqulukni yokitidu).

□ **38:14 «Xuning bilən yər-zemin seoqiz layoqa besiləqan məhür izliridək əzgərtildi»** — keqidə hərbir nərsining xəkli enik kərənməydi, əlwəttə. Kuyax nuri astida hər yərning xəkli oquq kərənidü.

□ **38:15 «Həm xuning bilən rəzillərning «nur»i ulardin elip ketildi; ketürülgən biləklər sundurulidu»**

— demək, rəzillər üçün karangoquluk ularning «nur»i, «kündüz»i, yəni «hizmət kılıx» wakti bolidu. Tang səhər kelixi bilən ularning «nuri» elip ketildi, xunglaxka ular yaman ixlarnı kılıwərməydi, bəlki jazalaxka uqrayıdydu. Bu səz yənə kiyamət künining nurining kelixi bilən, həzirki gunahlıq dunyaning karangoqulukını buzup taxlaydiqanlıqını kərsətkən bir bexarət bolsa kerək.

lanoqanmu?

Əlüm sayisining dərwazilirini kərgənmusən?

18 Əkling yər-zeminning qonglukıqa yətkənmü?

Həmmisini bilgən bolsang enik bayan ķıl!

19 Nur turuxluk jayqa baridiqan yol nədə?

Karangoquluğning bolsa, əsliy orni nədə?

20 Sən *buni bili*p ularni əz qegrasiqa apıralamsən?

Ularning əyigə mangidioqan yollarnı bilip yetələmsən?

21 Həə, rast, sən bilisən, qünki sən ularning qəqliridin ilgiri tuqulqansən,

Künliringning sani dərhəkikət kəptin kəptur!

22 Kar қaqlanoqan həzinilərgə kirip kərdüngmu.

Məldür ambirlirinimu kərüp baktingmu?

23 Bularni azab-okübatlık zamanıqa қaldurdum,
Jəng wə urux küni üçün təyyarlap қoydum. □

24 Qakmaq degən қandak yol bilən yerildi?

Xərk xamili yər yüzidə қandak yol bilən tarkitilidu?

25 Yaməqur kəlkünining qüxidioqan қanilini qepip təyyarlioqan kimdu?

Güldürmamining qakmikü üçün yol təyyarlioqan kimdu? □

□ **38:23 «Bularni azab-okübatlık zamanıqa қaldurdum, jəng wə urux küni üçün təyyarlap қoydum»** — 22- həm 23-ayəttə Hudanıñ ķar wə məldürni adəmlərnin rəzillikini qəkləxkə wə yaki insanoqa tərbiyə berixkə ķoral süpitidə ixlidioqanlığı kərsitilidu. □ **38:25 «Yaməqur kəlkünining qüxidioqan қanilini qepip təyyarlioqan kimdu?»** —

yaməqurnıñ yər yüzininq məlum bir yerigə qüxidioqanlığını, baxka bir yerigə qüxməydiqanlığını Huda awwal alahidə bekitkənlikini kərsitudu.

26 Xundak kılıp yamoqur həq adəm yok bolğan
yər yüzigə,

Həq adəmzatsız dəxt-bayawanoqa
yaqdurdurulmamdu?

27 Xuning bilən qəlləxkən, ķuroqak tupraklar
kandurulidu,

Ot-qəp bih urup kəkləp qıkmamdu? □ ■

28 Yamoqurning atisi barmu?

Xəbnəmni kim tuşkandu?

29 Muz bolsa kimning baliyatqusidin qıçıdu?

Asmandiki ak ķirawni bolsa kim dunyaona
kəltüridu?

30 Xu qaonda su ketip taxtək bolidu,

Qongkūr dengizlarning yüzü ketip tutaxturulidu.

31 «Kəlb yultuzlar topi»ning baqlimini
baqlıyalamsən?

**□ 38:27 «Yamoqur ... həq adəmzatsız dəxt-bayawanoqa
yaqdurdulidu... Ot-qəp bih urup kəkləp qıkmamdu?**

(26-27-ayət) — Hudanıng kılıdiqan nuroqun ixlirining
kərünüxtə adəmlər bilən munasiwiti yoqtək kılıdu həm
adəmning kəzигə kərünməydu. Həzirki təbiyy pənlərgə asasən
bilimizki, əslidə kerəksiz dəp ķaraloqan həyvanlar həm
esümlükler təbiətning təngpunglukını asraxqa tolimu kerək.
Dunyadiki bəzi kiçikkinə ixlər təbiyy mühit təngpunglukçığa
qong təsir yətküdidi. Buningdin sirt, Huda Ayupkə:
«Mən adəmzatsız dəxt-bayawanda əskən gül-giyahlarning
güzəllikidin (məyli sanga həq əhmiyətsiz bolsimu) huzur aloqum
bolsa, sening nemə karing? Wə Mən əgər sən kərəlməydiqan
həm məksitimni qüxənməydiqan xunqə kep ixlarni ķısam,
əzüngning ixlirida ķiloqanlırimni qüxənmigən bolsangmu,
sening baxxqa ixliringda kərsətkən muhəbbətimgə karap Manga
tayinip ixənsəng bolmamdu? Əgər bu ixlər pəkət Əzümningla
razılıkım üçün bolsa sənmu razi bolamsən?» — degəndək bolsa
kerək. Biz ahirdə bu temida yənə tohtılıp ətimiz. ■ **38:27**

Zəb. 107:35

Orionning rixtilirini boxitalamsən? □ ■

32 «On ikki Zodiak yultuz türkümliri»ni əz pəslidə elip qıkıralamsən?

«Qong Eyik türkümi»ni Küqükliri bilən yetəkliyələmsən? □

33 Asmanning қanuniyətlirini bilip yətkənmusən?

Asmanning yər üstigə süridiqən həkümlirini sən bəlgiləp köyoğanmu? ■

34 Sən awazingni kətürüp bulutlar oqıqə yətküzüp,

Yaməqur yaqdurup əzüngni ķiyan-taxkınlar oqa basturalamsən?

35 Sən qakmaqlarnı buyrup əz yoliqa mangduralamsən?

Uning bilən ular: «Mana biz!» dəp sanga jawab berəmdü?

36 Adəmning iq-baqriqə danalıq beqixlap kirgüzgən kimdu?

Əkılğə qüxinix ķabiliyyitini bərgən kimdu? ■

37 Bulutlarnı danalıq bilən sanıqan kim?

Asmanlardıki su tulumlarını təkidiqən kim?

38 Buning bilən topa-qanglarnı ķaturup uyul ķilduroqan,

□ **38:31 «Kəlb yultuzlar topı»** — bu türkümning yultuzlirining dərwəkə bir-birigə baqlınıp turuxida sırlıq bir küq bar. Orion yultuz türkümidiki bəzi yultzlarning bir-birigə baqlinidioqan sırlıq küqimə bar. ■ **38:31** Ayup 9:9; Am. 5:8 □ **38:32 «Qong Eyik türkümi»** — bu yultuz türkümi «Yəttə Karakqi» yaki «Yəttə Kozuk» dəpmu atılıdu. ■ **38:33** Yər. 31:35 ■ **38:36** Ayup 32:8; Top. 2:26; Dan. 1:17

Qalmilarni bir-birigə qaplaxturoquzoqan zadi kim?

Haywanatlarning hayatı sirları

- ³⁹ «Qixi xir üçün ow owlap yürəmsən,
Xir küqüklerining ixtihasını կanduramsən?■
⁴⁰ Ular uwilirida zongziyip yürgən waktida,
Qatkallıq iqidə turup tuzak կoyup, sən ularoğa
olja berələmsən?
⁴¹ Yemi kəməqil bolup, ezip ketip yirakka ketip
kələqanda,
Balılıri Təngrigə iltija կilip nalə-pəryad
ketürgəndə,
Taqlı կaoqılıri həm balılıri üçün yəmni
təminligən kimdu? ■

39

Haywanatlarning hayatı sirları — dawami

- ¹ Sən taqdiki yawa əqkilərning կaqañ
tuqidiqanlığını biləmsən?
Jərənlərning balilioqanlığını kəzitip
bakğanmusən?■
² Ularning boqaz bolqılı nəqqə ay bolqanlığını
saniyalamsən?
Ularning balilaydiqan waktidin həwiring
barmu?
³ Ular kəddini püküp, yetip balilirini tuqıdu,
Ular əzidiki tolqaknı qıkırıp taxlaydu;

■ 38:39 Zəb. 104:21 ■ 38:41 Zəb. 147:9; Mat. 6:26 ■ 39:1
Zəb. 29:9

4 Ularning baliliri küqlinip yetilidu,
Ular dalada əsüp, *anisining* yenidin qikip kaytip
kəlməydu.□

5 Yawa exəknin dalaqə қoyuwetip ərkinlikkə
qıkaroqan kim?

Xax exəknin nohtilirini yexiwətkən kim?□

6 Qəl-bayawanni uning əyi kılqanmən,
Xorluğnimu uning turalousi kılqanmən.■

7 U xəhərning kiykas-sürənliridin yirak turup
uni mazak kılıdu;

U exəkqining warkirixinimu anglimaydu.

8 U taqlarni əz yaylıkim dəp kezidu,

Xu yərdiki həmmə gül-giyahni izdəp yürüdu.

9 Yawa kala bolsa hizmitinggə kirixkə razi bo-
lamdu?

Sening okurungning yenida turuxka unamdu?□

10 Yawa kalini tana bilən baqlap, tapka
qüxürələmsən?!

U sanga əgixip jiloqlarda mengip tirna tar-
tamdu?

11 Uning küqi zor bolovanlıki üçün uningoşa
tayinamsən?

□ **39:4 «Ular (yawa əqkilər) dalada əsüp, anisining yenidin qikip kaytip kəlməydu»** — keyinki «köxumqə söz»imizdiki sehbətimizni kərung. □ **39:5 «Xax exək»** — bu bəlkim «yawa exək»ning yənə birhil atılıxi boluxi mumkin. Ərəblər uni yawayı hayvanlar arısında қoqlap tutux əng kiyin dəp karaydu. «nohtiliri» — yaki «asarətliri». ■ **39:6** Ayup 24:5; Yər. 2:24

□ **39:9 «Yawa kala» yaki «awrak»** — əpsus, biz hazır bu həywətlik hayvanları kərəlməymiz. 1627-yili ularning nəslı kuriqan. Bu haywan nahayiti yooqan bolup, intayin küqlük idi. Uningdin bolovan hayvanlardın pəkət pil wə su etila bar idi. Uni boyunturukça qetip ixqa selix hərgiz mümkün əməs, əlwəttə!

Əmgikingni uningoşa amanət kılamsən?

¹² Danliringni əygə kötürüp əkilixni uningoşa tapxuramsən?

«Danlirimni haminiməqə yioqixturidu» dəp uningoşa ixənəmsən?

Təgikux

¹³ Təgikux қанatlirini xadlik bilən қakıdu,
Bırak bular ləyləkning қанat uqliri həm pəylinigə yetəmdü? □

¹⁴ U tuhumlirini yərgə taxlap köyidu,
Tuhumlim topida issitilsun, dəydu.

¹⁵ Ularning tasadipiy dəssilip yanjılıdioqanlığını,
Dalidiki birər haywanning asanla ularni dəssəp-qəyləydioqanlığını untuydu.

¹⁶ Balilirini əzining əməstək baqrını ķattık
ķılıdu;
Uning tuoqutining əjri bikarəqə ketidu,

□ **39:13 «Təgikux қанatlirini xadlik bilən қakıdu, bırak bular ləyləkning қанat uqliri həm pəylinigə yetəmdü?»** — bizning tərjimimiz toqra bolsa u «Təgikuxning qiraylıq қанatlirı bolonu bilən, u heq uqalmaydu, ləylək qiraylıq uqidu» degən mənidə (ləylək bolsa qong, alıqıpar, küqlük bir kux). Yənə bir hil tərjimisi: «Қанat uqliri həm pəylini mehribanlığını bildürəmdü?», yəni «Təgikuxning қанatlirı mehribanlığını kərsətməydu, qünki u əz tuhumlirini yərgə salqandin keyin ular bilən bəzidə kari bolmaydu» degən mənidə bolidu. Təgikux toqrluluk keyinki səhbitimizni körüng.

Biraқ у pisənt kilmioqandək turidu. □

17 Qünki Təngri uni kəm əkil kılɔqan,
Uningoqa danalikni bərmigən.

18 Ələbuki, u yügürük aldida məydisini
yükirioqa kətürginidə,
At həm atlıklarnı kəmsitip mazak kılıdu. □

At

19 Sən atka küq beoixliqanmiding?

Sən uning boynioqa yəlpünüp turidiqan yaylini
kiygüzgənmiding?

20 Sən uni həywətlik purkuxliri bilən adəmni
korkutidiqan,

Qekətkidək səkrəydiqan қılalamsən?

21 U əxəddiyilik bilən yər tatilap-zohqup,
Əz küqidin xadlinip ketidu,

Korallık қoxun bilən jəng kilişka atlindu.

22 U қorkunqka nisbətən külüpla қoyidu,
Heqnemidin қorkmaydu;
Kiliqning bisidin u yanmaydu.

23 Okdan, julalik nəyzə,
Gərzimə uning yenida xarakxiydu,

24 U yərni aqqik həm oqəzəp bilən yutuwetidu,

□ **39:16** «**Balilirini əzining əməstək baoqrını қattıq kılıdu; uning tuoqtutining əjri bikarоqa ketidu, biraқ u pisənt kilmioqandək turidu**» — əgər baxka haywanlar təgikuxning uwisini baykap қaloqan bolsa, təgikux ular tuhum-lırimni yemisun dəp, bəzidə ezi tuhumlirini dəssəp qekiqwetidu. Keyinki sehbitimiznimü kərüng. □ **39:18** «**U yügürük aldida məydisini yükirioqa kətürginidə, at həm atlıklarnı kəmsitip mazak kılıdu**» — təgikux intayın tez yügürələydi, qəldə yaki қumluqta bolsa attın ittik mangalaydu. Uni owlax intayın təs.

Jəng kanayini bir anglapla həyajanlinip қin-
қinioqa patmay ketidu.

25 Kanaylarning awazi bilənla u: «Ayħay!»
dəydu,

U jəngni yiraqtın purap bolidu.

U sərkərdilərning towlaxlirini, jəngqilərning
warkıraxlirini huxallık bilən anglaydu.

Sar wə bürküt

26 Sar sening əkling bilən uqamdu,

Qanatlirini jənubka қarap kerəmdu? □

27 Bürküt buyruķung bilən yukirioqa pərwaz
kılıp kətürüləmdü,

Uwisiňi yukirioqa salamdu? ■

28 U қoram taxning üstidə makanlixidu,

U taoqning qoqqisioqa konidu,

Tik қiyanimu turaloqusi kılıdu.

29 Xu yərdin u owni paylap bayķıwalidu,

Kəzliri yiraq-yiraqlarni kəzitidu.

30 Uning balılıri қan xoraydu;

Өltürülgənlər nədə bolsa, u xu yərdə bolidu».

□ ■

□ **39:26** «Sar sening əkling bilən uqamdu, qanatlirini
jənubka қarap kerəmdu?» — bu ayət, bəlkim, sarning
pəsillik keqüxini kərsitudu. ■ **39:27** Yer. 49:16; Ob. 4

□ **39:30** «Öltürülgənlər nədə bolsa, u xu yərdə bolidu» —
bürküt həm sar toqrluluq «köxumqə səz»imizni kərüng. «Mat.»
24:28nimu kərüng. ■ **39:30** Mat. 24:28; Luqā 17:37

40

Pərwərdigar Ayupka yənə söz kılıdu

- ¹ Pərwərdigar Ayupka yənə jawabən: —
² «Həmmigə Kadir bilən dəwalaxidioqan kixi
 uningoqa tərbiyə ķilmakqimu?
 Təngrini əyibligüqi kixi jawab bərsun!» —
 dedi. □
³ Ayup bolsa Pərwərdigar oqa jawabən: —
⁴ «Mana, mən həqnemigə yarımaymən;
 Sanga կandak jawab berələymən?
 Kolum bilən aqlzimni etip gəptin қalay; ■
⁵ Bir ketim dedim, mən yənə jawab bərməymən;
 Xundak, ikki ketim desəm mən kayta
 səzliməymən» — dedi. □

Pərwərdigar kinayilik söz kılıdu

- ⁶ Andin Pərwərdigar қara կuyun iqidin Ayupka
 jawab berip mundaq dedi: —
⁷ «Ərkəktək belingni qing baqla,
 Andin Mən səndin soray;
 Sən Meni həwərdar kiloqin.
⁸ Sən dərwəkə Mening həkümimni pütünləy
 bikaroqa kətküzməkqimusən?
 Sən əzüngni həkkaniy қilimən dəp, Meni na-
 tooqra dəp əyibliməkqimusən? ■

□ **40:2** «Təngrini əyibligüqi kixi jawab bərsun!» — Ayup Hudani həkikətən (Uning muhəbbətidin gumanlinip) əyibligən. Bırak Huda uning səmimiyləkini üç dostning qiraylıq gepidin yahxi kəridioqandək қıllati. ■ **40:4** Zəb. 39:9-10 □ **40:5** «Bir ketim dedim.... ikki ketim desəm...» — Ayupning bu kəmtərlik səzi bəlkim «Mening səzlirim kəplikidin alliburun qəktin exip kətti» deyənlilik boluxi mumkin. ■ **40:8** Zəb. 51:4, 6; Rim. 3:4

⁹ Sening Təngrining bilikidək *küqlük* bir biliking barmu?

Sən Uningdək awaz bilən güldürliyələmsən?

¹⁰ Kəni, hazır əzüngni xan-xərəp həm salapət bilən beziwal!

Həywət həm kerkəmlik bilən əzüngni kiyindürüp,

¹¹ Ołəzipingning kəhrini qeqip taxlioqin,

Xuning bilən hərbir təkəbburning kəzigə tikiliq
karap,

Andin uni pəsləxtürgin.□

¹² Rast, hərbir təkəbburning kəzigə tikiliq
karap,

Andin uni boysunduroqin,

Rəzillərni əz ornida dəssəp yər bilən yəksan

□ **40:11 «Ołəzipingning kəhrini qeqip taxlioqin, xuning bilən hərbir təkəbburning kəzigə tikiliq karap, andin uni pəsləxtürgin»** — Hudanıng küq-kudriti həm əzəziyi pəkətla həkkaniy məksəttə bolidu, hərgiz halıqanqə pəkət insanlarning məjburiy «ibadət»ioja erixix üçün əməs. Məsilən, muxu yerdə təkəbburlarnı dərhal ḥalak қılıx əməs, ularoqa səwr-taşitini kərsitip, rəhîm-xəpkətke erixix pursitini yaritip awwal: «Təkəbburlarnı pəsləxtürük»tə ixlitilidu.

kil!□

13 Ularnı birgə topıqa kəmüp köy,
Yoxurun jayda ularning yüzlirini kepən bilən
etip köyoqın;
14 Xundak ķıalisang, Mən seni etirap ķılıp
mahtaymənki,
«Ong қolung əzüngni қutkuzidu!».

Begemottin alojan sawaқ

15 Mən sening bilən təng yaratkan begemotni
körüp köy;

□ **40:12 «Rast, hərbir təkəbburning kəzigə tikilip қarap, andin uni boysunduroqin, rəzillərni əz ornidə dəssəp yər bilən yəksan ķıl!»** — Huda Ayupni Əz alimining təhtigə olturnuxka təklip ķılıdu. Ayup bu orunda olturoqınında tooqra ھەكүм qikiralamdu, qikiralmamdu? Bu ix pəkətla küq-ķudrat məsilisi əməs. Adəmdə «təkəbburlar»ni pəsləxtürüp, «rəzillərni əz ornidə dəssəp yər bilən yəksan ķılıp» jazalıqqudək danalikmu bolmisa, həmmə ixni bilgən bolmisa wə pütünləy adil bolmisa bolmayıdu. Hudanıng rəzillərning yər yüzigə ھەкүм sürüxidə Əz məksiti həm pilani bar. Əmdi uning bu pilanını qüxənmisə, hərbir adəmning əhwalini ətraplıq bilmisə, hata ھەкүm qikarmay қalmaydu. Huda tooqruluq Injilda deyilgəndək: «Rəbbimiz Əz wədisini (yəni rəzillikni jazalax, Əzining həkkəniy ķıloqan kixilirini Əz yenioqa elixka bolqan wədisini) orundaxni (bəzilərning «keqiktürdi» dəp oylioqinidək) keqiktürgini yok, bəlkı ھەqkimning ھalak boluxini halimay, həmmə insanning towa қılıxiqa kirixini arzulap, silərgə kəngqılık ķılıp wakitni sozmakta» («2Pet.» 3:9). Yamanlarning keyinrək towa қılıxını kim bilələydu? Buni bilidioqan pəkət Hudadur. Ayupning қiyamət kündin asasən həwiri yok, həm Huda muxu yerdə uningoqa u toqrisida ھeqnərsə demigən.

U kalidək ot-qəp yəydu. □

16 Mana, uning belidiki küqini,
Korsak muskulliridiki ķudritini hazırlı kərüp
köy!

17 U ķuyrukini kendir dərihidək egidu,
Uning yotiliridiki singirliri bir-birigə qing tokup
köyulən.

18 Uning səngəkliri mis turubidəktur,
Put-kolliri təmür qoqmaklar oqa ohxaydu.

19 U Təngri yaratqan janiwarlarning bexidur,
Pəkət uning Yaratkuqisila uningoqa Өz kılıqini
yekinlaxturalaydu. □

20 Taqlar uningoqa yeməklik təminləydu;
U yerdə uning yenida daladiki hərbir haywanlar
oynaydu.

21 U sədəpgül dərəhlikining astida yatidu,
Komuxluk həm sazlıqning salğınida yatidu.

□ **40:15 «Begemot»** — ibraniy tilidiki bir söz. Uyoqur tiliqa bu söz ərəbqidin қobul қılınoğan bolup, «su eti» degən haywanni kərsitudu. Birək muxu ayətlər təswir қılıoğan haywan «su eti» əməs. Məsilən, 16-ayəttə uning ķuyrukining kendir dərihidək qong həm uzun bolidioğanlılı kərsitilidu. 19-ayəttə uning haywanlar iqidə əng qongi ikənlilik kərsitilidu — demək, u birhil intayın qong othor haywan. Uning toqrısidiki ayətlərni yioşip, yakün qıkarsak, hazır nəslü kuriqan «brontosawr»ni (dinozavrning bir türü) kərsitixi mümkün. Bu zor qong haywanning uzunluğu 20 metr, eçırlılığı 100 tonna qıqatti. Hazırkı zamandiki alımlarning bolsa bəlkim bu hulasığa қarxi qıkış mumkinliki bolögini bilən, bu təswir əzi Ayupning dəwridə bu atalmix «tarihning ilgiri»diki haywanning uning bilən zaman-dax bolovanlılıqqa қaltıs ispat kərsitudu. □ **40:19 «Pəkət uning Yaratkuqisila uningoqa Өz kılıqini yekinlaxturalaydu»** — bu ayətning ikkinçi hissəmini qünixix təs. Baxka hıl tərjimisimus uqrixı mumkin.

22 Sədəpgüllüklər əz sayisi bilən uni yapidu;
Əstəngdiki tallar uni orap turidu.

23 Kara, dərya texip ketidu, bırak u həq
hodukmaydu;

Hətta Iordandək bir dəryamu uning aqzıqə
ərkəxləp urulsimu, yənilə hatırjəm turiweridu.

24 Uning aldioqə berip uni tutkılı bolamdu?

Uni tutup, andin burnini texip qülük ətküzgili
bolamdu? □

41

Lewiatandin aloyan sawak

1 Lewiatanni қармак bilən tartalamsən?

Uning tilini arəlamqa bilən *baqlap*
basalamsən? □

2 Uning burnioqə komux qülükni kirgüzələmsən?

Uning engikini təmür nəyzə bilən texələmsən?

3 U sanga arkə-arkidin iltija kılamdu?

Yaki sanga yawaxlıq bilən səz kılamdu?

4 U sən bilən əhdə tüzüp,

Xuning bilən sən uni mənggü malay süpitidə
köbul kılalamsən?

5 Sən uni қuxqaqni oynatqandək oynitamsən?

Dedəkliringning huzuri üçün uni *baqlap*
köyamsən?

6 Tijarətqilər uning üstidə sodilixamdu?

Uni sodigərlərgə bəlüxtürüp berəmdu?

□ **40:24 «...Uni tutup, andin burnini texip qülük ətküzgili
bolamdu?»** — begemotning əhmiyiti toqrluluk «қoxumqə
səz»imizni körüng. □ **41:1 «Lewiatan»** — yukarıki 3-bab,
8-ayəttiki izahatni körüng.

7 Sən uning pütkül terisigə atarnəyzini sanjiyalamsən?

Uning bexioqa qanggak bilən sanjiyalamsən?!

8 Kolungni uningoqa birlə təvküzgəndin keyin, Bu jəngni əsləp ikkinqi undak қılçuqi bolmaysən!

9 Mana, «*uni boysundurimən*» degən hərkəndək ümid bihudiliklər;

Hətta uni bir kərüpla, ümidsizlinip yərgə karap қalıdu əməsmə?

10 Uning jeniqa tegixkə petinalaydiqan həqkim yoktur;

Undakta Mening aldimda turmaqçı bolqan kimdur?□

11 Asman astidiki həmmə nərsə Mening tursa, Mening aldimoqa kim kelip «*manga tegixlikini bərginə*» dəp bağkan ikən,

Mən uningoqa қayturuxka tegixlikmu?■ ■

12 *Lewiatanning* əzaliri,

Uning zor küqi,

Uning tüzülüxinə güzəlliki toorluluq,

Mən süküt kılıp turalmaymən.

□ **41:10 «Uning jeniqa tegixkə petinalaydiqan həqkim yoktur; undakta Mening aldimda turmaqçı bolqan kimdur?»** — leviatan insanqa egitidioqan əng uluq ix Hudaning Əz həywisini gəwdiləndürüxtur; insanlar leviatanning uluqlukını həm tilsim kərkəmlikigə karap Hudadin əyminixi kerəktur. Okurmənlərinin «köxümqə sez»imizni kerüxini ümid қılımınız.

□ **41:11 «Mening aldimoqa kim kelip «*manga tegixlikini bərginə*» dəp bağkan ikən»** — baxqa birhil tərjimisi: «manga kim awwal bir nərsə bərgənikən, andin «manga tegixlikini bərginə» dəp bağkan ikən?». ■ **41:11** Mis. 19:5; Qan. 10:14; Zəb. 24:1; 50:12; Rim. 11:35; 1Kor. 10:26, 28

- 13 Kim uning sawutluq tonini salduruwetəlisun?
Kim uning қox engiki iqigə kiriwalalisun? □
- 14 Kim uning yüz dərwazilirini aqalalisun?
Uning qixliri ətrapida wəhimə yatidu.
- 15 Kasıraqlırining səpliri uning pəhridur,
Ular bir-birigə qing qaplaxturulqanki, □
- 16 Bir-birigə xamal kirməs yekin turidu.
- 17 Ularning hərbiri eż həmrəahliriqa
qaplaxkandur;
Bir-birigə ziq yepixturulqan, həq ayrılmastur.
- 18 Uning qüxkürüxliridin nur qaqnaydu,
Uning kəzliri səhərdiki կapaktaktur.
- 19 Uning aqzidin otlar qikip turidu;
Ot uqkunliri səkrəp qikidu.
- 20 Komux gülhanoqa կoyqan kaynawatkan
kazandin qikkən hordək,
Uning burun təxükidin tüütün qikip turidu;
- 21 Uning nəpsi kəmürlərni tutaxturidu,
Uning aqzidin bir yalkun qikidu.
- 22 Boynida zor küq yatidu,
Wəhimə uning aldida səkrixip oynaydu.
- 23 Uning ətliri kat-kat birləxtürülüp qing turidu;
Üstdikə կasıraqlıri yepixturulup, midirlimay turidu.
- 24 Uning yürüki bəəyni taxtək mustəhkəm turidu,
Hətta tügmənnin asti texidək məzmut turidu.

□ 41:13 «...Kim uning қox engiki iqigə kiriwalalisun?» —
baxka nəqqə hil tərjimiliri bar, məsilən: — «...Kim uning ikki
ķur qixliri iqigə kiriwalalisun?» yaki «...Kim uningqə yügənni
yekinlaxturalisun?». □ 41:15 «Kasıraqlırining səpliri
uning pəhridur, ular bir-birigə qing qaplaxturulqanki...»
— baxka birhil tərjimisi: «Uning pütün dümbisi kasıraqlardur,
ular bir-birigə qing qaplaxturulqanki...»

25 U ornidin қозғalsa, palwanlarmu қорқуп қалиду;

Uning toloqinip xawқunlixidin alakzadə bolup ketidu.□

26 Birsi қılıqni uningoqa təgküzsimu, həq ünumi yok;

Nəyzə, atarnəyzə wə yaki qanggaq bolsimu bəribir ünümsizdür.

27 U təmürni samandək, Misni por yaqqaqtək qaçlaydu.

28 Okya bolsa uni қorkitip қaqkuzalmaydu; Saloqa taxliri uning aldida pahaloqa aylinidu.

29 Tokmaklarmu pahaldək həqnemə hesablanmaydu;

U nəyzə-xəxbərning tənglinixigə қarap külüp koyidu.□

30 Uning asti қismi bolsa ətkür sapal parqılıridur; U lay üstigə qong tirna bilən tatilioqandək iz қalduridu.□

31 U dengiz-okyanlarnı kazandək қaynitiwetidu; U dengizni kazandıki məlhəmdək warakxitidu;

32 U mangsa mangojan yoli parkiraydu;

Adəm *buzoqunlarnı körüp* qongkur dengizni ap'ak qaqlıq boway dəp oylap қalidu.

33 Yər yüzidə uning təngdixi yoktur, U həq қorḳmas yaritilojan.

34 U büyüklərning hərkəndikiqə *jür'ət bilən* nəzər selip, қorķmaydu;

□ **41:25 «Uning toloqinip xawқunlixidin alakzadə bolup ketidu»** — baxka birnəqqə hil tərjimiliri uqraxi mumkin.

□ **41:29 «xəxbər»** — bexi tikəndək boləjan uzun birhil nəyzə.

□ **41:30 «Uning asti қismi bolsa ətkür sapal parqılıridur»** — yaki «Uning asti қismi bolsa, bəəyni kiyik taxlardur».

U barlıq məəqrur haywanlarning padixahıdур».

□

42

Pərwərdigarоја sirdax dost bolux

¹ Ayup Pərwərdigarоја jawab berip mundak dedi: —

² «Həmmə ixni kılalaydiqiningni,
Hərkəndək muddiayingni tosiwalɔlılı bolmaydiqinini bildim!

³ «Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən kim?»

Bərhək, mən əzüm qüxənmigən ixlarni dedim,
Mən əklim yətməydiqan tilsimat ixlarni eyttim. □ ■

⁴ Anglap bağkaysən, səzləp berəy;
Mən Səndin soray, Sən meni həwərdar kılqaysən.

⁵ Mən қulikim arkılık həwiringni anglioqanmən,

□ **41:34 «U barlıq məəqrur haywanlarning padixahıdур»** — baxka birhil tərjimisi: «U barlıq məəqrur boloquentıarning padixahıdур». Okurmənlərning leviyatandin aloqan sawaklar tooqruluk «kökumqə səz»diki səhbitimizni kerüxini ümid kiliyim. □ **42:3 ««Nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən kim?» Bərhək, mən əzüm qüxənmigən ixlarni dedim...»** — Ayup Hudanıng (38:2) sorıqan soaliqa jawab bərginidə, Hudanıng Əzigə əslı tənbih bərgən səzlirini կobul kılıp hatalığını iğrar kılıp, jawab berip: — «Mən!» degəndək, əzigə bu jawabkarlığnı alıdu. Bırak yüksəridə deginimizdək, uning üç dosti həm Elihumu oxhaxla «nəsihətni tuturuksız səzlər bilən hirələxtürgən» idi, dəp կaraymiz. ■ **42:3**

Ayup 38:2; Zəb. 40:5; 131:1; 138:6; 139:6

Biraq hazır kəzüm Seni kəriwatidu. □

6 Xuning üqün mən əz-əzümdin nəprətlinimən, Xuning bilən topa-qanglar wə küllər arisida towa қildim». □

Əsligə kəltürülük

7 Pərwərdigar Ayupka bu səzlərni қılqandanın keyin xundak boldiki, Pərwərdigar Temanlıq Elifazoqa mundak dedi: —

«Mening oqəzipim sanga həm ikki dostungoşa қarap қozqaldi; qunki silər Mening toqramda Өz կulum Ayup toqra səzligəndək səzlimidinglar. □ **8 Birak hazır əzünglar üçün yəttə torpak həm yəttə қoqkarnı elip, կulum Ayupning yenioqa berip, əz-əzünglar üçün kəydürmə կurbanlıq sununglar; կulum Ayup silər üçün dua қılıdu; qunki Mən uni қobul қılımən; bolmisa, Mən əz nadanlıqliringlarnı əzünglaroşa қayturup berəy; qunki silər Mening**

- **42:5 «Anglap bakkaysən, səzləp berəy; mən Səndin soray, Sən meni həvardar қiloqaysən»** — bəzi xərhqilər bu səzlərni Hudaningki (38:3, 40:7), Ayup pəkət ularnı nəkil kəltürüp əslitidu, dəp қaraydu. Lekin bizningqə Ayup ularnı əzining qin kənglidiki gəpi қılıp ixlitudu. □ **42:6 «Topa-qanglar wə küllər arisida towa қildim»** — қədimdə qattık towa қılıx, puxayman қılıx, matəm tutuxlar «topa-qanglar wə küllər arisida» olturux arkılık bildürülətti.
- **42:7 «Mening oqəzipim ... қozqaldi; qunki silər Mening toqramda Өz կulum Ayup toqra səzligəndək səzlimidinglar»** — Hudaning bu sezi, bolupmu «Mening կulum Ayup **Mening** toqramda toqra səzligən» degini, bizgə aqkuq bolup, üq dostonı wə Ayupning bayanlıridın toqra wə natoqra yərlirini pərk etix üçün հակlılik rol oynioğusı.

toqramda қulum Ayup toqra səzligəndək toqra səzlimidinglar». □

9 Xuning bilən Temanlıq Elifaz, Xuhalıq Bildad wə Naamatlıq Zofar üçəylən berip Pərwərdigar ularoğa deginidək қildi; həmdə Pərwərdigar Ayupning duasını қobul қildi.

10 Xuning bilən Ayup dostliri üçün dua қiliwidi, Pərwərdigar uni azab-kiyinqılıklıridin қayturup, əsligə kəltürdi; Pərwərdigar Ayupka burunkıdin ikki həssə kəp bərdi. □ **11** Xuning bilən uning barlıq aka-uka, aqa-singil wə uningoşa ilgiri dost-aqınə bolqanlarning həmmisi uning yenioşa қeldi. Ular uning əyidə olturup uning bilən billə tamaklandı; uningoşa hesdaxlıq kılıxip, Pərwərdigar uningoşa kəltürgən barlıq azab-okubətlər toqrisida təsəlli berixti; həmdə hərbir adəm uningoşa bir tənggidin kümüx, birdin altun һalğa berixti. □ **12** Pərwərdigar Ayupka keyinki künliridə burunkıdin kəprək bəht-bərikət ata қildi; uning on tət ming koyi, altə ming təgisi, bir ming қoxluk kalisi, bir ming mada exiki bar boldi. **13** Uningdin yənə yəttə oqul, üç kız

- **42:8 «Kulum Ayup silər üçün dua қılıdu»** — roxənki, Huda Ayupka ixinidü, kəzi Ayupning dosti üçün dua қılıxka razi bolidioşanlıkıja yetidü. □ **42:10 «Pərwərdigar uni azab-kiyinqılıklıridin қayturup, əsligə kəltürdi»** — ibraniy tilida: «Pərwərdigar Ayupni əsirligidin əsligə kəltürdi». □ **42:11 «hərbir adəm uningoşa bir tənggidin kümüx, birdin altun һalğa berixti»** — axu waqitta bəlkim tənggə-tilladək pul yok, pəkət altun-kümüx parqılırı boluxi mumkin.

tuquldi. □ 14 U kızlirining birinqisining ismini «Yemimah», ikinqisining ismini «Kəziyə», üqinqisining ismini «Kərən-hapuk» dəp koydi. □ 15 Pütkül zeminda Ayupning kızliridək xunqə güzəl kızlarnı tapkılı bolmaytti; atisi ularnı aka-ukiliri bilən ohxax mirashor kıldı. □

16 Bu ixlardın keyin Ayup bir yüz kırık yıl yaxap, eż oqullirini, oqullirining oqullirini, hətta tətinqi əwladkıqə, yəni əwrilirinimu kərgən.

□ 42:13 «**Uningdin yənə yəttə oqlu, üq kız tuquldi**» — Pərwərdigar Ayupka «tirilik» toqrluk biwasitə həqkandaq gəp kilmidi. Bırak tekistə (10-ayət) mundak deyiliidu: — «Pərwərdigar uningoşa burunkidin ikki həssə kəp bərdi». Həywanlarning sani bolsa ikki həssə dərijidə kəpəytildi. Məsilən, əslidə uning yəttə ming koyi bar idi; hazır uning on tət ming koyi bar boldı, qatarlıklar. Bırak əslidə uning «on balisi, yəni yəttə oqlı, üq kızı» bar idi; hazır bolsa uning on tət oqlı, altə kizi bar bolux kerəkçü? Əməliyəttə u kiyamət künidə kaytidin əslidiki yəttə oqlı, üq kizi bilən jəm bolidu. Xu qaqda u həkikətən on balılıkla əməs, bəlki yigirmə balılık bolidu. Ayup yengi balilirining oninqisi bilən tohtap kəlexi bilən, bəlkim bu «ikki həssə» degən ix kəlgüsində qoşum bir tirilikni kərsitudu, mən əslidiki on seyümlük balamdin pəkət wakıtlıq ayrıldım, dəp oylaxka baxlıqan bolsa kerək. Xunga bizningqə tirilik toqrluluk bu ixlardın beşarət aldı. Demək, «Pərwərdigar uningoşa burunkidin ikki həssə kəp bərdi» — kiyamət künı Ayup ularning tirildürülüxi bilənla yənilə huxallıq bilən ular bilən jəm bolup, on tət oqlı, altə kizi bilən didarlixip, «yengi asman, yengi zemin»da billə olturnup oqızalınıdu. □ 42:14 «**Yemimah**» — «pahtək» degən mənidə. «Kəziyə» — «darqın» (huxpuraklıq bir hil ətir) degən mənidə. «Kərən-hapuk» — «sürmə münggüz» (sürmigə tolqan bir münggüz) degən mənidə. □ 42:15 «**atisi ularnı aka-ukiliri bilən ohxax mirashor kıldı**» — bəlkim yengi ailisi üçün minnətdarlığını bildürüb, yaki uning hazırkı bayılıkrining mollukjını bildürüb üçün xundak kılqan.

Ayup 42:17

clxxv

Ayup 42:17

17 Xuning bilən Ayup yaxinip, künliridin қанаəт
tepip aləmdin ətti.

**Muk̄eddes Kalam (yəngi yezik)
The Holy Bible in the Uyghur language, written in
Pinyin script**

Copyright © 2010 Mukeddes Kalam - Uyghur Bible Translation Committee

Language: Uyghur tili (Uyghur)

This translation is made available to you under the terms of the Creative Commons Attribution Share-Alike license 4.0.

You have permission to share and redistribute this Bible translation in any format and to make reasonable revisions and adaptations of this translation, provided that:

You include the above copyright and source information.

If you make any changes to the text, you must indicate that you did so in a way that makes it clear that the original licensor is not necessarily endorsing your changes.

If you redistribute this text, you must distribute your contributions under the same license as the original.

Pictures included with Scriptures and other documents on this site are licensed just for use with those Scriptures and documents. For other uses, please contact the respective copyright owners.

Note that in addition to the rules above, revising and adapting God's Word involves a great responsibility to be true to God's Word. See Revelation 22:18-19.

2021-09-11

PDF generated using Haiola and XeLaTeX on 11 Nov 2022 from source files dated 12 Sep 2021

b6bd0959-14d2-5233-b340-6f210a8f13c5